

**1) Sual:** Təkmilləşdirici innovasiyalara aiddir: (Sürət 08.09.2015 15:33:47)

- A) layihə rəhbərinin tipi mütəxəssisdir
- B) tədqiqat qrupunun ən yaxşı forması demokratik idarəetmədir
- C) innovasiyaya qarşı təzyiq yumşaqdır
- D) layihənin planlaşdırılmasında əmələ gələn vaxt itkiləri çox asandır
- E) hamısı

**2) Sual:** Radikal innovasiyalara aiddir: (Sürət 08.09.2015 15:33:44)

- A) layihə rəhbərinin tipi avanqardçıdır
- B) layihə rəhbərinin tipi mütəxəssisdir
- C) tədqiqat qrupunun ən yaxşı forması demokratik idarəetmədir
- D) innovasiyaya qarşı təzyiq yumşaqdır
- E) layihənin planlaşdırılmasında əmələ gələn vaxt itkiləri çox asandır

**3) Sual:** İnnovasiya programı nədir? (Sürət 08.09.2015 15:33:36)

- A) yeniliklərdən mənfəətli, yeni səmərəli is-ti-fadəni nəzərdə tutur
- B) yeniliklər, texnologiyanın in-kişafi, yaranması, mənimşənilməsi və idarə edilməsi deməkdir.
- C) yeni növ məhsulların mənimşənilməsi və paylaşdırılması üzrə məsələnin səmərəli həllini təmin edən tədbirlər kompleksidir.
- D) İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.
- E) Mənfəətin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılmasıdır.

**4) Sual:** İnnovasiya layihələri nədir? (Sürət 08.09.2015 15:33:33)

- A) yeniliklərdən mənfəətli, yeni səmərəli is-ti-fadəni nəzərdə tutur
- B) yeniliklər, texnologiyanın in-kişafi, yaranması, mənimşənilməsi və idarə edilməsi deməkdir.
- C) Mənfəətin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılması, istehsalı və reallaşdırılmasının başlanmasını təmin edən tədbirlər sistemidir
- D) İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.

E) İnnovasiya layihələri və proqramlarının maliyyələşməsini təmin edən qeyri-ticarət təşkilatıdır.

**5) Sual:** İnnovasiya fəaliyyəti nədir? (Sürət 08.09.2015 15:33:28)

A) insanın yeni elmi biliklər, ideyalar, avadanlıqların istifadəsi və tətbiqi əsasında innovasiyaların tam həcmidə ictimai təcrübə realizəsinə yönəldilmiş sistemli fəaliyyət növüdür.

B) yeniliklər, texnologiyanın in-kişafı, yaranması, mənimsənilməsi və idarə edilməsi deməkdir.

C) yeni növ məhsulların mənimsənilməsi və paylaşdırılması üzrə məsələnin səmərəli həllini təmin edən tədbirlər kompleksidir.

D) İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.

E) Mənfiətin alınması məqsədi ilə yeni növ məhsulun və ya texnologiyanın yaradılmasıdır

**6) Sual:** Bazar yönümlü innovasiyaların həyat dövrünə hansı mərhələlər aid edilmir? (Sürət 08.09.2015 15:33:26)

A) ideyanın yaranması;

B) artım;

C) yetkinlik;

D) bazarnın doldurulması və enmə;

E) dizayn.

**7) Sual:** Yeni məhsul neçə əsas istiqamətdə özünü bürüzə verir? (Sürət 08.09.2015 15:32:40)

A) 2

B) 3

C) 4

D) 1

E) 5

**8) Sual:** İnnovasiya prossesini əhatə edən 5 texnoloji fazaya hansı alim ayırmışdır? (Sürət 08.09.2015 15:32:31)

A) Y.Şumpeter

B) İ.Anzoff

C) Y.P.Morozov

D) A.I.Priqojin

E) Y.Yakovets

**9) Sual:** Aşağıda verilənlər hansı fəaliyyət sahəsinə aiddir: 1) Müqavilə əsasında yeni obyektin tikintisi üçün zəruri olan bütün xidmət və təchizat işlərini nəzərdə tutur və müstəqil müqavilə obyekti ola biləcək 3 növ texniki xidməti nəzərdə tutur. (Sürət 08.09.2015 15:32:21)

A) Kompleks injinerinqə

B) İstehsala

C) Kommersiyaya

D) Konsaltingə

E) heç biri

**10) Sual:** Yenilik dərəcəsinə görə innovasiya növü hansıdır? (Sürət 08.09.2015 15:32:10)

A) təkmilləşdirici

**B)** yüksək səviyyəli inovasiyalar

C) gözlənilən risk ilə birlikdə innovasiyalar

D) irəliləmə xüsusiyyəti daşəyan innovasiyalar

E) təmiz plaqiat

**11) Sual:** İnnovasiya təklifi nədir? (Sürət 08.09.2015 15:32:01)

A) mal istehsalı və xidmət təşkilinə kapital qoyuluşudur.

**B)** innovasiya layihəsinin onun tətbiqindən alınacaq mənfiət səmərəsini qeyd etməklə təklif edilməsidir.

C) biznes subyektlərində innovativ metodların inkişaf etdirmə perspektivlərinin axtarışıdır

D) innovasiya fəaliyyətinin elmi bünövrəsi, nəzəri əsasıdır;

E) yeni texnologiyaların, təşkilati formalarının tətbiqinin və s. işləniş hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətidir.

**12) Sual:** İnnovasiya bazara yeni avadanlıq, təkmilləşmiş sənaye proseslerinin çıxardılmasını təmin edən texniki, istehsal və kommersiya tədbirlərinin məcmusudur-fikri kimə mənsubdur) (Sürət 08.09.2015 15:31:18)

A) Tviss

B) Şumpeter

**C)** Nikson

D) Santon

E) Baryutin

**13) Sual:** Böyük innovasiyaya aiddir: (Sürət 08.09.2015 15:31:15)

- A) layihə rəhbərinin tipi mütəxəssisdir
- B) tədqiqat qrupunun ən yaxşı forması demoqratik idarəetmədir
- C) innovasiyaya qarşı təzyiq yumşaqdır
- D) layihənin planlaşdırılmasında əmələ gələn vaxt itkiləri çox asandır
- E) bunların nəticəsidə inqilabi yeniliklər həyata keçirilir ki, istehsal strukturunu idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir

**14) Sual:** İnnovasiya siyasəti nədir? (Sürət 08.09.2015 15:31:11)

- A) yeniliklərdən mənfəətli, yeni səmərəli is-ti-fadəni nəzərdə tutur;
- B) yeniliklər, texnologiyanın in-kışafi, yaranması, mənimsənilməsi və idarə edilməsi deməkdir.
- C) İnnovasiya layihələri və programlarının maliyyələşməsini təmin edən qeyri-ticarət təşkilatıdır.
- D) İxtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir.
- E) dövlətin bazis göstərişlərinin regional və bələdiyyə səviyyəsində birbaşa və dolayısı ilə yerinə yetirilməsinin tənzimlənməsi üzrə fəaliyyət növüdür.

**15) Sual:** Şumpetere görə innovasiya nədir? (Sürət 08.09.2015 15:31:05)

- A) innovasiya istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir;
- B) Innovasiya-ixtiranın və ya ideyanın iqtisadi məzmun aldığı prosesdir;
- C) biznes subyektlərində innovativ metodların inkişaf etdirmə perspektivlərinin axtarışıdır
- D) «Polşa dilinin lüğətində» innovasiya nəsə yeni bir şeyin, yeniliyin islahatın tətbiqidir;
- E) innovasiya istehsal amillərinin yeni qaydada elmi-təşkilati kombinasiya edilməsidir

**16) Sual:** bank kreditlərini xarakterizə edən əsas əlamətləri hansılardır?

- A) silinmə qaydası
- B) silinmə müddəti
- C) təminatın mövcudluğu
- D) ssudanın verilməsinə müştərinin yüksək hörməti
- E) düzgün cavab yoxdur

**17) Sual:** Sahibkarlıq fəaliyyətində beynəlxalq təşkilatların hüququnun qorunması

- A) birgə müəssisənin dövlət qeydiyyatı
- B) yerli hüquqi şəxslər

- C) xarici hüquqi şəxslər
- D) xarici dövlətlər
- E) beynəlxalq təşkilatlar**

**18) Sual:** sahibkarlıq fəaliyyətində birgə müəssisələrin sənədlərinin hazırlanması

- A) birgə müəssisələrin profilini müəyyən edilməsi
- B) xarici tərəfdaşın birgə müəssisənin mənfəətdən payının alınmasının variantlarının hazırlanması
- C) birgə müəssisənin təsisçisi kimi iştirak etmək hüququnun əldə edilməsi**
- D) birgə müəssisələrin sənədlərinin layihələrinin hazırlanması
- E) birgə müəssisənin yaradılması haqqında müqavilənin imzalanması

**19) Sual:** sahibkarlıq fəaliyyərtində kreditlərin təminatı

- A) kreditləşdirmənin hansı prinsipləri mövcuddur
- B) kreditin təminatı
- C) kreditorun əmlak maraqlarının qorunması
- D) kreditin məqsədi xarakteri
- E) kreditin difeensial xarakteri**

**20) Sual:** Sahibkarlıq fəaliyyətində kreditlərin qaytarılması şərtləri

- A) sahibkarlıqda xarici bankların kredit təşkilatları ilə əlaqələri
- B) kreditin qaytarılması
- C) borc məbləğinin kreditora qaytarılması
- D) kreditin qaytarılma müddəti**
- E) kreditin pulluluğu

**21) Sual:** Sahibkarlıq fəaliyyətində birgə müəssisələrin profilinin müəyyən edilməsi

- A) birgə müəssisələrin yaradılmasında sahibkarın rolü
- B) birgə müəssisələrin profilinin müəyyən edilməsi
- C) niyyət protokolunun imzalanması
- D) birgə müəssisələrin paylarının qiymətləndirilməsi**
- E) birgə müəssisələrin yaradılması üzrə qərarların həyata keçirilməsi

**22) Sual:** sahibkarlıq fəlaiyyətində idarəetmə üsulları

- A) sahibkarlıqda özünün mülkiyyətinə, sahib olmaq
- B)** mülkiyyətin tam hüquqlu sahibi olmaq
- C) sahibkarın öhdəliklərinə uyğun olaraq vətəndaşlıq hüququndan istifadə etmək
- D) təsərrüfat fəaliyyətini həyata keçirmək
- E) idarə edilmək üçün qəbul olunmuş mülkiyyət

**23) Sual:** sahibkarlıq fəlaiyyətində fiziki şəxslərin əlamətləri

- A) sahibkarlıqda fiziki şəxslərin əlamətləri hansılardır
- B) özünün xüsusi balansına malik olmaq
- C)** vahid dövlət reyestrinsə qeydiyyata alınmaq
- D) özünün bankda hesaba malik olmaq
- E) özünün mülkiyyətinə cavabdehlik daşımaq

**24) Sual:** sahibkarlıq fəlaiyyətində müəssisənin fəlaiyyətinin dayandırılması

- A) sahibkarlıqda hüquqi şəxslərin əlamətləri hansılardır
- B) müəssisənin adı və hüquq ünvanı
- C) müəssisənin fəlaiyyətinin dayandırılması
- D) iqtisadi öhdəliklərin daşıyıcısı olmaq
- E)** iqtisadi məhkəmədə cavabdeh rolunda iştirak etmək

**25) Sual:** Qeyd edilənlərdən hansı sahibkarlığın daxili mühitinə aid deyil?

- A) müəssisənin strukturu
- B)** məsələ
- C) texnologiya
- D) Müəssisənin məqsədi
- E) Müəssisənin yeləşdiyi yer

**26) Sual:** Hansı amil daxili mühit amillərinə aid deyil?

- A) heyət

- B) müəssisə texnologiyası
- C) vergi-qoyma səviyyəsi**
- D) Müəssisə məqsədləri
- E) Müəssisə strukturu

**27) Sual:** Sahibkarlıqda bazarın yaranması dövrü?

- A) kapitalizmin təşəkülü dövründə
- B) pulların yaranması ilə
- C) ibtidai-icma quruluşunun süqutu ilə**
- D) Feodalizmin yaranması dövründə
- E) Feodalizmin süqutu dövründə

**28) Sual:** Sahibkarlıqda bazarın iqtisadi subyektləri?

- A) firmalar**
- B) Kapital
- C) Mallar
- D) Qiymət
- E) Dövlət

**29) Sual:** Fond birjası iştirakçılarına aid deyil?

- A) agent
- B) menecer**
- C) Broger
- D) Diller
- E) Makler

**30) Sual:** Qeyd edilmişlərin hansı vençur sahibkarlığına aid edilmir

- A) kiçik müəssisələr innovasiya sahibkarlığının inkişafında əhəmiyyətli rol oynayırlar
- B) innovasiya sahibkarlığını xarakterizə edir
- C) iqtisadiyyatda Vençur sahibkarlığı çox risk tələb edən biznes növüdür
- D) Vençur sahibkarlığı ən böyük elmi-araşdırma işləri nəticələrini xarakterizə edir.**

**E) iqtisadiyyatda vençur sahibkarlığı risk tələb olunmayan biznes növüdür.**

**31) Sual:** Vençur shaibkarlığının məqsədi nədir?

- A) sahibkarlığın tipi
- B) kiçik-firma-novatorların maliyyələşdirmə üsulu**
- C) Sahibkarlığın növü
- D) Sahibkarlığın idarəetmə üsulu
- E) Sahibkarlığın biznes üsulu

**32) Sual:** Düzgün cavab variantlarını tapın. Vencur firmasının innovasiya strategiyası nədən ibarətdir?

- A) qeyrisəmərəli gəlirlərin azaldılması üzrə iş
- B) riskin minimallaşması
- C) öz işləmələrinin reklamı
- D) konsaltingin inkişafı
- E) öz işləmələrinin eksplerent, patiyent, vialent və kommutantlara verilməsi**

**33) Sual:** Kommutanın innovasiya strategiyası ibarətdir?

- A) riskin imzalanması
- B) heyət üçün rahat iş şəraitinin yaradılması
- C) gələcək yeniliklərin proqnozlaşdırılması
- D) məhsul hasibatı tskilinin düşmə mərhələsində iş**
- E) İstehsal edilən məhsulun keyfiyyətinin artımı

**34) Sual:** Innovasiya prosesi nə zaman başa çatır? (Sürət 08.09.2015 15:34:07)

- A) Yeni texnologiyanın layihə gücünə çatdırılması ilə başa çatır;**
- B) Yeni texnologiyanın satışı ilə başa çatır:
- C) Yeni texnologiyanın yoxlanması ilə başa çatır:
- D) hamısı
- E) heç biri

**35) Sual:** Eks pleratın innovasiya strategiyası nədən ibarətdir?

- A) məhsulun keyfiyyətinin yaxşılaşdırılması
- B) heyət üçün rahat şəraitin yaradılması
- C) bazarnın yeni seqmentlərinin yaradılması**
- D) Dəbin yeni istiqamətinin stimullaşdırılması
- E) Rəqiblərin fəaliyyətindən itgilərin kompensasiyası

**36) Sual:** Özəlləşmədə metodlarından istifadə qaydaları hansılardır

- A) dövlət müəssisələrinin səhmlərinin açıq satışının keçirilməsi**
- B) dövlət mülkiyyətinin özəlləşdirilməsində hansı metoddan istifadə olunur
- C) səhmlərin auktion vasitəsilə satılması
- D) dövlət müəssisələrinə investisiya qoyuluşu
- E) səhmlərin paketinin əldə edilməsi

**37) Sual:** Brokerlərin və dilerlərin sövdələşmələri nəyi nəzərdə tutur?

- A) brokerlər alıcı ilə satıcını görüşdürü və sövdələşməni rəsmiləşdirir.**
- B) İlkən bazar əsasən geniş yayılmış maliyyə brokerlərdir
- C) ikinci bazar isə adətən fond birjalardır
- D) brokerlərin və dilerlərin şəbəkəsinin qiymətli kağızların yenidən satışı ilə məşğul olmasıdır
- E) brokerlər adı vasitəçilərdir

**38) Sual:** Əgər firmanın maliyyə vəsaitləri satışmışsa o zaman nə etməli?

- A) iqtisadiyyatda struktur dəyişikliklərini**
- B) Maliyyə vəsaitlərindən investisiyada səmərəli istifadə edilməsi
- C) maliyyə vəsaitlərinin çevik yerdəyişməsini
- D) investisiya şəbəkəsinin səmərəli quruluşunu
- E) bütün hallarda maliyyə bazarında peşəkarlar fəaliyyət göstərirlər

**39) Sual:** Hansı cavab maliyyə planlarını əks etdirən sənədlərə aid deyil?

- A) aktiv və passiblərin balansı
- B) xərclər haqqında plan
- C) şəbəkə planlaşdırılması**

D) Pul vəsaitlərinin hərəkətini xarakterizə edən plan

E) Gəlirlər haqqında plan]

**40) Sual:** Hansı cavab proqnozlaşdırma prinsipinə aid deyil

A) adekvat

**B)** mütənasib

C) Sistem

D) Varinat

E) Fasiləsiz

**41) Sual:** Strataji planlaşdırma hansı dövləri əhatə edir?

A) 1 ilə qədər

B) 1 ildən 5 ilədək

C) 20 ildən 30 ilədək

D) 5 ildən 10-ilədək

**E)** 10 ildən 15 ilədək

**42) Sual:** Adaptiv strukturların üstünlüyü nədən ibarətdir?

A) nəzarətin mürəkkəbliyi

B) xarici mühit dəyişməsinə taz uyğunlaşma

C) məqsələrin qeyri müəyyənliyi

D) qoyulmuş məsələlərin qeyri müəyyənliyi

E) idarəetmənin səviyyələr silinmişdir

**43) Sual:** Sahibkarlığın səmərəçi idarə edilməsi və səmərəli rərarların qəbul edilməsi zamanı yardım edən necə adlanır?

A) miqrasiya

B) missiya

C) mikrofişa

**D)** menecment

E) Marketinq

**44) Sual:** Sahibkarlıqda hansı struktura bürokratik deyil?

- A) funksional
- B) xətti-funksional
- C) matris**
- D) Divisional
- E) Xətti

**45) Sual:** sahibkarlıqda idarəetmənin yaranması nə ilə əlaqədar olmuşdur

- A) motivasiyanın təşkili
- B) təşkilin təşkilatı metodlarının tətbiqi
- C) əməyin təşkilati metodlarının tətbiqi**
- D) Proqnozlaşdırmanın təşkili
- E) Planlaşdırmanın təşkilati metodlarının tətbiqi

**46) Sual:** İdarəetmə funksiyasına nə aid edilmir?

- A) təşkil
- B) motivasiya
- C) nəzarət
- D) proqnozlaşdırma**
- E) Planlaşdırma

**47) Sual:** Göstərilmiş reylərdən hansı planlaşdırılmaya aid edilmir?

- A) dövlət tənzimlənməsi funksiyasını həyata keçirir
- B) indikativ planlaşdırma mikroiqtisadi planlaşdımadır**
- C) Iqtisadiyyatın gələcək inkişafın təyin edir
- D) Bazar münasibətlərinə əsaslanır
- E) Indikativ planlaşdırma makroiqtisadi planlaşdımadır

**48) Sual:** Sahibkarlığın təşkil eidlməsi

- A) iqtisadi proseslər
- B) idarəetmə məqsədləri

- C) idarəetmə qərarları
- D) rəhbərlər
- E) işçilərin heyəti

**49) Sual:** Qeyd edilənlərdən hansı sahibkarlıqda biznesin hüquqi formasının təşkili deyil?

- A) səhmdar cəmiyyət
- B) komendant birlüyü
- C) əlavə məsuliyyətli cəmiyyət
- D) sindikatlar**
- E) Tam birlik

**50) Sual:** MMC-nin yaradılmasının üstünlüyü nədədir?

- A) cəmiyyət üzvləri öhdəliklər üzrə məhdud məsuliyyət daşıyırlar
- B) bir şəxs tərəfindən yaradıla bilər
- C) cəmiyyətin işlərində üzvlərinin mütləq iştirakını tələb etmir
- D) kreditorlar üçün az cəlb edicilik**
- E) Pul vəsaitlərinin tez akkumulyasiyası imkanı

**51) Sual:** Qeyd edilən biznesin təşkilati- hüquqi formalarından hansı səhm buraxmaq hüququna malikdir?

- A) inam üzərində birlik
- B) istehsalat kooperativləri
- C) səhmdar cəmiyyət**
- D) əlavə məsuliyyətli cəmiyyət
- E) müəssisə

**52) Sual:** firmanın təşkilatı struktur anlayışını göstərin?

- A) qarışiq, neytral
- B) tondan satış, pərakəndə
- C) adabtasiya, qarışiq
- D) tondan satış, neytral
- E) ierarxik, adaptasiya**

**53) Sual:** Konserin nədir?

- A) Öz maraqlarının müdafiəsi məqsədi ilə əməkdaşlıq üçün vətəndaşların içtimai birliyi
- B) İstehsal və hazır məhsulun qapalı sikli ilə maliyyətresti başda olmaqla səhmdar cəmiyyəti
- C) Müəssisələri böyük özəl şirkətlərinin nəzarəti altında birləşdirən təşkilat
- D)** mərkəzi idarəetmə sistemlərin tərəfindən ümumi maliyyə nəzarəti altında ən əhəmiyyətli funksiyaların mərkəzləşdirilməsi ilə müəssisələrin könüllü birliyi
- E) Xammalın əldə edilməsindən hazırlıq məhsulun istehsalına qədər bütün texnoloji silsilə üzrə istehsalın konsentrasiya və mərkəzləşməsinin yüksək səviyyələri ilə müəssisələrin birliyi

**54) Sual:** Düzgün cavabı seçin. Kansorsium nədir?

- A) böyük məqsədli layihələrin həyata keçirilməsi üçün müəssisələrin istənilən, mülkiyyət formasının müvəqqəti könüllü birliyi
- B) Mərkəzi idarəetmə sistemləri tərəfindən ümumi maliyyə nəzarəti altında müəssisələrin bir sıra əhəmiyyətli funksiyaların mərkəzləşməsi ilə müəssisələrin könüllü birliyi
- C) Böyük məqsədli layihələrin həyata keçirilməsi üçün oligopolistik tipli maliyyə tresi
- D) Böyük məqsədli layihələrin həyata keçirilməsi üçün müəssisələrin istənilən mülkiyyət formasının daimi inhisar birliyi
- E) Böyük məqsədli layihələrin həyata keçirilməsi üçün istənilən mülkiyyət formasının karteltinli birliyi

**55) Sual:** Təsərrüfat assosiasiyasına hansı bənd aidid?

- A) istehsalatın texnoloji xüsusiyyətlərinin ümummilliyi arasında birləşmiş müəssisələrin maliyyə-sənaye qrupu
- B) İstehsalat sahəsində fəaliyyət göstərən xoldinq tipli şirkət
- C) Onların təsərrüfat maraqlarının müdafiəsi üçün yaradılmış sahibkarların içtimai təşkilatı
- D)** bir və ya bir neçə funksiyaların birgə həyata keçirilməsi məqsədi ilə müəssisə və təşkilatların müqabilə birliyi
- E) Maraqlarının müdafiəsi məqsədləri ilə həmkarlar ittifaqı, partiə hərəkatlarının içtimai birliyi

**56) Sual:** Qeyd edilənlərdən hansı xoldinq şirkəti növü deyil?

- A) adı
- B) qarışiq
- C) maliyyə
- D) Təmiz
- E)** dəyişkən

**57) Sual:** Qeyd edilənlərdən hansı amil shaibkarlığın hüquqi formalarına aid deyil?

- A) fərdi sahibkarlıq
- B) təsərrüfat birliyi
- C) təsərrüfat cəmiyyəti
- D) qeyrikommersiya təşkilatları**
- E) Koopürativlər

**58) Sual:** Kiçik shaibkarlıqda fərdi özəl müəssisənin üstünlüyü nədədir?

- A) aşağı başlanğıc kapitalı
- B) təkbaşına qərarların qəbulu
- C) maliyyələşdirmə üçün daha az imkna
- D) qeydiyyatın sahəliyi**
- E) Məhdudiyyətsiz öhdəliklər

**59) Sual:** Məhdud məsuliyyətli şirkətin çatışmazlığı nədən ibarətdir?

- A) Vergi planlaşdırılmasında mobillik
- B) səhmdarların məhdud məsuliyyəti
- C) güclənmiş dövlət tənzimlənməsi**
- D) Birdən çox insanın təcrübə və bacarığının birləşməsi
- E) Mülkiyyət hüququnun dəyişməsinin əlverişliliyi

**60) Sual:** Hansı amil daxili mikromühit amillərinə aid edilmir?

- A) dünya bazarında konyuktura**
- B) Rəqiblər
- C) əmək ehtiyatları
- D) qanunlar
- E) dövlət tənzimlənməsi idarələri

**61) Sual:** Hansı amil daxili mühit amillərinə aid edilmir?

- A) elmi-texniki proqres

- B) inflasiya və işsizlik səviyyəsi
- C) kreditorların əlverişliyi
- D) təchizatçılar**
- E) Valyuta kursu

**62) Sual:** Hansı məlumatla daxili informasiyaya aid deyil?

- A) gəlir və xərclər haqqında
- B) dövriyyə, sifarişlərin statistikası
- C) ölkənin iqtisadi vəziyyəti haqqında**
- D) Firmanın texnologiya, avadanlığı haqqında
- E) İstehsal edilən məhsulun miqdarı və keyfiyyəti haqqında

**63) Sual:** Kiçik sahibkarlıq informasiya məlumatlarına malikdir?

- A) ölkə, bölgənin iqtisadi vəziyyəti haqqında
- B) istehlakçılar, təchizatçılar haqqında
- C) rəqiblər haqqında
- D) istehsalat xərcləri haqqında**
- E) müvafiq sahədə pon-hpm, patent, lisenziyalr haqqında

**64) Sual:** Azərbaycan Respublikasının iqtisadiyyatında kiçik sahibkarlığın rolü

- A) yerli təsərrüfat şəraitinə tez uyğunlaşmaq
- B) kiçik sahibkarlıq subyeklərinin geniş müstəqliliyi
- C) qərarların yerinə yetirilməsində operativlik və çeviklik göstərmək**
- D) Öz məqsədlərini həyata keçirmək qabiliyyətlərini aşkara çıxartmaq
- E) Ilkin kapitala təlabat və istehsal prosesində dəyişikliklərin edilməsi

**65) Sual:** Qeyd edilənlərdən hansı kiçik sahibkarlığın zəif tərəfdır?

- A) böyük sahibkarlığın, kiçik biznesdən asılılığı
- B) idarəetmə təcrübəsinin olmaması**
- C) əhalinin böyük hissəsinin akkumlyasiya imkanı
- D) əhaliin bütün yaş qruplarının iştirak imkanı

E) əhalinin böyük hissəsinin iştirakı

**66) Sual:** Sahibkarlıqda kiçik biznesin əsas üstünlüyü nədədir?

- A) Bazar zəbti
- B) Yüksək ixtisaslı işçilərin cəlb edilməsi
- C) Inkişaf və araşdırmağa böyük həcmidə vəsaitlərin yönəlməsi
- D) Hazır məhsulun qiymət və mayadəyərinin nəzarətində çətinlik
- E) bazar mühitinə daha elastik adaptasiya**

**67) Sual:** Müəssisələrin tərəfdaşları və onların hüququnun qorunması

- A) firmanın alıcılar arasında nüfuzu**
- B) Müəssisələrin xarici mühitinin elementləri
- C) müəssisənin tərəfdaşları və onların əlaqələri
- D) işçilərin peşəkarlıq səviyyəsi
- E) müəssisənin tərəfdaşlıq əlaqələri

**68) Sual:** Sahibkarlıq fəaliyyətində hüquqların qorunması

- A) xarici investisiyaların qorunması
- B) Sahibkarların hüququnun qorunması
- C) mülkiyyət hüququnun qorunması
- D) antiinsar fəaliyyətinin qorunması
- E) fermer kəndli təsərrüfatının qorunması

**69) Sual:** Sahibkarlıq fəaliyyətinə mühitin amilləri hansılardır

- A) cari strategiyanın amilləri**
- B) xarici mühitin amilləri
- C) imkan amilləri
- D) cari strategiyaya təsiri
- E) rəqabətin strategiyası

**70) Sual:** Hansı ölkə Cənubi Şərqi Asiya Assosiyasının (ASEAN) tərkibinə daxil deyildi?

- A) filipin
- B) Yaponiya**
- C) Sinqapur
- D) Malayziya
- E) İndoneziya

**71) Sual:** Qeyd edilənlərin hansı investisiya mənbəyinə aid edilmir?

- A) Büdcə vəsaitləri
- B) xüsusi ehtiyatlar**
- C) Şəxsi vəsaitlər
- D) Bank krediti
- E) Əhalinin şəxsi vəsaitləri

**72) Sual:** Merkosun integrasiya birliyinə hansı ölkə daxil deyil?

- A) Meksika**
- B) Uruqvaq
- C) Brazilya
- D) Argentina
- E) Paraqvay

**73) Sual:** Traseka (Avropa-Qafqaz-Asya nəqliyyat dəzlizi) programı neçənci ildə yaradılmışdır?

- A) 1992
- B) 2001
- C) 1990
- D) 1995
- E) 1993**

**74) Sual:** Böyük İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfrans neçənci ildə keçirilmişdir?

- A) 1999
- B) 2000
- C) 1998**

D) 2005

E) 1993

**75) Sual:** Hansı ölkə bölgə ticarət-iqtisadi blokuna daxil deyil?

A) Uruqvay

B) Brazilya

C) Argentina

**D) Cili**

E) Paraqvay

**76) Sual:** əsrin müqaviləsi neçənci ildə imzalanmışdır?

A) 1998

**B) 1994**

C) 1993

D) 1995

E) 2004

**77) Sual:** Hansı alim ilk dəfə iqtisadiyyat anlayışını elmə dail etmişdir?

A) A.Smit

B) K.Marks

C) C.Keyns

**D) K.Senofon**

E) D.Rikardo

**78) Sual:** Hansı ölkə Neft ixracatçı ölkələri (OPEK) üzvü deyil?

**A) Ekvador**

B) İraq

C) Səudiyyə Ərəbistan

D) Venesuella

E) İran

**79) Sual:** Neçənci ildə Beynəlxalq valyuta fondu və Düna bankı yaradılmışdır?

- A) 1940
- B) 1945
- C) 1955
- D) 1944**
- E) 1950

**80) Sual:** Bakı-Tiflis-Ceyhan neft toru kəmərin tikintisi neçənci ildə bitmişdir?

- A) 2004
- B) 2001
- C) 1995
- D) 2005**
- E) 1998

**81) Sual:** Sahibkarlıq etikasının klassik modeli kimi tərəfindən işlənib hazırlanmışdır?

- A) XV F.Erms tərəfindən
- B) XVIII əsr də A.Smit tərəfindən
- C) IX əsr də C.Fost tərəfindən
- D) XVIII əsr də B.Franklin tərəfindən**
- E) XVIII əsr fə İ.İ.Russo tərəfindən

**82) Sual:** Qeyd edilənlərdən hansı növbəti məhsulun istehsalı ilə bağlı ümumi xərclərin artan miqdarının göstəricisidir?

- A) orta xərclər
- B) daxili xərclər
- C) ümumi xərclər**
- D) yekun xərclər
- E) dəyişik xərclər

**83) Sual:** əsas kapitalın müvafiq xərclərinin ödənilməsi necə adlanır?

- A) kapital tutumu
- B) sürətlənmiş amortizasiya**

C) amortizasiya norması

D) mənfəət norması

E) amortizasiya

**84) Sual:** Ümumi gəlir artmasının məhsulun böyüməsinə nisbəti nəyi göstərir?

A) nominal mənfəət

B) təmiz mənfəət

**C) yekun mənfəət**

D) Dövlət gəliri

E) Orta mənfəət

**85) Sual:** Məşgulluq, faiz və pulların ümumi nəzəriyyəsi əsərinin müəllifi kimdir?

A) L.Mizes

B) M.Fridsan

C) V.Ouken

**D) C.M.Keyns**

E) F.Xayek

**86) Sual:** Rentabellik göstəricisi?

A) alış qabiliyyətinin əmsalı

B) dövriyyə aktivləri istifadəsinin səmərlik əmsalı

C) firma aktivlərinə gəlirin nisbəti

D) təmiz mənfəətin xüsusi məsrəflərə nisbəti

E) mənfəətin kapital qoyuluşuna nisbəti

**87) Sual:** İşsizliyin işçi qüvvəyə faiz nisbət necə adlanır?

A) struktur işsizliyi

B) işçi qüvvəsinin əmsalı

**C) işsizlik səviyyəsi**

D) Funksiyalı işsizlik

E) Məşgulluq səviyyəsi

**88) Sual:** əmək qabiliyyətli əhalinin hərəkət dinamikası və onun istehsalat prosesində istifadəsi xarakterini ifadə edən qanun necə adlanır?

- A) Şermon Qanunu
- B) Antiinflyasiya qanunu
- C) Məşğulluq qanunun
- D) Təklif və tələbin bərabərlik qanunu
- E) əhalinin yerləşdirilməsi qanunu

**89) Sual:** V.Kozlov sahibkarlıq fəaliyyətinin göstərdiyi əlamətləri hansılardır?

- A) sosiallıq-sahibkarlıq
- B)** mədəniyyətinin formallaşmasına təsir göstərir
- C) kollektiv üzvlərinin davranışını tənzimləyir
- D) sahibkarlıq insanlar tərəfindən yaradılır
- E) sahibkarlıq daimi inkişafdadır

**90) Sual:** sahibkarlıq fəaliyyətində ənənələrə riayət olunması

- A)** sahibkarlıqda ənənələrə riayət edilməsi tələb olunur
- B) sahibkarlığı öyrənilməsi mümkündür
- C) sahibkarlığı dəyişmək mümkün
- D) sahibkarlığı çoxcəhətlidir
- E) sahibkarlıq dərk olunan və olunmayan ola bilər

**91) Sual:** Sahibkarlıq fəaliyyətində müəssisələrin təşkil edilməsi

- A) sahibkarlıqda müəssisələrin mədəniyyətinə təsir göstərən amillər
- B) sahibkarlıq fəaliyyətinin predmeti
- C)** sahibkarlıq fəaliyyətinin təşkili
- D) müəssisə sahibinin və işçilərinin motivasiyası
- E) idarəetmədə mədəniyyətin səviyyəsi

**92) Sual:** Sahibkarlıq fəaliyyətində müəssisələrin istiqamətləndirilməsi

- A) müəssisənin istiqamətləndiyi dəyərlər haqqında təsəvvürlərin mövcudluğu

- B) rəhbərlərin məsuliyyəti öz üzərinə götürmə qabiliyyəti
- C) təklif olunan məhsulların yüksək keyfiyyətlə təmin olunması
- D) yüksək istehsal mədəniyyəti**
- E) zəruri sanitariya-gigiyena və təhlükəsiz iş şəraitinin yaradılması

**93) Sual:** sahibkarlıq fəaliyyətində işçilərinin qiymətləndirilməsi

- A) ABŞ-da inkişaf etmiş müəssisələrinin tədqiqatlar nədən ibarətdir
- B) müəssisələrdə dəyərlə sistemini yaradılması
- C) peşəkar yaradıcılığın qiymətləndirilməsi**
- D) vəzifə pilləsində yüksəlişin əldə edilməsi
- E) müəssisənin hər bir işçisi özünün nailiyyətlərindən qürur hissi duyurlar

**94) Sual:** sahibkarlıq fəaliyyətində etik normalardan istifadə qaydaları

- A) sahibkarlıqda tədqiqatçılar etik normalarını necə ifadə etmişlər
- B) sahibkarın həyata keçirdiyi fəaliyyət faydalı olması vacibdir
- C) sahibkar belə hesab edir ki, onun işçiləri işləməyi yaxşı bacarıqlar
- D) sahibkar öz işinə inanır, insanlara incəsənətə olan münasibət bəsləyir**
- E) rəqabətin və əməkdaşlığın zəruriliyini qəbul edir

**95) Sual:** sahibkarlıq fəaliyyətində müəssisələrin hüquqi statusu

- A) sahibkarlıq fəaliyyətinin hüquqi-təşkiləri formalarının seçilməsinə təsir edən amillər
- B) müəssisənin hüquqi statusu
- C) müəssisənin müəyyən etdiyi öhdəliklər**
- D) müəssisənin adı və onun təşkilati hüquqi forması
- E) müəssisələrdə öhdəliklər üzrə, təsisçilərin məsuliyyət səviyyəsinin müəyyən edilməsi

**96) Sual:** Sahibkarlıq fəəliyyətində müəssisələrin nizamnamə fondu.

- A) sahibkarlıq fəaliyyətində müəssisələrin atributları
- B) müəssisənin hüquq və öhdəliklərinin mümkün həcmi və səviyyəsi
- C) müəssisənin nizamnamə fondu
- D) müəssisənin təşkilatı quruluşu**

E) müəssisənin sahibkarlıq hüququ

**97) Sual:** sahibkarlıq fəaliyyətində istehsalın təşkili

- A) müəssisənin bazar iqtisadiyyatında yerinə yetirdiyi funksiyalar hansılardır
- B) istehsalın təşkili
- C) satış fəaliyyəti
- D) mənfiətin əldə edilməsi
- E) təcrübənin toplanması**

**98) Sual:** sahibkarlıq fəaliyyətində əmlakın yaranması

- A) müəssisənin nizamnamə fonduna nələr daxildir
- B) təsisçilər barədə məlumat
- C) idarəetmə və nəzarət orqanları
- D) əmlakın yaranması**
- E) yenidən təşkil olunmanın şərtləri

**99) Sual:** Sahibkarlıq fəaliyyətində güzəştli qiymətlər necə aparılır

- A) nəğd hesablaşmalar üzrə güzəştlər
- B) miqdara görə güzəştlər
- C) istehsalılar funksional güzəştlər
- D) hesablaşmalarda rüsum qiymətləri ilə bağlı digər növ qiymətlər**

**100) Sual:** sahibkarlıqda fəaliyyəti vaxtına görə, qiymətlər hansılardır?

- A) daimi qiymətlər
- B) cari qiymətlər
- C) sürüşən qiymətlər**
- D) mövsümü qiymətlər

**101) Sual:** Sahibkarlıq fəaliyyətində təsbit olunmuş qiymətlər

- A) sahibkarlıqda təsbir olunmuş qiymətlər hansılardır
- B) kontrakt qiymətləri**

- C) transfert qiymətləri
- D) birja qiymətləri
- E) torq qiymətləri

- 102) Sual:**Sahibkarlıqda fəaliyyətindən qiymətlərin növləri
- A) sahibkarlıqda əsaslandırılmış qiymətlərin növləri hansılardır
  - B) bazis qiymətləri
  - C) oreyskuranq qiymətləri**
  - D) faktiki qiymətlər
  - E) istehlak qiymətləri

- 103) Sual:**sahibkarlıqda qiymətlərin təsnifləşdirilməsinin sistemləri hansılardır?
- A) xidmət dövriyyəsinin xarakterinə görə qiymətlər fərqlənirlər
  - B) azadlıq dərəcəsinə görə tənzimlənən və təsbir olunmuş qiymətlər**
  - C) təsbit olunmuş qiymətlər
  - D) fəaliyyət vaxtında görə qiymətlər

- 104) Sual:**sahibkarlıqda qiymətin dövlət tənzimlənməsinin metodları hansılardır?
- A) son qiymət qoyulur
  - B) təsbit edilmiş qiymətlər qoyulur
  - C) qiymət yüksəldilərkən qiymətin dəyişməsinə əlavəni son həddi qoyulur
  - D) rentabellik səviyyəsinin və ticarət əlavəsi həcmının son həddi tətbiq olunur**
  - E) düzgün cavab yoxdur

- 105) Sual:**Sahibkarlıq fəaliyyətində barter sövdələşmələrin funksiyaları
- A) müəyyən proporsiyada bir əmtəənin, digər əmtəəyə dəyişdirilməsi
  - B) qarşılıqlı göndərilmənin tarixi**
  - C) sahibkarlıqda maliyyə münasibətləri sferasında əməkdaşlıq.
  - D) düzgün cavab yoxdur

- 106) Sual:**Sahibkarlıq fəaliyyətində tərəfdaşlıq əlaqələrin yaradılması

- A) tərəfdaşlıq əlaqələrinin yaradılmasında, sahibkarlıq fəaliyyətinin hansı qrupa daxil etmək olar
- B) istehsal sferası
- C) əmtəə mübadiləsi**
- D) ticarət
- E) maliyyə münasibətləri

**107) Sual:** Sahibkarlıq fəaliyyətində söz azadlığı, mətbuat azadlığı

- A) Müasir – demokratik siyasi sistemlərinin əlamətləri hansılardır
- B) fikir söz mətbuat təşkilatlanma azadlığı**
- C) müstəqil və ədalətli məhkəmə sistemi
- D) müstəqil nisbətən açıq dövlət
- E) seçilənin vəzifədə qalmalarının vaxt məhdudiyyəti

**108) Sual:** Sahibkarlıq fəaliyyətində vətəndaşın hüququnun qorunması

- A) biznesin xarici mühitində vətəndaş hüququ harada tətbiq edilir
- B) Almaniyada
- C) Fransada
- D) Yaponiyada
- E) Böyük Britaniyada**

**109) Sual:** Sahibkarlıq fəaliyyətində menecerlərin işinin düzgün təşkil edilməsi

- A) hər kəsin bacarığına görə və müvafiq iş bölgüsünə görə həyata keçirilir.**
- B) menecer öz işində komandanın yaradılması üçün kadr seçməyi bacarmalıdır
- C) yaxşı formalaşmış qrup hesabına müəssisə fəaliyyətinin yüksək nəticələrinə nail olmaq
- D) bütün komanda üzvləri kollektivdə öz işlərini dəqiqli bilirlər
- E) öz üzərinə düşən vəzifələri və funksiyaları yerinə yetirməyə hazırlırlar

**110) Sual:** Sahibkarlıq fəaliyyətinin firmanın strategiyasının hazırlanması

- A) firmanın formalasən əsas məqsədi**
- B) firmanın bazar münasibətlərindəki rolü
- C) firmanın gələcək inkişafı və iş planı

- D) firmanın strateji məsələlərinin təhlili
- E) firmanın strategiyasını işləyib hazırlamaq

**111) Sual:** Sahibkarlıq fəlaiyyətində menecer qrupunun formallaşması

- A) biznes sahəsindəki müvəffəqiyyət, menecerlər qrupunun salınması işindən asılıdır
- B) menecerlərin qrupunun formallaşması, firmanın əsas məqsədinin hərtərəfli təhlilindən asılıdır
- C) əsas məhsulların xarakterini
- D) bazarın mühüm seqmentini
- E) istehsalın biznes texnologiyasını və daşınması

**112) Sual:** Nə zaman beynəlxalq valyuta nisbətdə milli valyuta kursu enir?

- A) debitor
- B) deklarasiya
- C) dekort
- D) renta
- E) jiro

**113) Sual:** Həğdsiz hesablaşma növü

- A) sifariş
- B) girov
- C) jiro
- D) Renta
- E) Kadost

**114) Sual:** Dünyada mikroprosessorlar və yarımkəçirlərin istehsal olunduğu firma hansıdır?

- A) soni
- B) general motors
- C) Misubist-Densi
- D) intel
- E) İBM

**115) Sual:** Bank aksepti dedikdə nə başa düşülür?

- A) forfeytinq
- B) səhm
- C) veksel**
- D) Çek
- E) Faktorinq

**116) Sual:** Holdinq şirkəti nəyə malikdir

- A) birja sazişlərini həyata keçirir
- B) digər şirkətlərin səhm nəzarət paketinə malikdir
- C) digər sahələrə investisiyalar yönəldir
- D) daşınmaz əmlakın sığortası
- E) düzgün variant yoxdur**

**117) Sual:** Lizinq-maliyyələşdirmənin proqresiv forması olmaqla nədir?

- A) bank kredit növü
- B) avadanlığın icarəsi
- C) daşınmaz əmlakın sığortası
- D) əmlakın sığortası
- E) əmlakın uzunmüddətli icarəsi**

**118) Sual:** Kross-kurs nə deməkdir?

- A) rezidentin milli valyuta ilə xarici valyutanı satdığı kurs
- B) müddətli sazişlər kursu
- C) iki xarici valyutanın kotirovkası**
- D) Nəğd sazişlər kursu
- E) Rezidnetin milli valyuta ilə xarici valyutanı aldığı kurs

**119) Sual:** Renovasiya və əsaslı təmirə istifadə eidlməsi məqsədi ilə istehsal edilən məhsulun maya dəyərinə daxil edilən əsas fondların pul ifadəsi aşağıdakı bəndlərdən hansıdır?

- A) alqol**

- B) səhm
- C) amalaqamasiya
- D) amortizasiya**
- E) akkrediyasiya

**120) Sual:** Uyriisdiksiya nədir?

- A) məhkəmə idarəi
- B) ədalət
- C) məhkəməni həyata keçirmək hüququ**
- D) Hüquq sistemi
- E) Məhkəmə idarələri sistemi

**121) Sual:** Hansı alim 3 istehsal faktorları (əmək, torpaq, kapital) nəzəriyyəsini işləyib hazırlanmışdır?

- A) A.Marşal
- B) D.Rikardo
- C) Aristotel
- D) A.Smit
- E) İ.B.Sey**

**122) Sual:** Azərbaycanın beynəlxalq iqtisadi təşkilatlarda iştirkaının əsas məqsədi nədən ibarətdir?

- A) iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi
- B) investisiyaların sabitliyinin təmin edilməsi
- C) xarici işgüzar insanlarla əlaqələrin genişləndirilməsi
- D) iqtisadi artımın sürətlənməsi
- E) mal satışı üçün yeni bazarların axtarışı**

**123) Sual:** Françayzinq əsasən həyata keçirilən kiçik və böyük sahibkarlığın integrasiya forması?

- A) əmtəə nişanı
- B) patent
- C) franşisanın alınması**
- D) Lisenziya

E) Nou-ham

**124) Sual:** Beynəlxalq ticarət qaydalarını tənzimləyən əsas beynəlxalq strukturu hansıdır?

- A) Beynəlxalq Ticarət İformasiyası və Əməkdaşlıq üzrə Agentlik
- B) Ümumdünya Tiacrət Təşkilatı**
- C) Beynəlxalq Valyuta fondu
- D) Ticarət və İnkışaf üzrə BMT-nin konfransı
- E) Beynəlxalq ticarət mərkəzidir.

**125) Sual:** Mərkəzi bankın funksiyalarına nə daxil edilmir?

- A) vençir kapitalının təqdim eidlməsi**
- B) Kommersiya banklarının kreditləşməsi
- C) Kliring
- D) Pulların emisiyası
- E) Kassa ehtiyatlarının akkumulyasiyası və saxlanması

**126) Sual:** Bazar funksiyalarına nə daxil deyil?

- A) sağlamlaşdırma
- B) vasitəçilik
- C) tənzimlənmə
- D) qiymətin yaranması
- E) rəqabət**

**127) Sual:** İnflyasiya proseslərinin mənfi nəticələrinə aiddir?

- A) istehsalçılarda keyfiyyətlərin malların istehsalına marağınitməsi
- B) Əhalinin əmanətlərinin dəyərsizləşməsi
- C) Sabitgəlirli sosial qrup nümayəndələrinin həyat şəraitinin pisləşməsi
- D) sənaye və kənd təsərrüfatı məhsullarının istehsalları arasında nisbətlərin artması**
- E) əhalinin real gəlirlərinin azalması

**128) Sual:** Qeyd edilənlərin hansı marketinq aləti deyil?

- A) marketinq araşdırılması
- B) pablisti
- C) dempinq**
- D) reklam
- E) qiymət

**129) Sual:** Pul funksiyasına nə daxil deyil?

- A) pul ödəniş vasitəsi kimi
- B) pul dövriyyə vəsaiti kimi
- C) ümumi ekvivalent**
- D) Pul yıgilma vəsaiti kimi
- E) Pul dəyər ölüsu kimi

**130) Sual:** Marketinqin mahiyyət və məzmununa nə daxil deyil?

- A) bazar proseslərinin idarəetmə əsasında olan iqtisadi dünya görüşü
- B) təsərrüfat idarəetməsi**
- C) şirkətin rəqabət qabiliyyətliliyinə yönəlmüş proses
- D) sahibkarlıq fəlsəfəsi
- E) bazarda fəaliyyət

**131) Sual:** Azərbaycan Respublikasında kommersiya banklarının məşğul ola bilməyəcəkləri fəaliyyət növü hansıdır? (Sürət 08.09.2015 16:25:13)

- A) faktorinq
- B) nağd pul emissiyası**
- C) forfeyting
- D) lizinq
- E) Düzgün cavab yoxdur

**132) Sual:** Lizinq verəni kreditləşdirən və müqavilənin zamini rolunda kim çıxış edir? (Sürət 08.09.2015 16:25:01)

- A) Siğorta şırtətləri
- B) Maliyyə idarələri
- C) Kommersiya və investisya bankları**

- D) Dövlət müəssisələri
- E) Düzgün cavab yoxdur

**133) Sual:** Lizinq üzrə kreditlərin verilməsi üçün ən azı nə qədər müddət nəzərdə tutulur? (Sürət 08.09.2015 16:24:14)

- A) 18 ay
- B) 3 il**
- C) 1 il
- D) 6 aya qədər
- E) Düzgün cavab yoxdur

**134) Sual:** Maliyyə lizinqinin əsas xüsusiyyəti: (Sürət 08.09.2015 16:24:45)

- A) hamısı
- B) lizinq verən üçün avadanlıq alır**
- C) düzgün cavab yoxdur
- D) sahibkarlıqla bağlı risklərdən qaçmaq məqsədləri güdür
- E) rentabelliyi aşağı salır

**135) Sual:** Xüsusi maliyyə və digər şirkətlər tərəfindən aparılan qısa müddətli və uzun müddətli icarənin xüsusi növü necə adlanır? (Sürət 08.09.2015 16:24:18)

- A) lizinq**
- B) libor
- C) liveric
- D) lider
- E) Düzgün cavab yoxdur

**136) Sual:** Topdan müəssisələr alıcı-müşəririlərə hansı xidməti göstərməlidirlər?

- A) tələb və tələbatın qiymətləndirilməsi
- B) əmtəə ehiyatlarının saxlanması
- C) əmtəələrin çatdırılması
- D) əmtəə tərəkəti prosesinin investisiya təminatı
- E) kommersiya fəaliyyətinin mərkəzləşdirilməsi**

**137) Sual:** Topdan anbar dövriyyəsi zamanə əmtəələrin anbarlarından topdan satışının metodları hansılardır?

- A) alıcılar tərəfindən əmtəələrin şəxsi seçimi yolu ilə
- B) yazılı, telefon, teleqraf, telefaks sifarişləri ilə**
- C) Maldaşıyan əmtəəşünaslar vasitəsi ilə və əmtəə nümunələrinin müayış etdiyilməsi yolu ilə
- D) Avtoanbarlar vasitəsilə
- E) Poçt baratlarının köməyi ilə

**138) Sual:** əmtəələrin topdan satış üzrə kommersiya fəaliyyətinin mahiyyəti nədən ibarətdir?

- A) əmtəə alıcıları ilə müqavilələrin yerniə yetirilməsi uçotunun təşkili
- B) topdan müəssisələrin reklam-informasiya fəaliyyəti**
- C) əmtəələrin topdan alıcılarının tapılması
- D) əmtəə alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması
- E) topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili

**139) Sual:** Topdan satıcı və topdan bazarın müdiyyəti hansı hüquqa malikdir?

- A) topdan ərzaq bazarında ticarət qaydalarına və daxili qayda-qanuna riayət etmək
- B) sanitar, yanğından mühafizə tələblərinə riayət etmək
- C) ticarət başa çatdıqdan sonra, ticarət yerini boşaltmaq, icarəyə götürülmüş avadanlıq, inventar və alətləri təhvil vermək
- D) zibilin, taraların və qablaşdırma materiallarının ticarət zalından vaxtında çıxartmaq
- E) ticarət obyektlərinin yanğından mühafizə texnikası ilə baxtında təmin etmək**

**140) Sual:** Topdan ərzaq bazarlarının funksiyalarına nələr daxil edilir?

- A) ilboyu əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təchizatının təmin olunması, kənd təsərrüfatı məhsullarının itgisinin azaldılması
- B) kənd təsərrüfat məhsulları üzrə bütün malgöndələrə rəqabətli bazara sabit çıxməq imkanlarının təşviq edilməsi
- C) kənd təsərrüfatı və ərzaq məhsullarının alqı-satqısı üzrə sövdələşmələrin həyata keçiriləsi üçün vahid abadlaşdırılmış yerin təmin olunması
- D) iri şəhərlərdə, sənaye mərkəzlərində və respublikanın ayrı-ayrı bölgələrində ərzaq məhsulları təchizatının və bölgüsünün səmərəliliyinin artırılması
- E) yeni iş yerlərinin açılması, kənd yerlərindən əhali axının azaldılması**

**141) Sual:** Topdan alış üzrə kommersiya işi və sirri hansılardan ibarətdir

- A) alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması
- B) əmtəələrin daxilolma mənbələrinin və malgöndərənlərin müəyyən edilməsi və öyrənilməsi**
- C) Tərəflərin iqtisadi məsuliyyəti
- D) əmtəələrin göndərilməsi üzrə müqavilə proseslərinin dövlət müdaxiləsi olmadan tənzimlənməsi
- E) əmtəələrin göndərilməsi üzrə müqavilələrin, kontraktların rolunun yüksəldilməsi

**142) Sual:** Kommersiya riski və onun azaldılması üsulları nədən ibarətdir?

- A) yanğından və digər təbii fəlakətlər nəticəsində əmtəənin itirilməsi riski
- B) daşınma zamanı yükün məhv olması və ya korlanması riski
- C) müəssisənin işçilərinin ehtiyatsızlığı və ya səhlənkarlığı üzündən əmtəənin itilməsi riski
- D) qulluqcuların mümkün ləyaqətsizliyi və əliyəriliyi üzündən olan risk, bu isə firmaya maddi ziyan vura bilər**
- E) Müəssisənin işgüzar aktivliyinin dayandırılması riski

**143) Sual:** Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyil? (Sürət 08.09.2015 16:05:11)

- A) vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirmək
- B) vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- C) qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
- D) vergi orqanlarının vergi qanunvericiliyin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək,
- E) qanunla müəyyən edilmiş vergiləri ödəmək;

**144) Sual:** Aşağıdakılardan hansı Vergi Məcəlləsinin qeyd edilən normalarına əsasən, vergi ödəyicisinin hüquqlarına daxil deyil? (Sürət 08.09.2015 16:05:08)

- A) Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etməmək**
- B) vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
- C) vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştərlərindən istifadə etmək;
- D) artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək;
- E) vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;

**145) Sual:** Sahibkarlıq fəaliyyətində tənzimlənmənin müvafiq qanunları

- A) sahibkarlıq fəaliyyətinin tənzimlənməsində, müvafiq qanunvericilik aktlarının meydana gəlməsinin səbəbləri
- B) bir firmanın digərindən müdafiə etmək zəruriliyi
- C) vicdansız işgüzar praktikadan istehlakçını qorumaq zərurətliyi
- D) sahibkarın özbaşnalığı**
- E) sahibkarlıq fəaliyyətinin mənafeyini qorumaq zəruriliyi

**146) Sual:** sahibkarlıqda dövlət tənzimlənməsinin sistemləri hansılardır?

- A) vergiqoyma
- B) kredit
- C) sıgorta
- D) komemrsiya
- E) düzgün cavab yoxdur

**147) Sual:** sahibkarlıq fəaliyyətində müəssisələrin maliyyə təminatı

- A) shaibkarlıqda müəssisənin maliyyə münasibətlərinin istiqamətləri
- B) müəssisə daxilində sexlər
- C) əmək haqqının verilməsi
- D) kreditlərin alınması
- E) vergi ödənişlərinin, büdcəyə ödənilməsində dövlətin maliyyə sistemi**

**148) Sual:** sahibkarlıq fəaliyyətində ehtiyat kapitalının fondları hansılardır?

- A) yiğım fondu
- B) tələbat fondu
- C) valyuta fondu
- D) maliyyə ehtiyatları**
- E) düzgün cavab yoxdur

**149) Sual:** sahibkarlıqda müqavilənin bağlanması mahiyyəti və məzmunu nədən ibarətdir?

- A) göndərmənin müddəti və ya öhdəliyin yerinə yetirmə vaxtı
- B) tərəflərin məsuliyyəti
- C) qadağanedici qeyd**

D) birtərəfli müqavilədən imtina

E) düzgün cavab yoxdur

**150) Sual:** sahibkarlıq fəaliyyətində müqavilələrin bağlanması qaydaları

A) sahibkarlıqda müqavilənin son hissəsində nə göstərilir

B) tərəflərin hüquqi ünvani

**C) tərəflərin imzası**

D) müqavilənin bağlanmasıının tarixi və yerinin göstərilməsi

E) düzgün cavab yoxdur

**151) Sual:** sahibkarlıqda müqavilənin spesifik xarakterik şərtləri hansılardır?

A) əmtəənin keyfiyyəti

**B) əmtəənin qiyməti**

C) qiymətə güzəşt və əlavələr

D) ödəmənin forması

E) düzgün cavab yoxdur

**152) Sual:** Sahibkarlıq fəaliyyətində prepula müqaviləsinin hansı növləri vardır

A) sahibkarlıqda preambula müqaviləsinin hansı növləri vardır

B) müqavilənin adı, alqı-satqı yeri

**C) mal göndərmələr, barter əməliyyatları**

D) müqavilənin imzalanması yeri

E) müqavilə vaxtının müəyyən edilməsi

**153) Sual:** sahibkarlıqda fayolun idarəetmədə əsas prinsipləri hansılardır?

A) əvvəlcədən görmək

**B) təşkil etmək**

C) sərəncam vermək

D) razılışdırmaq

E) düzgün cavab yoxdur

**154) Sual:** Qeyd edilən variantların hansıda farnçayzer subfranşiza müqaviləsini ləğv etmək hüququna malik deyil?

- A) françayzi françayzerə tələb edilən hesabatları təqdim etmir
- B) françayzi françayzerin adından sui-istifadə edir.
- C) françayzi digər sahibkarlara onların rayonlarında franşizlənmiş nöqtələri satır**
- D) Françayzi planlaşdırılmış mənfəət almır
- E) Françayzi müştərilərə pis xidmət göstərməklə digər nöqtələrin hörmətinə xələl gətirir.

**155) Sual:** Qeyd edilənlərin hansı maliyyə biznesinin yarı� növü deyil?

- A) informasiya**
- B) Bank
- C) Sığorta
- D) Lizinq
- E) Auditor

**156) Sual:** Yazılı şəhadətnamə, tapşırıq, zəmanət və məsləhət necə adlanır?

- A) depozit
- B) səhm
- C) trassant
- D) veksel
- E) Vançer**

**157) Sual:** Şirkət və ya onun məhsullarını əks etdirən təsvir necə adlanır?

- A) franko
- B) franşiza
- C) sloqan
- D) loqotip**
- E) Lot

**158) Sual:** Qeyd edilənlərdən hansı şəxsi maliyyələndirmə mənbəyi deyil?

- A) debtor borcu
- B) səhmlərin satışı**

- C) bank krediti
- D) Ammortizasiya
- E) Partnyorların vəsaitləri

**159) Sual:** Böyük firmaların iqtisadiyyatında təsir sahəsinin genişləndirilməsi prosesi handırı?

- A) integrasiya
- B) ekspansiya**
- C) diversifikasiya
- D) Integrasiya
- E) Ekspropriasiya

**160) Sual:** Qeyri-qiyət qanunverililiyi hansı rəqabət mübarizəsinin formasıdır?

- A) snonsorluq
- B) reklam hərəkətləri
- C) qiymətlərlə manevrəetmə**
- D) Ticarət markasının veirləməsi
- E) Qablaşdırma üzərində iş

**161) Sual:** Malların xarici bazarda, daixli bazardakı qiymətdən, aşağı qiymətə satılmasına qarşı yönəlmüş milli və beynəlxalq hüququ norma necə adlanır?

- A) antidemrinq qanunvericiliyi**
- B) Antrepreneur
- C) Antiinhisar siyasəti
- D) Antiinflyasiya tənzimlənməsi
- E) Antitrest qanuniveriliyi

**162) Sual:** Sahibkar fəaliyyətinin hansı cəmiyyətləri vardır

- A) Vasitəçilik sahibkarlığının formalarına nələr daixldir
- B) Səhmdar cəmiyyətləri**
- C) Məhdud məsuliyyətli cəmiyyətlər
- D) İctimai birliklər

**E) Konsernlər**

**163) Sual:** Sahibkarlıq fəaliyyətinin növləri hansılardır

- A) İstehsal sahibkarlığı
- B) Sahibkarlıq fəaliyyətinin növlərinə nələr daxildir
- C) Kommersiya sahibkarlığı
- D) Məsləhətçilik sahibkarlığı
- E) Maliyyə sahibkarlığı

**164) Sual:** Sahibkarlıqda infrastrukturların bərpası və tələbatın ödənilməsi

- A) Sahibkarlıq fəaliyyəti üçün tələb olunan maddi nemətlərin əldə edilməsi
- B) Sahibkarlıq infraktura nələr daxildir
- C) sahibkarlıq qərarlarının qəbulunda məsləhətlərin verilməsi və tələb olunma informasiyanın əldə edilməsi
- D) təzə məhsulalrıñ ilkin tələbatının təmin edilməsi
- E) Sahibkarlıq fəaliyyətinə nələri daxil etmək mümkündür

**165) Sual:** Sahibkarlığın növlərinə nələr aid edilir

- A) bank xidmətləri bazارında sahibkarlıq
- B) istehsal sahibkarlığı**
- C) Kommersiya-ticarət sahibkarlığı
- D) Maliyyə-kredit sahibkarlığı
- E) Konsalting sahibkarlıq

**166) Sual:** Müxtəlif əlamətlər üzrə sahibkarlıq fəaliyyətinin təsnifatına hansılar aiddir?

- A) mülkiyyət forması üzrə
- B) qənculuq üzrə**
- C) ərazilərin əhatəsi üzrə
- D) müxtəlif ərazilərə yayılması üzrə
- E) təsisçilərin tərkibi üzrə

**167) Sual:** Müəssisənin marketinq nəzarəti tipi aid deyil?

- A) illik planların icra nəzarəti
- B) istehsal nəzarəti**
- C) Xidmət nəzarəti
- D) Strateji nəzarət

**168) Sual:** Sahibkarlıqda bazar tələbatına təsir edən amilləri göstərin?

- A) demoqrafik, sosial-mədəni, psixoloji, texnoloji
- B) ümumiqtisad, iqtisadi-riyazi, sosial-mədəni
- C) fiziki, ekoloji, psixoloji
- D) siyasi, iqtisadi, ekoloji
- E) demoqrafik, ümumiqtisadi, psixoloji, sosial-mədəni.**

**169) Sual:** Kommersiya müqavilələrinin icra mərhələləri. Hansı cavab aid deyil?

- A) işgüzar portnyorluq əlaqələrin yaranması
- B) istehsalçı tərəfindən sifarişin alınması
- C) kommersiya müqavilələrinin bağlanması
- D) kommersiya müqavilələrinin ləğv edilməsi**
- E) informasiya

**170) Sual:** Sahibkarlıq biznesin növünə aid deyil?

- A) kommersiya
- B) investisiya**
- C) Maliyyə
- D) Informasiya
- E) Istehsal

**171) Sual:** Göstəricilərin hansı maliyyə bazarını xarakterizə etmir?

- A) qiymətli kağızların mənfəəti
- B) bazarın konyukturası
- C) maliyyə risklərinin səviyyəsi
- D) istehsal prosesinin təşkili**

E) Tələb və təklifin tənzimlənməsi.

**172) Sual:** Bazar konyuktarası nə deməkdir?

- A) mal realizaisyasinin sosial şəraiti
- B)** hər bir işin yekununa təsir edən vəziyyətlərin üst-üstə düşməsi, yaranmış hal, ümumi vəziyyət
- C) Ticarət
- D) Təşkilatı
- E) Iqtisadi

**173) Sual:** Açıq sistemlərin xarakterik cəhətinə nə aid edilmir

- A) müəyyən bütövlüyə malik olma
- B) digər sistemlərin bəzi oxşar cəhətlərinə malik olma
- C) müəyyən kompleksliyə malik olma
- D) qarşılıqlı əlaqə mexanizmə malik olma
- E)** xarici mühitlə əlaqənin yaradılması

**174) Sual:** Sahibkarlıqda bazar seqmentasiyının əsas prinsiplərinə nə aid edilmir?

- A) coğrafi prinsip üzrə seqmentasiya
- B) demoqrafik prinsip üzrə seqmentasiya
- C) psixoloji prinsip üzrə seqmentasiya
- D) davranış prinsip üzrə seqmentasiya
- E)** eynicinslilik dərəcəsi üzrə seqmentasiya

**175) Sual:** Hansı fəaliyyət birgə sahibkarlıq tipi deyil?

- A) lisenziyalı istehsal
- B) podrat istehsalı
- C) müqavilə üzrə idarəetmə
- D)** alqı fəaliyyəti
- E) Kapitala birgə sahibkarlıq

**176) Sual:** Sahibkarlıqda idarə etmənin ilkin elementlərinə nə aid edilmir?

- A) xammal
- B) yarımfabrikatlar
- C) informasiya
- D) hazır məhsul**
- E) İşçilərin heyəti

**177) Sual:** Vasitəcilik sahibkarlığı

- A) yoldaşlıq
- B) ictimai birliklər
- C) konserinlər
- D) assosisiyalar
- E) sindikatlar**

**178) Sual:** Göstərilmiş sahibkarlır formalarından hansı idarə etmə sisteminə aid edilmir

- A) uyğunlaşdırılmış**
- B) Açıq
- C) Qapalı
- D) Mürəkkəb
- E) Sadə

**179) Sual:** İnformasiya texnologiysi istifadə xidmətləri

- A) ixtisaslaşdırılmış xidmətlər**
- B) Menecment üzrə məsləhtçilər kimləri aid etmək olar
- C) infromasiya texnologiyası
- D) marketinq
- E) istehsal

**180) Sual:** Sahibkarlıqda layihələrin hazırlanması və həyata keçirilməsi

- A) İnkişaf etmiş ölkələrində məsləhətçi “konsaltina”- məsləhət layihələinin həyata keçirilməsi
- B) problemlərin aşkar edilməsi
- C) layihələrin, qərarların hazırlanması

D) əmtəələrin sonradan satılması üçün sərəncamların verilməsi

E) qərarların, layihələrinin həyata keçirilməsi

**181) Sual:** Sahibkarlıqda bazar mühitinin qorunması və saflaşdırılması

A) bazarnın öyrənilməsi

**B)** marketinq tədqiqatlarının aparılması şərtləri

C) Sahibkarlıq sirinin qorunması

D) Sahibkarlıqda maddi həvəsləndirmə

E) Sahibkarlıqda idarəetmə mexanizmi

**182) Sual:** Sahibkarlığın daxili mühiti və onun yarım sistemləri hansılardır?

A) Zəruri olan xüsusi kapital həcmının mövcudluğu

**B)** firmaların təşkilati hüquqi formalarının düzgün seçilməsi

C) Sahibkarlıqda faliyyət növünün seçilməsi

D) Sahibkarlıqda tərəf müqabilinin seçilməsi

E) Shaibkarlıqda tərəfdəş komandanın seçilməsi

**183) Sual:** Sahibkarlıqda bazar mühitinin formallaşmalı nədən ibarətdir?

A) iqtisadi təyinat üzrə

B) coğrafi vəziyyəti üzrə

C) sahələr üzrə

D) rəqabətin məhdudiyyətlilik dərəcəsi üzrə

**E)** satış xarakteri üzrə

**184) Sual:** Iqtisadi sahibkarlığını inkişafını müəyyən edən şərtlər hansılardır?

A) Sahibkarlığın xarici mühiti və onun yarım sistemləri

B) Sahibkarlığın iqtisadi vəziyyəti

**C)** sahibkarlıqda siyasi şəraitin stabillik səviyyəsi

D) Sahibkarlığın hüququ mühiti

E) Sahibkarlıqda dövlətin tənzimləyici rolü.

**185) Sual:** Sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmə fəaliyyəti öz başlanğıcını ..... götürmüşdür (Sürət 08.09.2015 16:32:20) (Sürət 08.09.2015 17:01:24)

- A) 1996
- B) 1998
- C) 1997
- D) 1995
- E) 2001

**186) Sual:** Özəlləşdirmə prosesində əsas və vacib məsələlərdən biri nədir? (Sürət 08.09.2015 16:32:13) (Sürət 08.09.2015 17:01:32)

- A) Alqı-satqı əməliyyatları
- B) Əmlakın obyektiv və düzgün qiymətləndirilməsi**
- C) Vergi ödəmələrinin hesablanması
- D) Sığortalanma hesablanması
- E) Düzgün cavab yoxdur

**187) Sual:** Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun 9-cu maddəsinə əsasən kimlər dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edə bilər? (Sürət 08.09.2015 16:11:47)

- A) icra hakimiyyəti orqanları;
- B) səhmlərin və ya nizamnamə fondundakı payın 40%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;
- C) səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər;
- D) xarici hüquqi şəsxlər.**
- E) bələdiyyə orqanları

**188) Sual:** Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədləri sırasında aşağıdakılardan hansı öz əksini tapmayıb? (Sürət 08.09.2015 16:11:43)

- A) iqtisadiyyatın liberallaşdırılması,
- B) sahibkarlığın genişləndirilməsi,
- C) rəqabət mühitinin formalasdırılması,
- D) çoxmülkiyyətçiliyin təmin edilməsi**
- E) struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq

**189) Sual:** Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Programı aşağıdakılardan nəyi müəyyən etmir? (Sürət 08.09.2015 16:11:41)

- A) dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydasını müəyyən edir,
- B) özəlləşdirilən dövlət müəssisələrində əmək kollektivinə verilən güzəştleri müəyyən edir,
- C) özəlləşdirmə prosesinin informasiya-metodiki təminatını, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələləri müəyyən edir.
- D) özəlləşdirmədən sonra müəssisənin fəaliyyət göstərəcəyi təşkiliati-hüquqi formasını müəyyən edir**
- E) özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydasını müəyyən edir,

**190) Sual:** Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunun 9-cu maddəsinə əsasən kimlər dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edə bilməzlər? 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 2. xarici hüquqi şəxslər. 3. səhmlərin və ya nizamnamə fondundakı payın 20%-dən çoxu dövlət mülkiyyətində olan hüquqi şəxslər; 4. icra hakimiyyəti orqanları; 5. bələdiyyə orqanları (Sürət 08.09.2015 16:11:11)

- A) 1,2,4
- B) 1,2,5
- C) 2,3,5
- D) 2,3,4
- E) 3,4,5**

**191) Sual:** Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilmişdir? (Sürət 08.09.2015 16:11:09)

- A) 1996-ci il 16 aprel tarixində
- B) 1998-ci il 6 may tarixində
- C) 1999-cu il 26 may tarixində
- D) 2000-ci il 16 may tarixində**
- E) 2001-ci il 16 aprel tarixində

**192) Sual:** Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan müəssisələrin (obyektlərin) özəlləşdirilməsinə məhdudiyyətlər necə həyata keçirilə bilər? (Sürət 08.09.2015 16:12:51)

- A) adi (səs hüququ olan) səhmlərin nəzarət zərfinin (51%-nin) dövlət mülkiyyətində qalması vasitəsi ilə qoyula bilər.
- B) adi (səs hüququ olan) səhmlərin tam zərfinin (100%-nin) və məhdudlaşdırıcı hissəsinin (25,5%-nin) dövlət mülkiyyətində qalması vasitəsi ilə qoyula bilər
- C) adi (səs hüququ olan) səhmlərin nəzarət zərfinin (51%-nin) və məhdudlaşdırıcı hissəsinin (25,5%-nin) dövlət mülkiyyətində qalması vasitəsi ilə**

qoyula bilər

D) adı (səs hüququ olan) səhmlərin 75%-nin dövlət mülkiyyətində qalması vasitəsi ilə qoyula bilər.

E) adı (səs hüququ olan) səhmlərin tam zərfinin (100%-nin) və nəzarət zərfinin (51%-nin) dövlət mülkiyyətində qalması vasitəsi ilə qoyula bilər.

**193) Sual:** Dövlət əmlakının özəlləşdirilməsinin əsas prisnipləri aşağıdakılardan hansı daxil deyil? 1. özəlləşdirməyə dair tədbirlərin qeyri-aşkarlıq şəraitində həyata keçirilməsi 2. özəlləşdirmənin gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi; 3. dövlət əmlakının ozəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması; 4. sağlam rəqabət mühitinin formalaşdırılması; 5. özəlləşdirmə prosesində alıcılar üçün fərqli şəraitin yaradılması. (Sürət 08.09.2015 16:11:50)

A) 1,2

B) 2,3

C) 4,5

**D) 1, 5**

E) 3,4

**194) Sual:** Kiçik sahibkarlıqda kadrların yenidən hazırlanması

A) kiçik sahibkarlıqda kadrların hazırlanması

B) kiçik sahibkarlıqda informasiyaların əldə edilməsi

C) kiçik sahibkarlıq subyektlərinə köməylik göstərilməsi

D) kiçik sahibkarlıqda kadraların yenidən hazırlanması

E) kiçik sahibkarlıqda elmi-tədqiqatlarının təşkil edilməsi

**195) Sual:** Kiçik sahibkarlığa dövlət dəstəyi necə həyata keçirilir?

A) kiçik shaibkarlığa güzəştli kreditlərin verilməsi

B) kiçik sahibkarlığının dəstəklənməsi

C) kiçik sahibkarlığın infrastrukturunun formalaşdırılması

D) kiçik shaibkarlığa kəmək proqramlarının həyata keçirilməsi

E) kiçik shaibkarlıqda elmi-texnikanın inkişaf etdirilməsi

**196) Sual:** Sahibkarlıq fəaliyyətində bazarın üstünlükləri

A) sahibkarlıqda bazarın üstünlüyü

B) bazarın kateqoriyalar üzrə təsnifikasi

- C) sahibkarların mövcudluğunun bazar mühiti
- D) bazarın çatışmamazlığı
- E) rəqabət bazarın əlamətləri

**197) Sual:** Qeyd eidlənlərin hansı sahibkarlıqda riskin kommersiya səbəbi deyilir

- A) inflyasiya alıcının ödəmə qabiliyyətinin olmaması
- B) yükün daşınması
- C) tətil, siyasi qeyrisabitlik, müharibələr**
- D) Məsuliyyət daşımaları

**198) Sual:** Hedjinq nə deməkdir.

- A) sıgorta üsulu
- B) kredit forması
- C) kommersiya riskləri sigortalanmasının müxtəlif üsulları**
- D) Maliyyələndirmə forması
- E) Texniki risklərin sigortalanma üsulu

**199) Sual:** Kontrolling nədir?

- A) müəssisədə qeydiyyat və nəzarət**
- B) Maliyyə fəaliyyətinin idarə edilməsi
- C) Fəaliyyətin təşkili
- D) İstehsalın idarə edilməsi
- E) Təsərrüfat fəaliyyətinin təhlili

**200) Sual:** Hansı risk təmiz risklər sırasına daxil deyildir?

- A) nəqliyyat
- B) maliyyə**
- C) Siyasi
- D) Ekoloji
- E) Təbii

**201) Sual:** Konosament nədir?

- A) Ticarət firmasının sədri
- B) Müəssisənin şərirkət sahibi
- C) Yük daşıyan tərəfindən verilən sənəd**
- D) Malı satan və ya alan izoc
- E) Malın alışçı haqqında razılışma

**202) Sual:** Hansı məlumat kommersiya sırrı deyil?

- A) mövzu və bank əməliyyatlar haqqında məlumat
- B) müqavilələr haqqında məlumat
- C) işçilərin sayı**
- D) Məhsulun satışı planları
- E) Marketinq üzrə tədbilər

**203) Sual:** Daxili informasiya aşağıdakılardan hansıları əhatə edir?

- A) istehsal xərcləri, sex, xammal müştəri, balans, istehsal heyyəti
- B) mənfəət, tədarükçü, rəqib, keyfiyyət, istehlakçı müəssisə
- C) zərər, patent, lisneziya, keyfiyyət, kardalı, hazır məhsul
- D) gəlir, mənfəət, zərər, istehsal xərcləri, məhsulun miqdarı, texnologiya**
- E) Texnologiya, fondverimi, ərazi rəqib, idarəetmə sistemi, istehlakçılar

**204) Sual:** Sahibkarlıq növü kimi qiymətləndirmə ..... xüsusi maraq doğurur (Sürət 08.09.2015 16:32:26)

- A) Yeni fəaliyyət növü kimi
- B) Qiymətləndirmə fəaliyyətinin təşəkkülü və inkişafı baxımından yanaşmaq**
- C) Sivil əmlak bazarı kimi
- D) İntellektual fəaliyyət növü kimi
- E) Doğru cavab yoxdur

**205) Sual:** Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir? (Sürət 08.09.2015 16:31:21)

- A) Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi

- B) iqtisadi mühitin yaxşılaşdırılması
- C) Səriştəli rəhbərlərin iqtisadi siyaseti
- D) Rəqabətli kəşfiyyatın aparılması**
- E) Doğru cavab yoxdur

**206) Sual:**Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir? (Sürət 08.09.2015 16:31:14)

- A) Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
- B) Iqtisadi mühitin yaxşılaşdırılması
- C) Səriştəli rəhbərlərin iqtisadi siyaseti
- D) Rəqabətli kəşfiyyatın aparılması**
- E) Doğru cavab yoxdur

**207) Sual:**Sahibkarlıqda istifadə olunan informasiya növlərinə aiddir 1. təcili 2.cari 3.maddi 4. Relevant 5. İşgüzər (Sürət 08.09.2015 16:30:26)

- A) 1,3,4
- B) 1,4,5
- C) 2,3,5
- D) 2,4,5**
- E) 3,4

**208) Sual:**Sahibkarlıq fəaliyyəti qeyri-mümkündür: (Sürət 08.09.2015 16:30:22)

- A) İformasiya ölçüsü olmadan
- B) İformasiya obyekti olmadan
- C) İformasiya təminatı olmadan**
- D) İformasiya subyekti olmadan
- E) İformasiya texnikası olmadan

**209) Sual:**Sahibkarlıq təcrübəsində ... geniş istifadə olunur 1. Təbii sərvətlərdən, bahalı xammal və materiallardan 2. Çoxsaylı təhlil metodlarından 3. Qlobal problemlərin tədqiqatından 4. Qiymətləndirmə üsullarından 5. Fəaliyyət sırrının açıklanmasından (Sürət 08.09.2015 16:29:01)

- A) 1,2
- B) 2,4**

- C) 2,3
- D) 1,5
- E) 3,5

**210) Sual:** Dünya təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyətini genişləndirmək və rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün .... yaradılması son dərəcə vacibdir 1. Kooperasiyaların 2. əlverişli xidmət sahələrinin 3. Texnologiyaların 4. Biznes inkubatorlarının 5. Sənaye şəhərçiklərinin (Sürət 08.09.2015 16:28:41)

- A) 1,2,3
- B) 3,4,5**
- C) 2,3,4
- D) 1,4,5
- E) 1,2,5

**211) Sual:** Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları .... mənbələrinin yeni forma və integrasiya infrastrukturlarıdır (Sürət 08.09.2015 16:28:34)

- A) ali təhsilin, elmin
- B) Sənayenin
- C) Sahibkarlığın
- D) maliyyə və dövlət orqanları
- E) Bütün cavablar doğrudur**

**212) Sual:** Bazar münasibətləri şəraitində sahibkarlıq texnologiyaları .... mənbələrinin yeni forma və integrasiya infrastrukturlarıdır (Sürət 08.09.2015 16:28:30)

- A) ali təhsilin, elmin
- B) Sənayenin
- C) Sahibkarlığın
- D) maliyyə və dövlət orqanları
- E) Bütün cavablar doğrudur**

**213) Sual:** Aşağıdakılardan biri respublika səviyyəsində kiçik sahibkarlığa dövlət istehsalat-texniki himayədarlığının aşağıdakı istiqamətlərdə davam etdirilməsi planlaşdırılmışdır? (Sürət 08.09.2015 16:28:19)

- A) kiçik müəssisələrin müasir avadanlıq və texnologiyalar ilə silahlandırılması**

B) yerlərdə və regionlarda subpodrat işləri bazarının inkişafına yönəldilən informasiya banklarının yaradılması

C) maşın və avadanlıqların lizinq sisteminin təşkili

D) kiçik müəssisələrə yeni texnologiyaların, «nou-xau» verilməsinin təşkili

E) Kiçik sahibkarlıqda sosial mühafizə və təhlükəsizlik

**214) Sual:** Biznesin növləri sahibkarın ..... müəyyən edir (Sürət 08.09.2015 16:28:02)

A) fəaliyyətin əsas sferasını

B) Maraqlarının reallaşması cəhdini

C) Məqsədinə çatmasını

D) Maraq və gəlirini

E) Doğru cavab yoxdur

**215) Sual:** Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biri deyil? (Sürət 08.09.2015 16:27:58)

A) Fəaliyyətin istiqamətini düzgün müəyyənləşdirmək

B) İşin faydalılığını qiymətləndirməyi bacarmaq

C) əmtəə və xidmət istehsalına hazır olmaq

D) son nəticəyə yönəlmək

E) ixtiraçı və fəal olmaq

**216) Sual:** Aşağıda qeyd edilənlərin hansını sahibkar anlayışa aid etmək olar?

A) Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs

B) Gələcək inkişaf haqqında düşünən təşəbbüskar, riskə gedən şəxs, novator

C) Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs

D) Mənfəət haqqında fikirləşən şəxs

E) Ödənişli xidmətlər göstərən istənilən şəxs

**217) Sual:** Kiçik sahibkarlıqda, kiçik biznesi xarakterizə edən amillə hansılardır?

A) Müəssisənin strukturu

B) işçilərin sayı

C) Müəssisənin yerləşməsi

- D) İstehsalın həcmi
- E) Maliyyə nəticələri

**218) Sual:** Sahibkarlıq fəaliyyəti növünə nə aid edilmir?

- A) Konsultativ sahibkarlıq
- B) Kommersiya sahibkarlığı
- C) Kooperativ sahibkarlığı**
- D) Vençur sahibkarlığı
- E) İstehsal sahibkarlığı

**219) Sual:** İstehsal sahibkarlığına nə aid edilmir?

- A) Malların istehsalı
- B) İnformasiya
- C) Sığorta**
- D) İnnovasiya
- E) Elmi-texniki proqres

**220) Sual:** Sahibkarlıq haqqında biznesin banisi kim olmuşdur

- A) K.Marks
- B) C.Keyns
- C) J.B.Sey
- D) R.Kantilon**
- E) Aristotel

**221) Sual:** Konsultativ shaibkarlığa nə aid edilməsi

- A) marketinq
- B) planlaşdırma
- C) insan ehtiyalarının idarə edilməsi
- D) audim**
- E) Treninqlərin təşkili seminarlar

**222) Sual:** Sahibkarlıq fəaliyyətinin yaranması və məqsədləri

- A) Sahibkarlıq haqqında nəzəriyyənin yaranması
- B) Sahibkarlıq fəaliyyətinin inkişaf tarixi
- C) Sahibkarlıq fəaliyyətinin mahiyyəti
- D) Sahibkarlıq fəaliyyətinin məqsədi
- E) sahibkarlıq fəaliyyətinin subyektləri

**223) Sual:** Sahibkarlıq haqqında klassiklərin ideyası və məqsədləri

- A) Sahibkarlıq haqqında İ.Şumpeterin ideyası
- B) Sahibkarlıq haqqında klassiklərin fikirləri R.Kantilon
- C) Sahibkarlıq barədə T.B.Seynin təlimin mahiyyəti
- D) Sahibkarlıq A.Smitin təliminin xüsusiyyətləri
- E) P.Drukerin sahibkarlıq fəaliyyəti haqqında elmi fikirləri

**224) Sual:** əmtəə və xidmətlərin yaradılması haqqında məlumatlar

- A) yeni əmtəənin və ya xidmətin yaradılması
- B) İ.Şumpeterin istehsal amilləri hansıradır
- C) yeni istehsal medonun yaradılması
- D) yeni satış bazarının tapılması
- E) yeni xammal mənbəyinin və ya növünün istifadə edilməsi

**225) Sual:** Sahibkarlığın inkiaşf etdirilməsində ehtiyacların ödənilməsi

- A) təşkilati və təsərrüfat yenilikçiliyi
- B) Sahibkarlıq inkişaf etdirmək üçün əsas amillər hansılardır?
- C) Hakimiyyətə, ətrafdakılar arasında nüfuza ehtiyac
- D) Sərbəst yaradıcılıqdan duyulan sevincə ehtiyac
- E) qələbə əzmi, özü-özü ilə və rəqiblətə mübarizədə uğura ehtiyac

**226) Sual:** Müəssisələrin qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi

- A) Müəssisələr qarşısına qoyulan əsas proseslər necə tənzimlənir
- B) Müəssisənin fəaliyyətinə yaşanmasına nələr təsir edir

- C) Müəssisənin inkişafı üçün nələr lazım gəlir
- D) Müəssisəyə maraq, firma fəaliyyətini qiymətləndirmək üçün əsas göstərici hansıdır
- E) Müəssisənin iqtisadi müstəqilliyi vacibi şərtidir

**227) Sual:** Müəssisələrdə və sahibkarlığda investorların marağının inkişaf etdirilməsi

- A) Müəssisənin investorlara marağının artırılması
- B) Sahibkarlıq fəaliyyəti ilə biznesin fəaliyyəti arasında olan digər fərqlər
- C) Müəssisə rəhbərliyinin müvəffəqiyyət fəaliyyəti nədən ibarətdir
- D) Müəssisənin istehsal amillərindən səmərəli və düzgün istifadə edilməsi
- E) sahibkarlıq fəaliyyətinin xarakterindən doğan əsas məsələlər hansılardır.

**228) Sual:** Sahibkarlıq fəaliyyətində neçə cür subyektlər iştirka edir

- A) Sahibkarlıq fəaliyyətinin subyektləri hansılardır
- B) Dövlət subyektləri
- C) Tərəfdəşlik subyektləri
- D) Alıcı subyektləri
- E) Muzdlu işçi subyektləri

**229) Sual:** Biznesdə, maliyyə uçot işlərinin sahmana salınması

- A) Maliyyə və uçot işlərinin düzgün aparılması
- B) Biznesin yerinə yetirdiyi funksiyalar hansılardır
- C) Investorlardan və kreditorlardan kapitalın əldə olunması
- D) Satışdan əldə edilən gəlirlərin yiğilması
- E) Biznes daxilində və biznesdən kənar gəlirlərin yiğilması

**230) Sual:** Biznesdə və sahibkarlıqda kadrların idarə olunması

- A) İctimaiyyətlə münasibətlərinin yaradılması fəaliyyəti
- B) Biznesin bunun kimi funksiyalarında yerinə yetirir
- C) Sahibkarlığa köməklik göstərmək
- D) Elmi-tədqiqat və layihə işlərini həyata keçirmək
- E) Biznesdə kadrların idarə edilməsi

**231) Sual:** Sahibkarlıqda kadrların yenidən hazırlanması

- A) Sahibkarlıq maliyyə yardımı
- B) Sahibkarlıqda kadrların hazırlanmasında dövlətin rolü
- C) Sahibkarlıqda ümumi iqtisadi biliklərə yiyələnmək
- D) Sahibkarlıqda sahələr üzrə iqtisadi biliklərə yiyələnmək
- E) Sahibkarlıqda hesablamalarının kəmiyyət metodlarının öyrənilməsi

**232) Sual:** Buraxılan məhsullaırın kütləvi istehsalının genişləndirilməsi

- A) seriyalarla hazırlanan məmulatın dövriliyi
- B) seriyalı istehsalın təşkilinin əsas xüsusiyyətləri
- C) bir necə təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi
- D) istehsal tsiklikinin müddətinin qısa olması
- E) buraxılan məhsulun keyfiyyətinə nəzarətən avtomatlaşdırılması

**233) Sual:** Fərdi istehsaldə məhsulların keyfiyyətinin yüksəldilməsi

- A) yüksək ixtisaslıq fəhlələrin sayının üstünlük təşkil etməsi
- B) fərdi istehsaldə buraxılan məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi
- C) istehsal tsikli müddətinin böyük olması
- D) bitməmiş istehsalın çox olması
- E) canlı əmək xərclərinin çox olması

**234) Sual:** Fərdi istehsaldə buraxılan məhsullaırın xüsusiyyətləri

- A) buraxılan məhsulun çoxnomenklaturalılığı
- B) fərdi istehsalın mühüm xüsusiyyətləri
- C) texnoloji ixtisaslaşma üzrə iş yerlərinin təşkili
- D) universal avadanlıqlardan və texnoloji təchizahdat istifadə
- E) əl əməyin tətbiqi tətbiqi ilə yerinə yetirilən əməliyyatların böyük olması

**235) Sual:** sahibkarlıqda fəaliyyətində fərdəi istehsalın genişləndirilməsi

- A) istehsalın tipləri

- B) ritmlik
- C) fərdi istehsal
- D) seriyalı istehsal
- E) kütləvi istehsal**

**236) Sual:** Hüquqi şəxs kimi işləyən və bütün hüquqlarla səlahiyyətləndirilmiş müstəqil kommersiya təşkilatı hansıdır?

- A) BMT
- B) BTAK
- C) BTB**
- D) MDB
- E) SC

**237) Sual:** Qablaşdırma və bütün əlavə edilən materiallarla məhsullar real çəkisi necə adlanır?

- A) virus
- B) bendoqliz
- C) virment
- D) brutto**
- E) Vizitasiya

**238) Sual:** Vasitəçinin anbarına daxil olmuş malın mülkiyyət hüquqi mal alıcıya satılana qədər ixracatçıda qalan malın vasitəçinin anbarları vasitəsilə satışı şərtləri hansıdır?

- A) konosament
- B) kontanqo
- C) konsiqnasiya**
- D) Konsalting
- E) Konsensus

**239) Sual:** Marketinq konsepsiyası nəyə əsaslanır?

- A) əlverişli staişlar – birinci növbədə yaxşı bazar araşdırması aparılmasının nəticəsidir.
- B) əlverişli satışlar – birinci növbədə iri miqyaslı stimullaşma və reklam nəticəsidir.**
- C) əlverişli satışlar – birinci növbədə iri miqyaslı reklam kompaniyasının aparılmasının nəticəsidir.

- D) Əlverişli satışlar – birinci növbədə istehlakçıların tələbatının kifayət qədər tam öyrənilməsi və onun səmərəli təmin edilməsinin nəticəsidir.  
E) Əlveişli satışlar – birinci növbədə keyfiyyətli məhsul istehsalının nəticəsidir

**240) Sual:** Qeyd edilənlərin hansı risk anlayışını xarakterizə edir?

- A) tam müflislik ehtimalı
- B) yüksək gəlirin alınması ehtimal
- C) sabit fəaliyyət ehtimal
- D) gəlirin həm alınması, həm də alınmaması ehtimal**
- E) Gəlirin alınması ehtimalı

**241) Sual:** əmtəə istehsalı formasın nə aid edilir?

- A) planlaşdırılmış əmtəə istehsalı
- B) natural təsərrüfat**
- C) Sadə əmtəə istehsalı
- D) Kapitalist əmtəə istehsalı
- E) Planlı əmtəə istehsalı

**242) Sual:** Mergendayzinq nə deməkdir?

- A) reklam tekstlerinin hazırlanmasına yönəlmüş roliklər
- B) rəqiblərin təhlili və araşdırılmasına yönəldilmiş tədbirlər
- C) ticarət nöqtələrinin sayının artırılmasına yönəlmüş tədbirlər
- D) satış üzrə personalın stimnullaşdırılmasına yönəlmüş tədbirlər
- E) ticarət zalında hər hansı malın satışına yönəlmüş tədbirlər**

**243) Sual:** Marketinqin araşdırılmalarının əsas elementləri hansılardır?

- A) qiymətin müəyyən edilməsi, xarici partnyorların axtarışı, pozisiyalandırma
- B) tələb həcminin təyin edilməsi istehlakçıların təhlili, rəqiblərin təhlili**
- C) Qiymətin müəyyən edilməsi, mediaplanlaşdırma, bölüşdürmə kanallarının təyin edilməsi
- D) Birbaşa marketinq obyektlərinin təyin edilməsi, xarici partnyorların axtarışı, malların çeşid qaydası
- E) Mövqeləşdirmə, seqmentasiya, rəqabət üstünlüğünün yaradılması

**244) Sual:** marketinqin anlayışına nə daxil edilir?

- A) yayılma səviyyəsi, qiymət, dizayn, keyfiyyət
- B) reklam, staişın stimullaşdırılması, şəxsi staiş merçendayzinq
- C) məhsul, qiymət, satış kanalı, “promotion” tədbirləri**
- D) Yayılma səviyyəsi, satışın stimullaşdırılması, qiymət keyfiyyət
- E) Xidmətlər, güzəştər yayılma səviyyəsi

**245) Sual:** Sahibkarlıqda istehsal təşkilinin əsas prinsiplərinə aid deyil?

- A) paralellik
- B) müntənasiblik
- C) ritmiklik
- D) tabelik**
- E) Fasiləsizlik

**246) Sual:** Pozisiya edən reklam nə deməkdir?

- A) rəqabət qabiliyyətliliyinin artması
- B) potensial istehlakçının tələbatına cavab**
- C) Bazarın təyin edilməsi üsulu
- D) Differensiyal reklam siyasətin variantı
- E) Qeyri-differensiyal siyasəti variantı

**247) Sual:** Danışıqların apairlməsi üsullarına aid deyil?

- A) bərabərlik üsulu
- B) integrasiya üsulu
- C) kompromis üsulu
- D) inandırma üsulu**
- E) Variasiya

**248) Sual:** İşgüzar söhbət nədir?

- A) razılıq fomrası
- B) razılıq fomrası**

- C) işgüzar münasibət
- D) işgüzar etiket
- E) söhbətin xüsusi forması

**249) Sual:** İşgüzar etika kodeksində qeyd edilən tərəflərlə münasibətlərin hansı düz deyil?

- A) investorlarla
- B) istehlakçılarla
- C) rəqiblərlə
- D) əməkdaşlarla
- E) menecerlərlə

**250) Sual:** Kodeksdə şirkətin aşağıdakı tərəflərdən biri ilə münasibətləri ilə əks etdirilmir?

- A) fiziki şəxslərlər
- B) Rəqiblərlə
- C) əməkdaşlarla
- D) təchizatçılarla
- E) istehlakçılarla

**251) Sual:** Etiket cəmiyyətdə və hər hansı insan tərəfindən qəbul olunmuş davranış qaydaları, münsibət formasıdır. Göstərilənlərdən hansı etiketə aid deyil?

- A) öhdəliklər
- B) əmək bazarı**
- C) Sövdələşmələr
- D) Münasibət
- E) Davranış qaydaları

**252) Sual:** İnsan fəaliyyətinin oyadıcı qüvvələrinin cəmi necə adlanır?

- A) konsersiya
- B) strategiya
- C) motivasiya**
- D) Misiya

## E) Optimallaşma

**253) Sual:** sahibkarlıq fəaliyyətində marketinqin əsas fəzifələri

- A) dəqiq tədqiqatlara əsaslanan, çoxillik nəticələr əldə etməyə istiqamətlənmək
- B) marketinqin əsas prinsipləri
- C) real alicıların tələbatlarını ödəmək üçün taktika və strategiyadan istifadə etmək
- D) istehsal satış fəaliyyətində son əməli nəticə əldə etmək məqsəd yönümlüyü
- E) məhsul keyfiyyətinin və hazır məhsulun rəqabət qabiliyyətinin idarə edilməsi

**254) Sual:** Sahibkarlıq fəaliyyətində marketinqin əsas prinsipləri

- A) konvensiya marketinq
- B) stimullaşdırıcı marketinq
- C) inkişafedici marketinq
- D) remarketing
- E) düzgün cavab yoxdur

**255) Sual:** Sahibkarlıq fəaliyyətində tədqiqatın mərhələsi

- A) bazar problemlərinin müəyyən edilməsi
- B) marketinqin mərhələləri hansılardır
- C) tədqiqat planının işlənməsi
- D) məlumatların toplanması
- E) nəticələrin ümumiləşdirilməsi, hesabatın hazırlanması və təqdim edilməsi

**256) Sual:** Sahibkarlıq fəaliyyətində biznes planının reallaşdırılması

- A) Şey
- B) Kantilon
- C) Rikardo
- D) Rayen

**257) Sual:** Sahibkar fəaliyyətində investisiyalairn təmin edilməsi

- A) Sahibkarlıqda biznes-planlaşdırma hansı məsələləri həll etməyə qadirdir

- B) müəssisənin tədiyyə qabiliyyətini müəyyənləşdirir
- C) shaibkarlığın inkiaş perspektivində kəmiyyət və keyfiyyət göstəriciləri
- D) sahibkarlıqda investorların dəstəyini təmin edir.**
- E) planlaşdırımda müsbət təcrübəni əldə etməyə kömək edir.

**258) Sual:**Sahibkarlıq fəaliyyətində müəssisələrin yerləşdirilməsi qaydaları

- A) sahibkarlıqda texniki-iqtisadi əsaslandırmaın tərtib edilmə metodikası hansılardır
- B) ümumi ilkin məlumatlar**
- C) bazar və müəssisələr
- D) istehsalın maddi amilləri
- E) müəssisənin yerləşdiyi yer

**259) Sual:**Sahibkarlıq fəaliyyətində layihələrin həyata keçirilməsi

- A) sahibkarlıqda biznes layihələrinin texniki-iqtisadi əsaslandırılması
- B) layihə-konstruktur sənədləri
- C) əmək resursları
- D) layihənin həyata keçirilməsi**
- E) layihənin maliyyə - iqtisadi qiymətləndirilməsi

**260) Sual:**Sahibkarlıq fəaliyyətində firmanın inkişaf strategiyası

- A) Sahibkarlıqda firma daxili funksiyalar hansılardır
- B) firmanın inkişaf strategiyası**
- C) yeni növ xidmətlərin layihələrin hazırlanması
- D) firmadaxili istehsal komemrsiya potensialının qiymətləndirilməsi
- E) yeni texnologiyanın tətbiqi

**261) Sual:**Sahibkarlıq fəaliyyətində işçilərin ixtisasının artırılması

- A) işçilərin ixtisaslarının təkmilləşdirilməsi**
- B) firmanın maliyyə vəziyyəti
- C) firmanın müsbət imicinin formallaşması
- D) sahibkarlıqda risklərin aşağı salınması

E) yeni kadraların hazırlanması

**262) Sual:**Sahibkarlıq fəaliyyətində səhmlərin satılmasının təmin edilməsi

- A) sahibkarlıqda firmaxarici funksiyaalr hansılardır
- B) layihənin reallaşdırılması üçün, investisiyanın cəlb edilməsi
- C) firmanın səhmlərinin satılmasının təmin edilməsi**
- D) layihənin məqsədə uyğunluğunun təmin edilməsi
- E) müştərək shaibkarlığı həyata keçirmək

**263) Sual:**Sahibkarlıq fəaliyyətində yeni ideyaların reallaşdırılması

- A) sahibkarlıqda biznes-planın qarşısında duran əsas məqsədlər
- B) nəzərdə tutulan nəticələrə nail olmaq
- C) nəzərdə tutulan reallıqları müəyəynləşdirmək**
- D) yeni ideyaların reallaşmasını təmin etmək
- E) xarici bazar çıxışı təmin etmək.

**264) Sual:**Sahibkarlıq fəaliyyətinin marketiqin strategiyası

- A) sahibkarlıqda biznes-planın tərkib hissələri hansılardır
- B) xülasə
- C) əmtəə məhsul yaxud xidmət növü
- D) satış bazarı**
- E) marketinq strategiyası

**265) Sual:**sahibkarlıq fəaliyyətində layihələrin təşkili planı

- A) sahibkarlıqda bzines-planın metodik materiallarına nələr daxildir
- B) istehsal proqramı
- C) istehsalın təşkili
- D) maliyyə planı**
- E) layihənin rentabelliyi**

**266) Sual:** sahibkarlıq fəaliyyətində girovun qoyulması

- A) shaibkarlıq fəaliyyətində əmlakları qiymətləndirmək qaydaları
- B) daşınan və daşınmaz əmlakının alqı-satışı, icarəsi
- C) əmlak kredit üçün girov qoyulduqda
- D) əmlakın sigortalanmasında**
- E) investisiya layihələrinin işlənilməsində

**267) Sual:** sahibkarlıqda qiymətləndiricinin vəzifələri hansılardır?

- A) AR-nın qiymətləndirmə haqqında qanunvericiliyə riayət etmək
- B) qiymətləndirmənin həyata keçirərkən alınmış sənədlərinin saxlanması təmin etmək**
- C) obyektin qiymətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək
- D) qiymətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq
- E) düzgün cavab yoxdur

**268) Sual:** bazar iqtisadiyyatına keçid dövrendə dövlət hansı funksiyaları yerinə yetirməlidir?

- A) ölkədə lazımı qayda qnaunu və milli təhlükəsizliyi təmin etməlidir.
- B) makroiqtiasi sabitliyi təmin etməlidir
- C) əhalinin sosial müdafiəsini təmin etməlidir
- D) sağlam rəqabəti qoruyub saxlamalıdır**
- E) düzgün cavab yoxdur

**269) Sual:** Sahibkarlıq fəaliyyətində təminatlı kreditlər

- A) kreditin sövdələşməsində hər iki tərəfin maraqlarının uyğun gəlməsi**
- B) təminatlı kreditlər
- C) şübhəli kreditlər
- D) təhlükəli kreditlər
- E) ümidsiz kreditlər

**270) Sual:** kreditləşmənin metodları hansılardır?

- A) dövriyyə üzrə kreditləşmə metodu**
- B) qalıq üzrə kreditləşmə metodu
- C) dövriyyə-saldo metodu

- D) kreditləşdirmənin əsas elementlərinə qoyulan tələblərə riayət olunması
- E) düzgün cavab yoxdur

**271) Sual:** Sahibkarlıq fəaliyyətində kreditprosesinin verilməsi qaydaları

- A) kredit prosesi ssudanın verilməsi günündən başlanır
- B) I mərhələdə kredit haqqında danışıqların aparılması
- C) II –mərhələdə - konkret layihənin müzakirəsi
- D) III-** mərhələdə - kredit sənədlərinin tərtib edilməsi
- E) IV-mərhələdə kreditin istifadə edilməsi və kredit əməliyyatlarına nəzarət

**272) Sual:** Sahibkarlıq fəaliyyətində kreditləşmənin əsas səbəbləri

- A) kreditləşdirmənin əsas şərtləri hansılardır
- B) girovun və zəmanətin realizə olunması
- C) bankın kommersiya maraqlarının təminatı**
- D) kredit razılaşmalarının qarşılıqlı münasibətlərinin planlaşdırılması
- E) bank-kreditorun və borcların öz vəzifələrini yerinə yetirmək imkanları

**273) Sual:** Sahibkarlıq fəaliyyətində banklararası ssudabar

- A) ssudalar bölüşdürülrəkən onların hansı növləri mövcuddur
- B) kommersiya ssudaları**
- C) aqrar ssudalar
- D) fond birjalarında vasitəcilərə verilən ssudalar
- E) banklararası ssudalar

**274) Sual:** Sahibkarlıq fəaliyyətində borcların kateqoriyası

- A) ssuda faizinin alınması qaydası**
- B) faiz tariflərinin növləri
- C) məqsədli təyinat
- D) borcların kateqoriyası
- E) kreditləşdirmə prinsiplərinə riayət olunması

**275) Sual:** Sahibkarlıqda kommersiya sırrı daşıyan sənədlərlə işləyərkən müəyyən qaydalara riayət etmək tələb olunur?

- A) personalın məxfi sənədlərlə işləməsinə ciddi nəzarət
- B) məxfi kargüzarlığa nəzarət üzrə məsul şəxslərin təyin eidlməsi və onlara müvafiq səlahiyyətlərin veirləməsi
- C) məxfi sənədlərlə i. üzrə təlimatların hazırlanması və firmanın müvafiq əməkdaşlarının onunla tanış edilməsi
- D) Firmanın rəhbəri tərəfindən daxili təhlükəsizlik və məxfi kargüzarlıq xidmətlərinə şəxsi nəzarət edilməsi
- E) firmanın kommersiya sırlarının qorunması mexanizmlərinin və texnologiyalarının gündəlik praktikaya tətbiq olunması

**276) Sual:** Sənaye cəsusluğuna qarışı tədbirlər sahəsində çalışan mütəxəssislərə nələr tövsiyə edilir?

- A) məxfilik rejiminin təmin olunması programının təbliği üçün bütün imkanlardan istifadə etmək
- B) məxfilik rejiminin yerinə yetirilməsində əməkdaşların marağının hər cür stimullaşdırılması
- C) məxfi informasiyanın qorunmasındaki müvəffəqiyyətlərinə görə əməkdaşları vaxtaşırı mükafatlandırmaq
- D) əməkdaşın təhlükəsizliyinə görə, şəxsi mülkiyyət daşıdığı, qorunan informasiyanın həcmi barədə tam biliyə malik olması
- E) məxfi məlumatların saxlanması və qorunması qaydalarının öyrədilməsi

**277) Sual:** Sahibkarlıqda texniki informasiyanın oğurlanmaması nə tələb edir?

- A) elmi tədqiqat lahiyələri
- B) Hər hansı bir məhsulun istehsalı üzrə konstruktur layihələri və onun texniki parametləri
- C) Patent üçün verilmiş ərizələr
- D) Dizayn, istehsal metodlarının, avadanlıqlarının və sistemlərinin səmərəliliyi və imkanları
- E) Informasiya prosesi

**278) Sual:** Sahibkarlıqda kommersiya sırrının yayılmaması üçün məsuliyyətin daşınması haqda hansı normativ aktlar qəbul olunmasıdır?

- A) kommersiya sırrını malik olan məlumatları kənar şəxslərə ötürmək
- B) müştərilər tərəfindən kompaniyaya olan inamın itirilməsinə səbəb ola bağlamamaq
- C) rəhbərliyi icazəsi olmadan əvəzçiliklə başq yerdə işə düzəlmək
- D) Qəsdən iqtisadi ziyan vurmaq
- E) Rüşvət vermək və ya almaq

**279) Sual:** Nazirlər Kabinetinin qərarına əsasən sırr olmayn məlumatların siyahısına nələr daxil etmişdir?

- A) sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verən hüquqi sənədlər
- B) Təsisədici sənədlər və nizamnamə

- C) Ödənc qbailiyyəti haqqında sənədlər
- D) İşləyənlərin sayı, tərkibi, onların əmək haqqı və iş şəraiti, boş iş yerlərinin mövcudluğu barədə məlumatlar
- E) Vergilərin və məcburi ödənclərin ödənilməsi haqda arayışlar

**280) Sual:** Sahibkarlar – müştərilərlə münasibətdə, topdan satış müəssisələri ilə hansı vəzifələri yerinə yetirməlidirlər

- A) tələbatın və tələbin qiymətləndirilməsi
- B) əmtəə ehtiyalarının salanılması
- C) məlumat və məsləhət xidmətləri
- D) mal yeridilişi prosesində maliyyə təminatı
- E) marketinq xidmətlərinin yerinə yetirilməsi

**281) Sual:** Malgöndərmə müqavilələrinin əsas şərtlərinin kommersiya hüquqi aspektləri hansılardır?

- A) müqavilənin imzalandığı tarix
- B) müqavilə bağlayan tərəflərin tam adı
- C) göndəriləcək malın kəmiyyəti, çeşidi
- D) mal göndərilməsi qaydaları
- E) malın keyfiyyəti, komplektliyi, qablaşdırılması və markası

**282) Sual:** İşgüzar danışıqların aparılması qaydasına nə daxil etmək olar?

- A) fikrinizi qısa və mahiyyət etibarı ilə bildirin
- B)** mübahisələrə deyil, yalnız faktlara istinad edin
- C) Xırda detallara meyilli olmayın
- D) Mürəkkəb məsələlərin gərginləşməsinə deyil, onun həlli yollarının tapılmasına çalışın
- E) Aqressiv tərəf müqabillərlə görüşdə münaqişələrdən qaçın

**283) Sual:** Hər bir kommersant işgüzar insan etiketinə riayət etməklə, peşəkar davranış vərdişlərinə necə yiyələnməlidir?

- A) təqdim olunma və tanışlıq qaydası
- B) işgüzar söhbətlərin aparılması qaydası
- C)** işgüzar yazışma və telefon danışıqları aparmaq qaydası
- D) Nitqə, danışığa ola tələblər
- E) İşgüzar protokolu bilmək və s.

**284) Sual:** Sivil sahibkar-kommersant kimlər ola bilər?

- A) Humanistdir
- B) Təhsil, elm və texnika, informatika və mədəniyyəti dəyərləndirir, ekologiyaya hörmət edir
- C) Özünə və digərlərinə etibar edir, peşəkarlığa və bilgililiyə hörmət edir
- D) Hər bir mülkiyyətə dövlət hakimiyyətinə, ictimai hərəkatlara, sosial qaydalara, qanunlara hörmət edir
- E) yeniliklərə can atır

**285) Sual:** Fərdi tələblər nöqteyi-nəzərindən kommersant hansı xarakterik cəhətlərə malik olmalıdır?

- A) insanlara dostcasına yanaşmaq, münasibət yaratmaq və ünsiyyət qurmaq başarğı
- B) məsuliyyət
- C) təşkilatçılıq qabiliyyəti
- D) inadkarlıq və məqsədyönlülük
- E) qərarlı olmaq, çeviklik və dəqiqlik olmaq

**286) Sual:** Fərdi tələblər nöqteyi-nəzərindən kommersant hansı xarakterik cəhətlərə malik olmalıdır?

- A) risk etmək və buna görə məsuliyyəti öz üzərinə götürmək
- B) düzgünlük, etibarlıq, verdiyin sözə əməl etmək. Sivili bazarın tələblərinə uyğun hərəkət etmək
- C) yüksək mənəvi və fiziki keyfiyyətlər
- D) varlanmaq dالinca qazanmaq deyil, öz işinə qulluq etmək
- E) əlavə vəzifələrin axtarılmasına təşəbbüskarlıq, düşünüb tapmaq, dözümlülük

**287) Sual:** Peşəkar tələblər nöqteyi nəzərindən kommersant hansı məsələlərdə kifayət qədər xüsusi biliklərə malik olmalıdır?

- A) xarici iqtisadi əməliyyatlarda və əmtəələrin alqısı və satqısında
- B) Marketinq
- C) Mühasibat uçotu
- D) Idarəetmə və hüquq
- E) Maliyyələşdirmə və vergitutma

**288) Sual:** Hansı hallarda müvafiq icra orqanı əmtəə nişanın qeydiyyatına xitam verə bilər?

- A) nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar olaraq

- B)** qanuna müvafiq olaraq qeydiyyat etibarsız sayılırdıqda
- C) əmtəə nişanı sahibi ondan imtina etdiyi halda
- D) Hüquqi şəxsin – (əmtəə nişanı sahibinin) ləğv olunduğu hallarda
- E) Müvafiq icra orqanının qərarı əsasında əmtəə nişanından istifadə olunmaması səbəbinə görə

**289) Sual:** X malın istehsalı zamanı, istehsalat faktoru tətbiq edilir. Hansı halda Y elastikliyi azalır?

- A) X malına tələbat artıqdca
- B)** X malına tələbat azaldıqca
- C) X istehsalına Y dəyişə bilən ehtiyat miqdarına genişlənməsi
- D) U əvəz edən ehtiyatlara qiymətlərin azalması
- E) B malına tələbatın artması və eyni zamanda A müdafiə edən ehtiyatların qiymətlərinin azalması

**290) Sual:** Sahibkarlıqda hansı biznes növü ölkənin iqtisadi və texniki qüvvəsini müəyyən edir?

- A) kommersiya
- B) konsalting
- C)** böyük
- D) Kiçik
- E) Orta

**291) Sual:** Sahibkarlığın təsis eidlməsi barədə?

- A)** təsisçilərin tərkibi üzrə
- B) Heyətin sayı üzrə
- C) Dövriyyənin həcmi üzrə
- D) Mənfəətin artım səviyyəsi üzrə
- E) Yeniliklərdən istifadə edilməsi üzrə

**292) Sual:** Sahibkarlıqda fondlar və formalar hansılardır

- A)** Müəssisənin istehsal fondları
- B) Sahibkarlıqda istehsal fondlarının hansı formaları mövcuddur
- C) pul forması
- D) məhsuldar forması

E) əmtəə forması

**293) Sual:** sahibkarlıqda məlumatlar və fondlar, hansılardır

- A) Sahibkarlıqda istehsal amillərinə nələr daxildir
- B) istehsal fondları
- C) işçi qüvvələri**
- D) İnformasiya məlumatı
- E) dövriyyə fondları

**294) Sual:** Sahibkarlıq fəaliyyətində qanunalın qəbul edilməsi tarixi

- A) 1992-ci il**
- B) 1993-cü il
- C) 1995-ci il
- D) 1997-ci il
- E) 1996-ci il

**295) Sual:** Qeyd edilənlərdən hansı kiçik və böyük biznesin integrasiya forması deyil?

- A) Subrodrat
- B) konsalting**
- C) Lizinq
- D) Vencurun maliyyələndirilməri

**296) Sual:** Qeyd edilənlərin hansı kiçik biznesmenin zəif tərəfidir?

- A) iş yerlərinin açılması
- B) böyük biznesin, kiçik biznesdən asılılığı
- C) fəaliyyətin maliyyə nəticələri
- D) ixtira və innovasiya fəaliyyətinin təşəbbüskarlığı
- E) idarəetmə təcrübəsinin olmaması**

**297) Sual:** Qeyd edilən xarakterik cəhətlərin hansı biznesmenə xas deyil?

- A) əsaslanmış riskli fəaliyyət

- B) müştəriyə diqqət
- C) məsuliyyət
- D) özünə inam
- E) yalan**

**298) Sual:** Hansı xarakterik cəhət sahibkarı biznesməndən fərqləndirir?

- A) inadkarlıq
- B) özünə inam
- C) novatorluq**
- D) Biznes fəaliyyətinin təşkili
- E) Mənfəətin əldə edilməsində tələbat

**299) Sual:** Qeyd edilənlərin hansı maşın və avadanlığının icarə forması deyil?

- A) lizinq
- B) xayrinq
- C) çarter
- D) faktorinq**
- E) Rentinq

**300) Sual:** Qeyd edilən münasibətlərin hansı birja ticarəti ilə həyata keçirilmir?

- A) forward razılışması
- B) real razılışma
- C) Opision razılışması
- D) kollektiv razılışma**
- E) Fyuçer razılışması

**301) Sual:** Hansı fəaliyyət birgə sahibkarlı növü deyil?

- A) alqı**
- B) Istehsal
- C) Satqı
- D) Müqavilə üzrə idarəetmə

E) Elmi-araşdırma xarakteri

**302) Sual:** Hansı göstərici əsas fondlar istifadəsini ümumi göstəricisi deyil?

- A) fondverimi
- B) fondtutumu
- C) rentabellik
- D) balans mənfəəti**
- E) İstehsal qüvvələrinin istifadə əmsalı

**303) Sual:** Hansı fəaliyyət sahibkarlıq fəaliyyəti deyil?

- A) agent
- B) broker
- C) distribuytar
- D) diler
- E) biznesmen**

**304) Sual:** Sahibkarlıqda biznes sisteminə daxil deyil?

- A) biznesin infrastruktur
- B) idarəetmə sistemi
- C) rəqiblərin öyrənilməsi
- D) fəaliyyətin qiymətləndirilməsi
- E) biznesin xarici və daxili mühiti**

**305) Sual:** Fəaliyyər miqyasından asılı olaraq, sahibkarlıqda biznesə nə aid edirlər?

- A) kiçik, kommersiya, böyük
- B) kiçik, orta. Böyük**
- C) kiçik, qlobal, böyük
- D) orta, ağ, ölkə
- E) istehsal, kommersiya, maliyyə

**306) Sual:** Sahibkarlıq subyektlərinə nə aid edilir?

- A) firma
- B) Mal
- C) Kapital
- D) Xidmətlər
- E) Qiymətlər

**307) Sual:** Hansı cavab ehtiyat tiplərinə aid deyil?

- A) hazır məhsul ehtiyatları
- B) ehtiyat xammal
- C) maddi ehtiyatlar
- D) bitməmiş istehsal
- E) kadr ehtiyatları

**308) Sual:** İmitisiya nə deməkdir?

- A) marketinq sistemi inkişafı siyasəti variantı
- B) ikinci tələbatın artması
- C) reklam dili vasitələri ilə alıcının şüuruna daxilolma üsulu
- D) Rəqabət qabiliyyətinin artması
- E) Rəqabət aparan mallar tiplərinə aid deyil

**309) Sual:** Hansı cavab maddi ehtiyatların istehsal ehtiyatları növünə aid deyil? 1. nəqliyyat ehtiyatı 2. hazırlıq ehtiyatı 3. texnoloji ehtiyat 4. cari ehtiyat 5. sığorta ehtiyatı 6. fəsil ehtiyatı 7. pul ehtiyatı

- A) 1,2,3
- B) 7,3,1**
- C) 2,4,5
- D) 5,6,4
- E) 1,3,4

**310) Sual:** Məsləhətləşmədə müqavilələr və onların mövcudluğu

- A) məsləhətləşmədə müqavilələrin mövcudluğu
- B) Məsləhətləşmədə firmanın maliyyə vəziyyəti

- C) məsləhətləşmədə tərəfdaşların etibarlığı
- D) məsləhətləşmədə alıcılar ətirlərin satılması
- E) məsləhətləşmədə aparılan işlərin qeydiyyatdan keçməsi

**311) Sual:** Məsləhətləşmənin xidmətləri və strukturu

- A) Məsləhətləşmədə idarəetmənin payı
- B) xidmətlərin həcmi
- C) xərclərin strukturu
- D) mənfəətin məbləği
- E) məsləhətləşmənin mənbəyi

**312) Sual:** Məsləhətçiye hansı məlumatlar lazımdır?

- A) onların kvalifikasiyası
- B) firma nə ilə məşğul olur
- C) o, nə istehsal edir
- D) işçilərin sayı
- E) Firmaların istehsal etdikləri məhsullar

**313) Sual:** Qeyd edilənlərin hasnı bazar modelinə aid edilmir?

- A) təmiz inhisar
- B) təmiz rəqabət
- C) inhisar rəqabət
- D) oliqopoliya
- E) təmiz gəlir

**314) Sual:** Dünya təcrübəsində azad iqtisadi zona adı altında başa düşülməsi qəbul olunmayıb?

- A) azad gömrük zonlara
- B) azad ticarət zonaları
- C) azad istehsal zonaları
- D) azad istehlak zonaları**
- E) Azad offşor zonalar

**315) Sual:** İdxal edilmiş məhsulun xaricə göndərilməsi

- A) barter
- B) ixrac
- C) idxal
- D) lizinq
- E) reeksnort

**316) Sual:** Satış üzrə peşəkar menecerin son məqsədi nədən ibarətdir?

- A) alıcıya nəzərdə tutulmuş mal çəsidiinin satılması
- B) alıcıya nəzərdə tutulmuş mal çəsidiinin satılmaması
- C) alıcıya ucuz malın satılması
- D) alıcıya çətin satın alınan malalın satılması
- E) alıcıya onun istədiyinin satılması

**317) Sual:** Satış üzrə uğurlu menecerin 3-cü rəslərinə nə aid edilir ?

- A) aksesuarlar, xarici görünüş, möhkəm yaddaş
- B) danışçıq qabiliyyəti, analitik qabiliyyəti, diqqət
- C) səviyyə, xidmət səviyyəsi, psixoloji təsir səviyyəsi
- D) danışçıq qabiliyyəti, xarici görünüş, diqqət
- E) xarici görünüş, nitq və səs, söz və baxışların bağlılığı

**318) Sual:** Özəlləşdirmədə dövlət əmlakının qorunması qaydaları

- A) özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi
- B) Dövlət əmlakının özəlləşdirilməsi prinsipləri
- C) dövlət ictimai nəzarətin təmin edilməsi
- D) dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə meğyəyn olunmuş mənafelərinin qorunması
- E) sağlam rəqabət mühitinin formalasdırılması

**319) Sual:** Müəssisələrdə özəlləşdirilmənin aparılması qaydası

- A) kütləvi özəlləşdirmə obyektinin seçilməsi

- B) səhmlərin alınması
- C) əhali arasında vançerlərin yayılması
- D) orta müəssisələrin özəlləşdirilməsi**
- E) düzgün cavab yoxdur

**320) Sual:** Dövlət müəssisələrinin satılması və yenidən qurulması

- A) dövlət müəssisələrinin yenidən qurulması**
- B) əmlakın satılması
- C) borcların ödənilməsi
- D) dövlət müəssisələrinin ləğv edilməsi
- E) dövlət müəssisələrinin hissə-hissə satılması

**321) Sual:** İnfomasiyanın əsas tələblərinə aid deyil?

- A) dəqiqlik
- B) kütləvilik**
- C) Dəyərlik
- D) Artıqlıq
- E) Həqiqlik

**322) Sual:** Sahibkarın istifadə etdiyi infomasiya növlərinə aid deyil?

- A) işgüzar infomasiya
- B) relevant infomasiya
- C) Cari infomasiya
- D) Biznes infomasiya
- E) texnoloji infomasiya**

**323) Sual:** Sahibkarlıqda istifadə olunan infomasiyanın növləri hansılardır?

- A) cari, işlənmiş, mövcud
- B) işgüzar, relevant, cari**
- C) Relevant, siqnal, dəqiq
- D) Analitik, işgüzə, sosial

E) Düzgün cavab yoxdur

**324) Sual:** Kim tərəfindən ilk dəfə olaraq, yeniliklər anlayışı təklif edilmişdir?

- A) K.Cons
- B) A.Smit
- C) A.Robetson
- D) Y.Şumpeter**
- E) T.Kemp

**325) Sual:** İşgüzar informasiya bölgüsü nədir?

- A) siqnal, müşahidə, sahə
- B) yekun, müşahidə, əməliyyat**
- C) Yekun, cari, müşahidə
- D) Cari, relevant, yekun
- E) Relevant, siqnal, əməliyyatı

**326) Sual:** Daxili informasiya məlumatlarında aid deyil?

- A) istehsalın xərcləri haqqında
- B) hasil edilən məhsulun miqdarı və keyfiyyəti haqqında
- C) qazanc, mənfəət və zərər haqqında
- D) dövriyyi, sifariş, müştərilərin statistikasını
- E) ölkənin iqtisadi vəziyyəti haqqında**

**327) Sual:** Birinci ipək yolunun mövcudluğu hansı tarixi dövrə aid edilir?

- A) XX əsrin sonu-bizim günlər
- B) E.ə.VI əsr, e.ə.II əsr
- C) XVII əsr. XX əsr
- D) e.ə. II əsr. b.e.XIV əsr**
- E) eb.e.XII əsri. b.e.XIV əsr

**328) Sual:** Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə Sahibkar anlayışını istifadə etmişdir.

- A) A.Marşal
- B) İ.Vsey
- C) Y.Şumpeter
- D) A.Smit
- E) R.Kantilion**

**329) Sual:** Qeyd edilən informasiyalarda hansı təsis müqaviləsinə daxil deyil?

- A) dövlət qeydiyyatı haqqında məlumatlar
- B) nizamnamə kapitalının həcmi və təsisçilərin orada iştirakı haqqında məlumatlar
- C) təsisçilərin yerləşdiyi yer ailə tərkibi və onların pasport məlumatları**
- D) Təsisçilərin adları və onların hüquqi statusu haqqında məlumatlar
- E) Təsisçilərin yerləşdiyi yer haqqında məlumatlar

**330) Sual:** Qeyd edilənlərin hansı informasiya növlərinə aid edilmir?

- A) relevant informasiya
- B) daxili informasiya
- C) xarici informasiya
- D) işgüzar informasiya
- E) riskli informasiya**

**331) Sual:** Azərbaycan neçənci ildə Avropa Şurasına daxil olmuşdur?

- A) 2005
- B) 2000**
- C) 1995
- D) 1992
- E) 1998

**332) Sual:** hansı ölkə Cənubi Şərqi Asiya Assosiyasının (ASEAN) tərkibinə daxil deyildi?

- A) Filipin
- B) Yaponiya**
- C) Singapur

D) Malayziya

E) İndoneziya

**333) Sual:** Qeyd edilənlərin hansı investisiya mənbəyinə aid edilmir?

A) Büdcə vəsaitləri

**B) Xüsusi ehtiyatlar**

C) Şəxsi vəsaitlər

D) Bank krediti

E) Əhalinin şəxsi vəsaitləri

**334) Sual:** Merkosun integrasiya birliyinə hansı ölkə daxil deyil?

**A) Meksika**

B) Uruqvaq

C) Brazilya

D) Argentina

E) Paraqvay

**335) Sual:** Traseka (Avropa-Qafqaz-Asya nəqliyyat dəzlizi) programı neçənci ildə yaradılmışdır?

A) 1992

B) 2001

C) 1990

D) 1995

**E) 1993**

**336) Sual:** Böyük İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfrans neçənci ildə keçirilmişdir?

A) 1999

B) 2000

**C) 1998**

D) 2005

E) 1993

**337) Sual:** Hansı ölkə bölgə ticarət-iqtisadi blokuna daxil deyil?

- A) Uruqvay
- B) Brazilya
- C) Argentina
- D) Çili**
- E) Paraqvay

**338) Sual:** əsrin müqaviləsi neçənci ildə imzalanmışdır?

- A) 1998
- B) 1994**
- C) 1993
- D) 2000
- E) 2004

**339) Sual:** Hansı alim ilk dəfə iqtisadiyyat anlayışını elmə dail etmişdir?

- A) A.Smit
- B) K.Marks
- C) C.Keyns
- D) K.Senofon**
- E) D.Rikardo

**340) Sual:** Hansı ölkə Neft ixracatçı ölkələri (OPEK) üzvü deyil?

- A) Ekvador**
- B) İraq
- C) Səudiyyə Ərəbistan
- D) Venesuella
- E) İran

**341) Sual:** Neçənci ildə Beynəlxalq valyuta fondu və Düna bankı yaradılmışdır?

- A) 1940
- B) 1945**

- C) 1955
- D) 1944**
- E) 1955

**342) Sual:** Sahibakrlıqda informasiya təminatı. Bak-Tiflis-Ceyhan neft toru kəmərin tikintisi neçənci ildə bitmişdir?

- A) 2004
- B) 2001
- C) 1995
- D) 2005**
- E) 1998

**343) Sual:** İdarəetmənin funksiyaları necə sıralanır?

- A) nəzarət əlaqələndirmə, təşkiletmə, planlaşdırma, sərəncamvermə
- B) planlaşdırma, təşkiletmə, sərəncamvermə, əlaqələndirmə, nəzarət**
- C) Təşkiletmə, nəzarət, əlaqələndirmə, sərəncamvermə, planlaşdırma
- D) Sərəncamvermə, nəzarət, təşkiletmə, əlaqələndirmə, planlaşdırma
- E) Planlaşdırma, sərəncamvermə, əlaqələndirmə, təşkiletmə, nəzarət

**344) Sual:** Xarici şəraitin tez dəyişməsinə və yeni texnologiyaların yaranmasına uyğunlaşmış idarəetçə strukturları adlanır?

- A) divizional
- B) xətti-funksional
- C) funksional
- D) uyğunlaşmış**
- E) Xətti

**345) Sual:** Uyğunluq idarəetmə sistemləri başqa cür necə adlanır?

- A) orqanik**
- B) Erqonomik
- C) Iqtisadi
- D) Bölmə
- E) Təşkilati

**346) Sual:**Sahibkarlıq fəaliyyətində innovasiya yönümlü layihələr

- A) kiçik sahibkarlığı inkişaf etdirmək üçün büdcədən ayrılmış vəsait
- B) iqtisadiyyatın imkişafı ilə bağlı hökumətin məqsədli proqramları
- C) yerli və gətirilmə xammaldan səmərəli istifadə etmək
- D) yeni texnologiyaya əsaslanan ixrac qabiliyyətli məhsullar
- E) innovasiya yönümlü layihələr

**347) Sual:**Sahibkarlıq fəaliyyətində müəssisələrin bazar konyukturasını dəyişdirilməsi

- A) Kiçik müəssisələr bazar konyukturasının dəyişməsinə tez bir zamanda reaksiya verir
- B) kapitalın kiçik həcmində olması
- C) sərf rəqabər şəraitində kiçik sahibkarlığın fəaliyyəti
- D) yeni sferada təsərrüfat fəaliyyətinin risklə bağlı olması
- E) yeni sağlam işgüzarlıq mühitinin yaradılması

**348) Sual:**Sahibkarlıq fəaliyyətində kiçik və orta sahibkarlığın funksiyaları

- A) kiçik də orta shaibkarlıq hansı funksiyaları yerinə yetirir
- B) iqtisadiyyatda lazımi çevikliyini, istehsalın ixtisaslaşmasını və kooperativləşməsini təmin edir.
- C) istehsal sahələrində yaranmış gerilikləri aradan qaldırır
- D)** elmi-texniki yenilikləri istehsalata daha tez tətbiq edir
- E) bazar iqtisadiyyatı üçün rəqabət mehitini yaradır.

**349) Sual:**sahibkarlıq fəaliyyətində kiçik müəssisələrin növləri

- A) qərb ölkələrinin iqtisadiyyatında kiçik müəssisələrin növləri
- B)** kommunatn tipli kiçik müəssisələr
- C) patent tipli kiçik müəssisələr
- D) eksplerent tipli müəssisələr
- E) əlavə iş yerlərinin yaradılması

**350) Sual:**kiçik müəssisələrdə xırda istehsalın səmərəli fəaliyyəti nədən ibarətdir?

- A) yerli bazarlara yaxınlığı alması

- B) istehlakçıların tələbatının ödənilməsi
- C) iri firmalar üçün xırda partiyalarla məhsul istehsalı
- D) idarəetmədə paralel səviyyələrin ixtisar edilməsi

**351) Sual:**Sahibkarlıq fəaliyyətində əmək daşlığıın formaları

- A) istehsal sferasında əməkdşalığın formalarına nələri aid etmək olar
- B) birgə sahibkarlıq
- C) istehsalat kooperasiyası
- D) lizinq
- E) françayzinq

**352) Sual:**Sahibkarlıq fəaliyyətində əmək haqqlarının ödənilməsi qaydası

- A) sahibkarlıqda istehsal xərclərin nələri daxil etmək olar
- B) xammala görə ödəmələr
- C) qaimə xərcləri
- D) ümumi əmək haqqı
- E) sığorta ayırmaları

**353) Sual:**sahibkarlıq fəaəliyyətində müəssisələrin bank reakvizitləri

- A) sahibkarlıqda biznes-planın hazırlanmasında titul vərəqədən istifadə
- B) layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı və ünvanı
- C) biznes fəaliyyəti üçün lisenziyanın olması
- D) Vergi ödəyicisi kimi qeydə alınması
- E) müəssisənin bank rekvizitləri

**354) Sual:**Sahibkarlıq fəaliyyətinin təşkili və idarə edilməsi

- A) sahibkarlıqda təşkil və idarəetmə
- B) maliyyə və informasiya sahələri
- C) sahibkarlıqda likvidlik
- D) sahibkarlıqda müqavilələr
- E) sahibkarlıqda istehsal və istehsal gücü

**355) Sual:** Sahibkarlıqda fəaliyyətində müəssisələrin qiymətləndirilməsi

- A) Qərb ölkələrdə sahibkarlıqda biznes planın daha hansı strukturu mövcuddur
- B) müəssisənin rolunun qiymətləndirilməsi
- C) tədqiqatlar və işləmələr**
- D) giriş və ümumi informasiya
- E) işçi heyəti və əmək münasibətləri

**356) Sual:** Sahibkarlıq fəaliyyətində insanlar arasında seçmə bacarığı

- A) saqlam fikir söylənilməlidir.**
- B) insanlar arasında münasibətləri tənzimləmə bacarığı
- C) insanlar arasında münasibətləri seçmə bacarığı
- D) firma və şirkətlərlə müştərilərlə əlaqə yarada bilməsi
- E) firmaların fəaliyyətinin planlaşdırılması və proqnozlaşdırma bacarığı

**357) Sual:** Sahibkarlıq fəaliyyətində idarəetmə strukturunun qiymətləndirilməsi

- A) idarəetmə işlərindən baş çıxarma**
- B) Menecerlərə qarşı qoyulan tələblər nədən ibarətdir
- C) idarəetmə strukturunun funksional vəzifələrini bilməsi
- D) tabeçiliyində olan insanların idarə edilməsi
- E) insanları qiymətləndirmə bacarığı

**358) Sual:** sahibkarlıq fəaliyyətində marketinqin bölmələri

- A) coğrafi prinsip üzrə təşkili
- B) funksional təşkili
- C) əmtəə istehsalı üzrə təşkili
- D) bazar prinsipi üzrə təşkili
- E) düzgün cavab yoxdur**

**359) Sual:** Sahibkarlıq fəaliyyətində marketinqin əsaslandırılmış üsul və metodları

- A) əmtəəyə görə yanaşma**

- B) marketinqin elmi cəhətdən əsaslandırılmış üsul və metodları
- C) funksional yanaşma
- D) institusyon (təlimatlandırıcı) yanaşma
- E) toplanmış məlumatların təhlili və integrasiyası

**360) Sual:** Satışın stimullaşdırılmasını hansı qrupa tətbiq etmək olar?

- A) müəssisənin satış üzrə heyəti rəqiblər, istehlakçılar
- B) ticarət şəbəkəsi, istehsalçılar, istehlakçılar
- C) ticarət şəbəkəsi, müəssisənin staiş üzrə heyəti, istehsalçılar
- D) ticarət şəbəkəsi, istehlakçılar satış üzrə heyət**
- E) istehsalçılar, rəqiblər, istehlakçılar

**361) Sual:** Public relations nə deməkdir?

- A) tanınmış əmtəə nişanı
- B) ictimai fəaliyyət
- C) ictimai münasibətlər**
- D) Müəssisə imicinin yaradılması
- E) İstehlakçıların stimullaşdırılması

**362) Sual:** Sahibkarlıqda bazarın kəmiyyət göstəriciləri hansılardır

- A) rəqiblərin qiymətləndirilməsi, rəqabətin sərtliyi
- B) istehlakin həcmi, bazarın artım tempi, tələbin sabitliyi**
- C) İstehlakçıların tələb strukturunu, alışlarının motivləri, rəqabətin kəskinləşməsi
- D) Vergi ölçmələri istehlakçıların alıcı motivləri
- E) Rəqiblərin qiymətləri, vergilərin məbləği, gömrük rüsumları

**363) Sual:** Sahibkarlıqda bazar iqtisadiyyatının əsas parametləri hansılardır?

- A) rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət, mal
- B) rəqabət azad qiymətlər, şəxsi mülkiyyət
- C) azad sahibkarlıq, rəqabət, şəxsi mülkiyyət, seçim azadlığı**
- D) Dövlət mülkiyyəti, seçim azadlığı, azad sahibkarlıq

E) Administrasiyalasma, məhdud seçim qiymətlərin nizamlanması

**364) Sual:** Korporativ sosial məsuliyyətin elementlərinə aid deyil?

- A) ətraf mühitin etikası
- B) istehsal vasitələri**
- C) Təhsil və biznes
- D) Böhran vəziyyətlərinin tənzimlənməsi
- E) Istehsal proseisinin təhlükəsizliyi

**365) Sual:** Bunlardan hansı yalanın forma və üsulların aid deyil?

- A) qeyri-etik davranış**
- B) Uydurma
- C) Aldatma
- D) Məlumatın gizlədilməsi
- E) Saxtalaşdırma

**366) Sual:** Aşağıdakılardan biri korporativ mədəniyyət anlayışının tərkib hissəsinə aid deyil?

- A) şirkətin idarəetmə üsulu
- B) şirkətin geyim üslubu
- C) şirkətin rəmzi
- D) şirkətin gəlirləri**
- E) Şirkətin adı

**367) Sual:** Danışqlar zamanı tutmaq taktikası üsulu kimi pozisiya təzyiqinə aid edilmir?

- A) sərt seçim qarşısında qoyuluş
- B) amillərin natamam açılması**
- C) Ekstrimal tələblər
- D) Qeyri sabit Şartnyorun pozisiyası
- E) Danışqlardan imtina

**368) Sual:** Qlobal istisadi problemlər aid deyil?

- A) iqtisadi problem
- B) qarşılıqlı hesablaşmalar problemi**
- C) Təbii ehtiyatların tükənməsi problemi
- D) Kasıbçılıq problemi
- E) ərzaq problemi

**369) Sual:** Firmanın həyata keçməmiş məqsədlərinə aid eidlmir?

- A) işsizliyinin azalması
- B) iqtisadiyyatda məşğulluğun artımı
- C) normal vergilərin müəyyən edilməsi
- D) xərclərin özünü ödəməsi və normal mənfəətin təmin edilməsi**
- E) Bu firmanın maddi nemət və xidmətinin alışından maksimallaşmış xeyir

**370) Sual:** Qeyd edilənlərdən hansını hüquqi şəxsə aid etmək olmaz?

- A) öz öhdəlikləri üzrə məsuliyyət daşıyanları
- B) əmlak və qeyri-əmlak hüquq və öhdəlik subyektlərinin ayrı əmlakına məxsus olanlar
- C) mülkiyyətində ayrı əmlakı olmayan xüsusi yaradılmış mexanizmlər
- D) öz adından məhkəmədə çıxış edən təşkilatlar**
- E) Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçənlər

**371) Sual:** Faktorlardan hansı müəssisənin nizamə kapitalının məbləğ və strukturuna təsir etmir

- A) istehsal sahəsi
- B) müəssisənin miqyası
- C) müəssisənin pul vəsailərinin mövcudluğu**
- D) müəssisənin xidmətinin təşkili
- E) müəssisənin ixtisaslaşma və kooperasiya səviyyəsi

**372) Sual:** Qeyd edilənlərin hansı françayzerin zəmanətinə daxil deyil?

- A) şirkətin adının istifadəsi
- B) franşız ödənişlərinin veilməsi**
- C) Rəhbər kadrların hazırlanması

D) Maliyyə yardımı

E) idarəetmə məsələlərində daimi yardım

**373) Sual:** Qeyd eidlən risklərdən hansı pulların alış qabiliyyəti ilə bağlı deyil

A) valyuta riski

**B)** birja riski

C) Satış riski

D) inflayasiya riski

E) deflyasiya riski

**374) Sual:** Qeyd edilənlərin hansı istehsal riskinin yaranmasının səbəbi deyil?

A) satış həcmiminin azalması

B) Maddi xərclərin artması

C) Aşağı keyfiyyətə görə itgilər

D) istehsai riskinin azalması

E) artmış ayırmalar və vergilərin ödənilməsi

**375) Sual:** Sahibkarlıqda informasiyaların düzgün ötürülməsi

A) struktur bölmələrin işçilər arasında düzgün aparılması

B) Sahibkarlıqda vəzifələrin düzgün təyin edilməsi

C) heyətlə işçilər arasında vəzifələrin düzgün bölüşdürülməsi

D) əşyaların düzgün bölüşdürülməsi

E) informasiyaların düzgün ötürülməsi

**376) Sual:** sahibkarlıq fəaliyyətində satış şərtləri

A) sahibkarın satış şərtləri

B) sahibkarın karşısındadır duran əsas məqsədlər

C) sahibkarın bazarda xüsusi çəkisi

D) sahibkarın əsas məqsədi

E) sahibkarın istehsal etdiyi yeni məhsullar

**377) Sual:** sahibkarlıq fəaliyyətində struktur bölmələrinin vəzifələri

- A) qoyulan vəzifələrin icraçıları
- B) struktur bölmələrin vəzifələri
- C) seçilmiş texnologiyaya uyğun təşkilati struktur
- D) sahibkarlıqda məqsədə nail olmaq üçün seçiləcək texnologiya
- E) sahibkarlıq fəaliyyətinin daxili mühitinin amilləri

**378) Sual:** Müəssisələrin rəqabət mühiti hansılardır

- A) müəssisələrin bazar təklif etdiyi məhsullar
- B) dünya bazarının vəziyyəti
- C) elmi-texniki tərəqqinin nailiyyətləri
- D) həmkarlar ittifaqı
- E) rəqiblərin nüfuzu

**379) Sual:** İnformasiyanın əsas tələblərinə aid deyil?

- A) dəqiqlik
- B)** kütləvilik
- C) Dəyərlilik
- D) Artıqlıq
- E) Həqiqlik

**380) Sual:** Sahibkarın istifadə etdiyi informasiya növlərinə aid deyil?

- A) işgüzar informasiya
- B) relevant informasiya
- C) Cari informasiya
- D) Biznes informasiya
- E)** texnoloji informasiya

**381) Sual:** Sahibkarlıqda istifadə olunan informasiyanın növləri hansılardır?

- A) cari, işlənmiş, mövcud
- B)** işgüzar, relevant, cari

- C) Relevant, siqnal, dəqiq
- D) Analitik, işgüzəe, sosial
- E) Düzgün cavab yoxdur

**382) Sual:** Kim tərəfindən ilk dəfə olaraq, yeniliklər anlayışı təklif edilmişdir?]

- A) K.Cons
- B) A.Smit
- C) A.Robetson
- D) T.Kemp
- E) Y.Şumpeter**

**383) Sual:** İşgüzər informasiya bölgüsü nədir?

- A) siqnal, müşahidə, sahə
- B) yekun, müşahidə, əməliyyat**
- C) Yekun, cari, müşahidə
- D) Cari, relevant, yekun
- E) Relevant, siqnal, əməliyyatı

**384) Sual:** Daxili informasiya məlumatlarında aid deyil?

- A) istehsalın xərcləri haqqında
- B) hasil edilən məhsulun miqdarı və keyfiyyəti haqqında]**
- C) qazanı, mənfəət və zərər haqqında
- D) dövriyyə, sifariş, müştərilərin statistikasını
- E) ölkənin iqtisadi vəziyyəti haqqında

**385) Sual:** Birinci ipək yolunun mövcudluğu hansı tarixi dövrə aid edilir?

- A) XX əsrin sonu-bizim günlər
- B) E.ə.VI əsr, e.ə.II əsr
- C) XVII əsr. XX əsr
- D) e.ə. II əsr. b.e.XIV əsr**
- E) b.e.XII əsri. b.e.XIV əsr

**386) Sual:** Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə Sahibkar anlayışını istifadə etmişdir.

- A) A.Marşal
- B) İ.Vsey
- C) Y.Şumpeter
- D) A.Smit
- E) R.Kantilion**

**387) Sual:** Qeyd edilən informasiyalarda hansı təsis müqaviləsinə daxil deyil?

- A) dövlət qeydiyyatı haqqında məlumatlar
- B) nizamnamə kapitalının həcmi və təsisçilərin orada iştirakı haqqında məlumatlar
- C) təsisçilərin yerləşdiyi yer ailə tərkibi və onların pasport məlumatları**
- D) Təsisçilərin adları və onların hüquqi statusu haqqında məlumatlar
- E) Təsisçilərin yerləşdiyi yer haqqında məlumatlar

**388) Sual:** Qeyd edilənlərin hansı informasiya növlərinə aid edilmir?

- A) relevant informasiya
- B) daxili informasiya
- C) xarici informasiya
- D) işgüzar informasiya
- E) riskli informasiya**

**389) Sual:** Azərbaycan necənci ildə Avropa Şurasına daxil olmuşdur?

- A) 2005
- B) 2000**
- C) 1995
- D) 1992
- E) 1998

**390) Sual:** Kiçik müəssisələrdə bazar konyukturunun dəyişdirilməsi səbəbləri

- A) özünə məxsus kapitalın kiçik həcmdə olması**

- B) kiçik müəssisələrin özünəməxsus xüsusiyyətləri
- C) bazar komyukturasını dəyişilməsinə həssaslıq
- D) sərt rəqabət şəraitində fəaliyyət
- E) təsərrüfat fəaliyyətinin böyük risklə bağlı olması

**391) Sual:** Orta və kiçik sahibkarlıq funksiyalarının yerinə yetirilməsi

- A) bazar kanyukturasının dəyişilməsi
- B) kiçik və orta sahibkarlıq hansı funksiyaları yerinə yetirir
- C) iqtisadiyyatın lazımı çevikliyi
- D) istehsal sahələrində yaranmış geriliyin aradan qaldırılması
- E) elə bir sağlam işgüzarlıq mühitinin formalaşması

**392) Sual:** Kiçik müəssisələrdə qərb ölkələrindən nümunə istfiadə qaydası

- A) komutant tipli kiçik müəssisələr
- B) qərb ölkələrin iqtisadiyyatında kiçik müəssisələrin növləri
- C) patent tipli kiçik müəssisələr
- D) eksplerent tipli kiçik müəssisələr
- E) istelak sektorunun genişlənməsi

**393) Sual:** Kiçik müəssisələrdə istehsal sahələrinin yaranma səbəbləri

- A) yerli bazarlara məsafə baxımından yaxınlıq
- B) kiçik müəssisələrdə istehsal sahələrinin yaranması
- C) istehlakçıların tələbatlarına maksimum uyğunlaşma
- D) iri firmalar üçün əlverişli olmayan xırda partiyalarla məhsul istehsalı
- E) idarəetmədə paralel səviyyələrin ixtisas edilməsi

**394) Sual:** Sənaye şpionajı aksiyalarına aid deyil?

- A) diversiya
- B) sənədlərin oğurlanması
- C) işgüzar danışıcılarının aparılması
- D) Maliyyə dələduzluğu

E) Rəqiblərin sarsıdılması

**395) Sual:** Sahibkarlıq təhlükəsizliyinin əsas istiqamətlərinə nə aid edilmir?

- A) xüsusi xidməterin təhlükəsizlik xidmətləri
- B) rəqiblərlə sıx əlaqələrin qurulması**
- C) Müəssisədə təşkilati-idarəetmə və inzibati tədbirlər
- D) Sahibkarlıq heyətinin yüngül təhlükəsizliyinin təmin edilməsi

**396) Sual:** Müəssisənin müflisliyinin qarşısının alınması üçün aparılan tədbirlər sistemi?

- A) stimulyasiya
- B) sponsorluq
- C) satasiya**
- D) Sinergiyıq
- E) Sanksiya

**397) Sual:** İnflyasiya prosesində gəlirlərin tənzimlənməsi üsulu hansılardır?

- A) investor
- B) indossat
- C) indeksasiya**
- D) induksiya
- E) indeks

**398) Sual:** Nəqliyyat vasitələrinin sığortalanması necə adlanır?

- A) Kataloq
- B) Kartoteka
- C) Kassa
- D) Kat
- E) kasko**

**399) Sual:** Assosiyaların üzvlərin məsuliyyət (yerqi-kommersiya təşkilatları) daşıyırlar.

- A) məsuliyyət daşımırlar**

**B) əlavə məsuliyyət**

- C) Bəzi üzvlər-məhdud məsuliyyət, digərləri, digərləri-əlavə məsuliyyət daşıyırlar.
- D) Məhdud məsuliyyət
- E) Məhdudlıyyətsiz məsuliyyət

**400) Sual:** Qeyd edilən inflyasiyaların hansının müdafiəyə ehtiyacı yoxdur?

- A) müəssisənin nizamnaməsi
- B) Müştərilərin siyahısı
- C) İşgüzar yazışma
- D) Elmi-ixtiralar haqqında informasiyalar
- E) Yeməklərin hazırlanma resepti

**401) Sual:** Kommersiya sırrınə aid edilə bilməz?

- A) işlənib hazırlanan və istehsal edilən məmulatların konstruksiyaları, gertyojları sxemləri haqqında məlumatlar
- B) təchizatçı, rəqiblər haqqında məlumatlar
- C) kreditlər, istehsalın nəzərdə tutulan hissəsinin genişləndirilməsi, kommersiya fikirləri
- D) təsis sənədlərində olan informasiya**
- E) Danışıqların nəticələrinə dair sazişlərlə əsası

**402) Sual:** İdarəetmənin xətti struktur çatışmazlığı nədən ibarətdir?

- A) tapşırığın icrasına görə hər kəsin məsuliyyəti
- B) səlahiyyətliyin inkişafının stimullaşdırılması
- C) innovasiya keçməsinin artmış vaxtı**
- D) Sərəncam vermənin vahidlik və dəqiqliyi
- E) Qərarların dövrü verilməsi

**403) Sual:** İdarəetmə qərarlarına nə aid edilmir?

- A) qərarların optimallığı
- B) qərarların kəmiyyət təyini
- C) qərarların keyfiyyət təyini
- D) qərarların dövrü verilməsi**

E) Qərarların məqsədə uyğunluğu

**404) Sual:** İdarəetmə motivasiya nə deməkdir?

- A) istehsalın yüksəldilməsi
- B)** tələbatın təmin edilməsi məqsədilə işçilərə təsiri
- C) Maddi təminat
- D) Mənəvi həvəsləndirmə
- E) Tələbatın təyini

**405) Sual:** Sahibkarlıqda idarəetmə prinsiplərinə nə aid edilmir?

- A)** idarəetmənin təşkili prinsipi
- B) Idarəetmənin demokratikləşməsi prinsipi
- C) Idarəetmənin planlaşdırma prinsipi
- D) Idarəetmənin iyerarxiya və qarşılıqlı əlaqə prinsipi
- E) Idarəetmənin elmilik prinsipi

**406) Sual:** İnnovasiya nəzəriyyəsinin banisi kim olmuşdur?

- A) A.Sokolor
- B) A.Balkin
- C)** Y.Şumpeter
- D) A.Marşal
- E) Q.Menil

**407) Sual:** İnnovasiya strategiyasının seçimi zamanı hansı faktor nəzərə alınır?

- A) ekoloji balansın qorunması
- B) istehsal prosesinin səmərəli təşkili
- C) ekoloji balansın qorunması
- D)** ticarət və bazarın müntəzəm yenilənməsi
- E) Bazar konyuktarasına uyğun mal çəşidinin yeniləndirilməsi

**408) Sual:** Qeyd edilənlərin hansı assosiasiyanın ali idarəetmə orqanı deyil?

- A) onun üzvlərinin ümumi yiğincası
- B) Birlik
- C) Konsorsium
- D) Təsərrüfat şurası
- E) İttifaq

**409) Sual:** Konsorsium nədir?

- A) bazara nəzarət edən və onu öz təsiri altında sazlayan iqtisadi birliliklər
- B) müəyyən məqsədin həyata keçirilməsi və ya hər hansı layihənin realizasiyası məqsədi ilə yaradılmış birlik**
- C) Sənaye nəqliyyat, ticarət və bank müəssisələrinin birliyi
- D) Bir müəssisə tərəfindən digər müəssisənin paylarının əsas hissəsinin alınması və onların ciddi nəzarəti həyata keçirildiyi birlik
- E) Nizamnamə kapitalı müəyyən miqdarda səhmlərə bölünmüş cəmiyyət

**410) Sual:** Sahibkarlıqda məhdud məsuliyyətli cəmiyyət adı altında nə nəzərdə tutulmur?

- A) hüquqi şəxs yaradılmadan mənfəət əldə eidlməsi məqsədilə fiziki şəxslər tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyəti növlərindən biri
- B) bir müəssisə tərəfindən digər müəssisənin paylarının əsas hissəsinin alınması və onların ciddi nəzarəti həyata keçirildiyi birlik
- C) nizamnamə kapitalı müəyyən miqdarda paylara bölünmüş bir və ya bir neçə şəxs tərəfindən təsis edilmiş cəmiyyət**
- D) Üzvlərinin maddi və digər tələbatının təmin edilməsi, həmçinin üzvlərinin mülkiyyət hüquqlarının birləşdirilməsi məqsədi ilə könüllü ittifaqlar formasında yaradılmış və üzvülüyə əsaslanan fiziki və hüquqi şəxslərin birgə fəaliyyəti
- E) Nizamnamə kapitalı müəyyən miqdarda səhmlərə bölünmüş cəmiyyət

**411) Sual:** Sahibkarlıqda xarici mühit amillərdən hansı sosial-mədəniyyətə aid edilmir?

- A) milli mədəniyyət
- B) mənəviyyat
- C) iqtisadi hüquq**
- D) Inandırmaq
- E) Dünya görüşü

**412) Sual:** Sahibkarlıqda demoqrafik mühiti dinamikasına daxil deyil?

- A) rəqabət qabiliyyətlilik**
- B) Doğum səviyyəsi

- C) Ölüm səviyyəsi
- D) Say
- E) Artım

**413) Sual:** Kanbon sistemlərinin vaxtında həyata keçirilməsi

- A) Toyota sisteminin əsas vəzifəsi istehsalın səmərəliliyinin yüksəldilməsidir
- B) kanban sistemi dəqiq vaxtında həyata keçirilməsidir
- C) kanban sisteminin şərtləri ödənilməzsə, dəqiq vaxtında sistemi həyata keçirilə bilməz
- D) Kanbanın seçmə vərəqəsi
- E) Kanbanın xəbərdarlıq vərəqəsi

**414) Sual:** Sahibkarlıq fəaliyyətində insan amilinin fəallaşdırılması

- A) qarşıya qoyulan məqsədə nail olmaq üçün insan amilin fəallaşdırılması
- B) istehsalın bütün mərhələlərində məhsulun yüksək keyfiyyətinin təmin edilməsi
- C) istehsal həcminin və məhsul çəşidinin operativ tənzimlənməsinin təmin edilməsi
- D) bu sistemin ən vacib məqsədi istehsal xərclərinin aşağı salınmasıdır
- E) Toyota sistemi istehsalın idarə edilməsinin təşkili metodlarındandır

**415) Sual:** Müəssisələrdə avtomatlaşdırılmış idarəetmə sisteminin genişləndirilməsi

- A) məhsulun keyfiyyətinə nəzarətin avtomatlaşdırılmasının yüksək səviyyəsi.
- B) kütləvi istehsalın ixtisaslaşması
- C) kompleks mexanikləşdirilmiş, avtomatlaşdırılmış texnoloji proseslərin yüksək faiz təşkil etməsi
- D) seriyalı istehsalla müqayisədə istehsal tsiklinin müddətinin minimuma düşməsi
- E) müəssisənin avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi

**416) Sual:** Sahibkarlıq fəaliyyətində iş yerlərinin ixtisaslaşması

- A) iş yerlərinin ixtisaslaşması
- B) kütləvi istehsalın təşkilinin əsas xüsusiyyətləri
- C) əhəmiyyətli miqdarda hazırlanan geniş çeşiddə məhsulların daimi olması
- D) böyük miqdarda məmulatların geniş şəkildə müəyyən edilməsi
- E) xüsusi ixtisaslaşmış avadanlıq və texnoloji silahlanmanın xüsusi çəkiyə malik olması

**417) Sual:** Qeyd eidlənlərdən hansı temin müqavilədən imtinanı ifadə edir?

- A) imitasiya
- B) demonopolizasiya
- C) demoksasiya**
- D) Dezinflyasiya
- E) Depominasiya

**418) Sual:** İnkışaf etmiş ölkələrin, inkışaf edən ölkələrə yardımı və ya Ata qayğısı və yaxud böyük şirkətlərin öz işçilərinə qarşı menecment necə adlanır?

- A) peso
- B) paskal
- C) plan-verner
- D) paternalizm**
- E) Plan-keod

**419) Sual:** Firma öz şəxsi məhsulunu müəyyən auditoriyaya təqdim edilməsi necə adlanır?

- A) seromoniya
- B) aksiya
- C) konfrans
- D) məslətər
- E) təqdimat**

**420) Sual:** Fəlsəfi terminin olmasına baxmayaraq, malın həm xüsusiyyətini, həmdə xarakteristikasını ifadə edən aşağıdakılardan hansıdır?

- A) monitorinq
- B) monoqrafiya
- C) morqan
- D) modus**
- E) Monopolya

**421) Sual:** Qiymətli kağızların siyasi və onların dəyəri nəşr edilən birjanın nəşriyyatı orqanı aşağıdakı bəndlərdən hansılardır

- A) broker
- B) bit
- C) bod
- D) bülleten**
- E) Bond

**422) Sual:** İstehlakçı və dillər arasında olan zveno (bənd) necə adlanır?

- A) diller
- B) brutto
- C) bir
- D) bum
- E) broker**

**423) Sual:** Hazırda təqdim eidilmiş vekselin keçirilməsinə dair razılıq verən firma hansıdır?

- A) səhmdar
- B) akseptant**
- C) Assosiasiya
- D) Akkreditiv
- E) Tramp

**424) Sual:** innovasiya fəaliyyətinin təşkilatı formalar hansılardır?

- A) Eksplerent firmalar**
- B) patent firmalar
- C) komutant firmalar
- D) biolent firmalar

**425) Sual:** Sahibkarlıq fəaliyyətində innovasiyalı fəaliyyətin həyata keçirilməsi formasi hansılardır?

- A) yeni ideyanın axtarılması və onun qiymətləndirilməsi
- B) lazımi resursların axtarılması və təcrübi nümunələrin yaradılması
- C) satış bazarının öyrədilməsi və əmtəələrin bazara çıxarılması
- D) Vençur firmalar**

**426) Sual:**Sahibkarlıqda fəaliyyətində kommersiya sirləri hansılardır

- A) dövlət bütçəsinə və digər ödəniş ayırmalarının düzgünlüyünü yoxlamaq üçün zəruri olan hesabat formaları
- B) müəssisənin ödəniş qabiliyyəti haqqında sənədlər
- C) müəssisədə işçilərin sayı, tərkibi, onların əmək haqqı, əmək şəraiti, boş iş yerlərinin sayı haqqında məlumatlar
- D) vergi və digər məcburi ödəyicilərin ödənilməsi haqqında məlumatlar**

**427) Sual:**Sahibkarlıq fəaliyyətində sirlərin həyata keçirilməsi sənətinə aid olanlar hansılardır?

- A) ticarətin həyata keçirilməsi zamanı aparıcı firmalar tərəfindən gizli danışçıların həyata keçirilməsi
- B) məhsulların gəndərilməsi və daşınması ilə bağlı standartların pozulması**
- C) təsis sənədləri, qeydiyyat vəsiqəsi, patentlər və lisenziyalar
- D) əhalinin sağlamlığına mənfi təsir edən məhsulların satışı

**428) Sual:**sahibkarlıq fəaliyyətində haqsız rəqabət xarakterizə edən göstəricilər

- A) rəqabət aparan firmanın fəaliyyəti üzərində nəzarət imkanları
- B) diskriminal qiymətlərin və ya kommersiya şərtlərinin müəyyənləşdirilməsi
- C) məhsul satışı üzərində agent razılışdırılmaların tətbiq edilməsi
- D) yalan informasiya və ya reklam**

**429) Sual:**sahələrarası rəqabətin növləri hansılardır?

- A) təkmil azad rəqabəti**
- B) qeyri-təkmil rəqabəti
- C) bazarda tutduğu hakim mövqedən sui-istifadə
- D) rəqabət səviyyəli məhsul istehsal edən müəssisənin fəaliyyətinin məhdudlaşdırılması

**430) Sual:**sahibkarlıqda sahədaxili rəqabətin növləri hansılardır?

- A) azad rəqabəti
- B) inhisarçı rəqabəti
- C) xalis rəqabəti**
- D) oliqopolianı rəqabəti

**431) Sual:** Sahibkarlıq rüsüm qiymətləri ilə digər növ qiymətlər

- A) sahibkarlıqda satışın stimullaşdırılması üçün qiymət qoyulmasınaın formaları
- B) universamlar alıcıların əmtəələri alacağı ümidi ilə yaşayırlar
- C) müəyyən dörvəldə çoxlu sayda müştəri cəlb etmək
- D) istehsalçılar müəyyən müddət ərzində, istehlakçılara güzəştlər etmək
- E) satıcılar çox vaxt qiymətlərdə güzəştlər edirlər

**432) Sual:** sahibkarlıq fəaliyyətində menecerlərin iş planlarının canlandırılması

- A) menecer – pessimist (bədbin) öz işində tamamilə qeyri fəaldır
- B) menecer öz işində, hadisələrin təbii gedişinə qarışmamaq şərənə rəhbər tutur.
- C) menecer təşkilatçı – istehsalın ehtiyatlarını, insanların tələbatını nəzərə alır.
- D) menecerin ən vacib xarakterik odur ki, firmanın inkişafına can atmasıdır.
- E) rəhbərlik üslubu idarəetmə prosesində davranışın hərəkətlərin saəciyyəvi cəhətlərini ifadə edir.

**433) Sual:** sahibkarlıq fəaliyyətində menecerlərin iş planının tərtib edilməsi qaydası

- A) menecer diktator əsas diqqəti istehsala yönəldir
- B) konkret olaraq insanlara kifayət qədər diqqət yetirilmir
- C) menecer demokrat-demək oalr ki, diktatorun əksidir
- D) bəzi menecerin işi sanki öz başına gedir
- E) menecer – manipulyator –orta nailiyyətlərlə kifayətlənir

**434) Sual:** Sahibkarlıq fəaliyyətində idarəetmədə iş üslubunun tətbiqi

- A) diktator
- B) demokrat
- C) manipulyator
- D) təşkilatçı
- E) ayrl-ayrı rəhbərin idarəetmə üslublarının neçə tipə ayırməq olar

**435) Sual:** sahibkarlıq fəaliyyətində idarəetmədə fəakl iştirak etmək

- A) demokratik rəhbər çalışır ki, işçilər müstəqil işləsinlər
- B) demokratik üslubda idarəetmə müəyyən səlahiyyətlərin rəhbərlə kollektiv arasında bölgüsü ilə xarakterizə edilir

- C) rəhbər mürəkkəb məsələlərin həllində tabeçiliyində olanlara məsləhətləşir
- D) liberal üslubda idarəetmədə rəhbər kollektiv idarəetmədə fəal iştirak etmir
- E) idarəetmə işlərinə liberal rəhbərin bir o qədər marağı olmur.

**436) Sual:** Sahibkarlıq fəaliyyətində idarəetmədə rəhbərlərin funksiyaların yerinə yetirilməsi

- A) idarəetmə üslubları çox genişdir
- B) iş üslubu menecerin subyektiv –psixoloji səciyyə kimi qiymətləndirilir
- C) idarəetmə üslubu-rəhbərin öz funksiyasını yerinə yetirməsi vasitəsidir
- D) idarəetmədə avtoritar üslubu rəhbərliyin yüksək mərkəzləşməsini tələb edir
- E) rəhbərlərə bütün işlər barədə məlumatlar verilir

**437) Sual:** Sahibkarlıq fəaliyyətində menecer qrupunun formalaşması

- A) biznesin məqsətini dəqiq müəyyənləşdirmək
- B) menecer qrupu formalaşarkən işin səmərəliyini yüksəltmək olar
- C) büdcənin formalaşması və ondan səmərəli istfiadə etmək
- D) namizidlərin düzgün seçilməsi
- E) fasiləsiz manitorinq, səhvələrin aşkarılması və onun düzəldilməsi

**438) Sual:** Sahibkarlıq fəaliyyətində komandanın iş metodlarının təşkili

- A) komanda iş metodları barədə həmişə düşünülür və onun təkmilləşdirilməsinə çalışır
- B) iş qaydalarının inkişafı vaxt və əmək resurslardan istifadəni yaxşılaşdırır
- C) kifayət qədər imkanalr vardır ki, bir yerə yığılib istənilən problemin müzakirəsidir
- D) komandanın təşkilatı quruluşu həlliədici məsələyə müvafiq qurulur
- E) komanda öz üzvlərini qəstəkləyir və qarşılıqlı anlaşmanı təmin edir

**439) Sual:** Müəyyən dövr ərzində ixrac və idxal arasında yaranan mənfəətə nə deyilir?

- A) svor
- B) svinq
- C) svorinq
- D) saldo**
- E) sanssiya

**440) Sual:** Qeyd edilənlərdən hansı beynəlxalq ticarətin kreditləşdirmə formasıdır?

- A) aksert
- B) aksept krediti**
- C) Akkreditiv
- D) Beynəlxalq kredit
- E) Kommersiya krediti

**441) Sual:** Qiymətli kağızlar və xarici valyuta qiymətlərinin müəyyən eidlməsi necə adlanır?

- A) kreditor
- B) əmsal
- C) məzənni**
- D) Korrupsiya
- E) Kylisa

**442) Sual:** Tərəflərdən birinə müəyyən hüquqdan istifadə və ya ondan istifadə etmək hüququnu və bununlada əvvəlcədə qeydə alınmış qiymətlə xarici valyutani almaq imkanını verən və birja müddətli sazişlərinə daxil edilən şərtlər?

- A) valyuta klirinqi
- B) valyuta dempinqi
- C) valyuta layihəsi
- D) valyuta opsiyonu**
- E) Valyuta krediti

**443) Sual:** Sahibkarlığın əsas öhdəliklərinə nə aid edilmir?

- A) müəyyən formada maliyyə və digər orqanlara hesablar təqdim etmək
- B) iqtisadi təhlükəsizliyi təmin etmək
- C) dövlət siğorta, sosial və digər fondlara köçürmələr etmək
- D) antiinhisar qanunvericiliyinə riayət etmək**
- E) Müqavilə əsasında işçilər üçün, müvafiq işçi şəraitini yaratmaq

**444) Sual:** Qeyd edilənlərin hansı kommersiya biznesinin yarım növü deyilir?

- A) ticarət-vasitəçilik
- B) ticarət-alış
- C) ticarət-vasitəçilik
- D) innovasiya**
- E) Mal-birja

**445) Sual:** Fərdi sahibkarlığın üstünlüyü nədədir?

- A) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün icazəsinin alınmasında çətinliklər
- B) inkişaf üçün məhdud imkanlar
- C) risk təmmailə fərdi sahibkarlığın üstünə düşür
- D) mühasibat uçotu və maliyyə hesabatının daha sadələşdirilmiş sistem fəaliyyəti göstərir**
- E) Bank ssudasının alınmasına imkanların məhdudiyyəti

**446) Sual:** Qeyd edilənlərdən hansını ümumi mənada sahibkarlıq obyektinə aid etmək olmaz?

- A) malların satışı və istehsalı
- B) müxtəlif növ xidmətlər
- C) malın satışı
- D) mal istehsalçıları**
- E) Malın istehsalı

**447) Sual:** Təşkilatın yaradılmasının məqsəd və mənası necə adlanır?

- A) taktika
- B) struktur
- C) marketinq
- D) missiya**
- E) qərar

**448) Sual:** Sahibkarlığın nəticələrinə bunların hansıları aiddir.

- A) istehsal vasitələri
- B) istehsalat amilləri
- C) Gəlir gətirən fəaliyyəti

**D)** mal xidmətlərə dair təmin edilmiş ödəniş qabiliyyətli tələb

**E)** Sahibkarlığın subyekti və obyektləri

**449) Sual:** Aşağıda qeyd edilmişlərin hansı maliyyə biznesinin alqı-satqı obyekti deyil?

A) səhmlər

B) istiqrazlar

**C)** istehlak malları

D) Valyuta

E) Pul

**450) Sual:** Kadr əməyinin stimullaşdırılmasına aid sistem hansı deyil?

A) Makqredir X və Y nəzəriyyəsi

B) Teylor sistemi

**C)** İntizam metodu

D) Hersberqin gigiyena nəzəriyyəsi

E) Masloun ehtiyaclar piramidası

**451) Sual:** Firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçilərin seçilməsi

A) stimullaşdırma

**B)** idarəetmənin obyekti

C) əmək bazarının düzgün təhlili

D) firmadaxili faəl sosial siyasət

E) sosial-psixoloji mühitin yaradılması

**452) Sual:** Kadrların əməyinin motivasiya metodunu neçə kateqoriyaya ayırmaq olar?

A) 4

B) 1

**C) 5**

D) 2

E) 3

**453) Sual:** Reklamin neçə qeyri-etik üsulu mövcuddur?

- A) 5
- B) 1
- C) 2
- D) 3**
- E) 4

**454) Sual:** Kadrların hazırlanması zamanı tədris texnologiyasına nələr aiddir?

- A) tədrisin məzmunu, qiymətləndirmə, cinaq, müvəqqəti iş, işə qəbul
- B) tədrisin məqsədləri, tədrisin məzmunu, tədrisin təşkili, tədrisin texniki vasitələri, tədrisin formaları**
- C) Tədrisin təşkili, müəssisədən kənar, birgə, əmək müqaviləsi sınaq
- D) Tədrisin metodu, ehtiyaclar, tədris prosesi ixtisasın artırılması fərdi iş
- E) Peşəkarlıq, müəssisə, məqsədyönlü, elan lövhəsi, tədrisin məzmunu

**455) Sual:** Kadrların idarə olunması metodlarına hansı aid deyil?

- A) icra mexanizmi**
- B) iqtisadi
- C) Inzibati
- D) Təşkilatı
- E) Sosial- psixoloji

**456) Sual:** Kadrların seçilməsi zamanı nəyə diqqət yetirilməlidir?

- A) təhsilinə
- B) davranışına
- C) bacarığına
- D) yaş həddinə
- E) peşəkarlıq səviyyəsinə**

**457) Sual:** Kadrların qiymətləndirmə meyarlarına aid deyil?

- A) danışçı tərzi
- B) peşəkarlığı**

C) zəkası

D) siyasi əqidəsi

E) təhsil və istehsalat təcrübəsi

**458) Sual:** Qrupun işinin effektliyinə təsir edən amillər

A) münaqişə, əmr, xahiş, avadanlıq, birləş, peşəkarlıq motivasiya

B) rollar, ixtisas, təşkilat, peşəkarlıq, zaman, üslub, strategiya

**C) ölçü, tərkib, qrup normaları, birləş, münaqişə qrup üzvlərinin statusu, rollar**

D) İnsan, dəzgah, şərait, rejim, məqsəd. birləş, tərkib

E) Tərkib, iqtisadi, innovasiya, mexanizm, ölçü, rollar, şəxsiyyət

**459) Sual:** Kadrların idarə olunmasında neçə alt sistem var?

A) 1

B) 3

**C) 2**

D) 5

E) 6

**460) Sual:** Qrupun neçə inkişaf mərhələsi vardır?

**A) 7**

B) 4

C) 5

D) 6

E) 1

**461) Sual:** Qeyd edilənlərin hansı kadrların seçimi zamanı amil hesab olunmur?

A) yerlilik

B) Intelekt

C) Avadanlıq və təcrübə

D) Ixtisas

E) Şəxsi xüsusiyyətlər

**462) Sual:** Müəssisənin həyat tsikli necə mərhələdən ibarətdir?

- A) 4
- B) 3
- C) 2
- D) 1
- E) 5

**463) Sual:** Valyuta qanunvericiliyi öz valyutasına məhdudiyyət qoymayan ölkələrin valyutası necə adlanır?

- A) qismət konvertasiya edilən
- B) konvertasiya edilən
- C) Milli valyuta
- D) üzən
- E) tam konversiya edilən

**464) Sual:** Azərbaycanda Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Qanun nə zaman qəbul eidilmişdir?

- A) 1997
- B) 1991
- C) 1996
- D) 1993**
- E) 1990

**465) Sual:** Qeyri kommersiya təşkilatlarının gəliri yönəlir?

- A) bir hissəsi birliyin ehtiyaclarına gedir, bir hissəsi iştirakçılar arasında bölünür
- B) birliyin ehtiyaclarına gedir
- C) Bu təşkilatın rəhbərinə gedir
- D) İştirakçılar arasında bölünməyə
- E) Istehsal vasitələrinin əldə edilməsinə gedir**

**466) Sual:** Qeyd edilənlərin hansı kredit formal deyil?

- A) beynəlxalq kredit

- B) kommunal krediti
- C) kommersiya krediti
- D) dövlət krediti
- E) səhmdar krediti**

**467) Sual:** Firmalar tərəfindən banklara debitor borclarının idarə edilməsi üzrə öz hüququnun verilməsi necə adlanır?

- A) ipotek
- B) veksel
- C) zero
- D) faktorinq**
- E) Lizinq

**468) Sual:** Qeyri-kommersiya təşkilatlarının əsas sənədləri?

- A) təsis müqaviləsi və nizamnamə
- B) Müqavilə
- C) Nizamnamə
- D) Təsis müqaviləsi
- E) Müqavilə və nizamnaməsiz könüllü birləşmə

**469) Sual:** Danışıqların nəticələrini təhlil etmək üçün hansı mövqelərdən istifadə etmək lazımdır?

- A) məqsədə nail olmaq (nəyə nail olduq və nəyə nail olmadıq)
- B) mövcud nəticələrə nail olmanın səbələri, gələcək üçün nəticələr çıxarılması
- C) danışıqlara haqırlıq
- D) danışıqlar çərçivəsində fəaliyyət sərbəstliyi**
- E) Danışıqların atmosferi

**470) Sual:** Hansı əmtəə nişanlarının qeydə alınmasına icazə verilmir?

- A) fərqləndirici xüsusiyətlərə malik olmayan əmtəə nişanları
- B) ümumi qəbul edilmiş simvol və ya terminlərdən ibarət olan əmtəə nişanları
- C) ictimai maraqlara humanist prinsiplərə, mənəvi dəyərlərə zidd olan ifadələrdən, rəmzlərdən ibarət nişanlar**
- D) Azərbaycan Respublikasına eyni cinsli əmtəəyə münasibətdə, digər bir şəxsin adına artıq qeydiyyata alınmış əmtəə nişanları

E) Azərbaycan ərazisində məşhur olan firma adlarını təkrarlayanlar

**471) Sual:**Aşağıda göstərilənlərdən hansı sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi metodlarına aid deyil? (Sürət 08.09.2015 16:06:30)

- A) dövlətin maliyyə-kredit və pul siyasəti
- B) dövlətin büdcə-vergi siyasəti
- C) dövlətin ixrac-idxal əməliyyatlarının tənzimlənməsi siyasəti
- D) dövlətin antiinhisar siyasəti**
- E) dövlətin valyuta siyasəti

**472) Sual:**Motivasiya işçilər qarşısında qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün.... nəzərə almaqla stimullar yaratmaqdır (Sürət 08.09.2015 14:59:56)

- A) işçinin tələbatlarını
- B) işçinin dəyərlərini
- C) işçinin əqidəsini
- D) işçinin dünya görüşünü
- E) bütün cavablar doğrudur**

**473) Sual:**Malların xarici bazarda daxili bazardakı qiymətdən aşağı qiymətə satılmasına qarşı yönəlmış milli və beynəlxalq hüquqi norma necə adlanır ? (Sürət 08.09.2015 14:59:53)

- A) antiinflyasiya tənzimlənməsi
- B) antitrest qanunvericiliyi
- C) antiinhisar siyasəti
- D) antrepreneur
- E) antidempinq qanunvericiliyi**

**474) Sual:**Hal hazırda müəssisələrin təcrubəsində işçi qruplardan geniş istifadə edilir.Buna səbəb nədir? (Sürət 08.09.2015 14:59:50)

- A) əməkdaşların arasında səmimi münasibətlər
- B) motivasiya mexanizmindən daha çox istifadə edilməsi
- C) insanların fəliyyətinin çevikliyi və müstəqilliyi**
- D) işçilərin mədəniyyət səviyyəsinin yüksək olması

E) düzgün cavab yoxdur

**475) Sual:** Antiinhisar qanunvericiliyi yönəlmışdır (Sürət 08.09.2015 14:59:45)

- A) fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə böyük şirkətlərin mütəmadi bölünməsi
- B) inflyasiyanın dayandırılması, qiymətlərin daima enməsi
- C) ixracın artması hesabına ölkəyə valyuta axınının artması
- D) sahibkarlıq fəaliyyətinin məhdudlaşdırma cəhdinin aradan qaldırılması
- E) lobbiçiliyin neytrallaşdırılması, inhisarçıların siyasi dayaqlarının ləğv edilməsi**

**476) Sual:** qiymətlər sistemi hansı əlamətlərə görə təsnifləşdirir? (Sürət 08.09.2015 14:59:39)

- A) Xidmət dövriyəsinin xarakterinə görə
- B) Azadlıq dərəcəsinə görə
- C) Təsbit üsuluna görə
- D) Fəaliyyət vaxtına görə
- E) Bütün cavablar doğrudur**

**477) Sual:** Dövlət öz tənzimləyici rol və funksiyalarından istifadə etməlidir. Bu obyektiv zərurət nədən irəli gəlir? (Sürət 08.09.2015 14:59:32)

- A) Dövlətin iqtisadi siyasetindən
- B) Cəmiyyətin ehtiyac və tələblərindən
- C) Bazar iqtisadiyyatının mahiyyətindən**
- D) Inkişaf etmiş ölkələrin təcrübəsindən
- E) Düzgün cavab yoxdur

**478) Sual:** Bazar iqtisadiyyatı şəraitində hansı vəzifələr dövlətə həvalə olunur? 1. Kadrların idarəedilmə mexanizmi 2. İstehsalçı və istehlakçının hüquqlarının görünməsi 3. Məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin artması 4. İşçi heyətinin idarə olunmasında yeni prinsip və metodlardan istifadə 5. Ölkədə qayda-qanun, milli təhlükəsizliyin təmin edilməsi (Sürət 08.09.2015 14:59:26)

- A) 1,2
- B) 1,3
- C) 3,5
- D) 2,4**
- E) 4,5

**479) Sual:** Aşağıdakılardan biri qiymətlər sisteminin əlamətlərə görə təsnifatına aid deyil? (Sürət 08.09.2015 14:59:21)

- A) Xidmət dövriyəsinin xarakterinə görə
- B) Azadlıq dərəcəsinə görə
- C) Təsbit üsuluna görə
- D) Fəaliyyət vaxtına görə
- E) Sahəvi xüsusiyyətlərinə görə**

**480) Sual:** Iqtisadiyyatın sabitləşdirilməsini təmin etmək üçün dövlət hansı siyasəti həyata keçirməlidir? (Sürət 08.09.2015 14:59:16)

- A) Investisiya
- B) Maliyyə kredit
- C) Fiscal
- D) Elmi-texniki
- E) Bütün cavablar doğrudur**

**481) Sual:** Dünya təcrübəsi göstərir ki, inzibati metodun hansı sahələrdə tətbiqi daha səmərəlidir? 1. Xidmət sahələri 2. Təbii inhisarçılıq 3. ətraf mühitin mühafizəsi və resurslardan istifadə 4. sosial siyaset 5. maliyyə bazarında (Sürət 08.09.2015 14:59:12)

- A) 1,2,3
- B) 2,3,4**
- C) 3,4,5
- D) 1,2,5
- E) 1,3,5

**482) Sual:** Nələr ictimai istehsalın tənzimlənməsində dövlətin rolunun artmasına obyektiv zəmin yaradır? 1. Məhsulun keyfiyyəti və rəqabət qabiliyyətinin artması 2. Müasir iqtisadi fəaliyyət miqyasının genişlənməsi 3. Korporativ mədəniyyətin yaranması və formallaşması 4. Daxili və beynəlxalq təsərrüfat əlaqələrinin çətinləşməsi 5. İşçi heyətinin idarə olunmasında yeni prinsip və metodlardan istifadə (Sürət 08.09.2015 14:57:43)

- A) 1,3
- B) 2,4**
- C) 3,5
- D) 4,5
- E) 1,2

**483) Sual:** Qiymət nəyə biləvasitə təsir göstərir 1. Rentabellik səviyyəsinə 2. Mənfəətin formalaşmasına 3. Rəqabət mübarizəsinin xarakterinə və nəticəsinə 4. İstehsalın həcmində 5. Məhsulun sifariş portfelinə (Sürət 08.09.2015 14:56:52)

- A) 1,2,3
- B) 2,3,4
- C) 3,4,5
- D) 1,3,5
- E) 2,3,5

**484) Sual:** Makroiqtisadi göstəricilər hansılardır? 1. Milli gəlir 2. Fiskal siyasət 3. Inflyasiya 4. Budcə kəsiri 5. Maliyyə ehtiyatları (Sürət 08.09.2015 14:57:11)

- A) 1,2,3
- B) 1,3,4**
- C) 3,4,5
- D) 2,3,4
- E) 1,4,5

**485) Sual:** Aşağıdakılardan hansı bazaar iqtisadiyyatına keçid dövründə dövlətin yerinə yetirməli olduğu funksiyalardan biri deyil? (Sürət 08.09.2015 14:57:08)

- A) Zəruri normative hüquqi baza
- B) Makroiqtisadi sabitliyi təmin etməlidir
- C) Sağlam rəqabəti qoruyub saxlamalıdır
- D) mövcud qanunvericiliyə əsasən vergi tutma, uçot sistemini müəyyənləşdirməlidir**
- E) Əhalinin sosial müdafiəsini təmin etməlidir

**486) Sual:** Büdcə kəsri nə deməkdir? (Sürət 08.09.2015 14:56:49)

- A) investisiya siyasətinin vergi siyasətindən üstünlüyü
- B) istehsalata qoyulan müxtəlif vergi güzəştləri
- C) dövlət məsrəflərinin onun gəlirlərini üstələməsidir**
- D) bir büdcə fondunun digərindən əskikliyi
- E) Düzgün cavab yoxdur

**487) Sual:** Bazar münasibətləri şəraitində qiymət hansı rolu oynayır? (Sürət 08.09.2015 14:56:45)

- A) aliciları razı salmaq
- B) istehsalın tənzimləyicisi**
- C) satıcının mənfəəti
- D) biliklərin qiymətləndirilməsi
- E) düzgün cavab yoxdur

**488) Sual:** Iqtisadiyyatda sukan funksiyasını .... yerinə yetirir. (Sürət 08.09.2015 14:56:36)

- A) Dövlətin iqtisadi sistemi**
- B) Dovləti siyasi sistemi
- C) Dövlətin sosial sistemi
- D) Dövlət strukturları
- E) Düzgün cavab yoxdur

**489) Sual:** Iqtisadiyyatda külək funksiyasını nə yerinə yetirir? (Sürət 08.09.2015 14:56:31)

- A) Mənəvi maraq
- B) Maddi maraq**
- C) Dövlət
- D) Sahibkar
- E) Doğru cavab yoxdur

**490) Sual:** Dünya təcrübəsi göstərir ki, təkcə nə cəmiyyətin ümumi tələbini ödəyə bilməz? (Sürət 08.09.2015 14:56:26)

- A) Sosial mexanizm
- B) Iqtiasi mexanizm
- C) Bazar mexanizmi**
- D) Təbii inhisarçılıq
- E) Düzgün cavab yoxdur

**491) Sual:** Aşağıdakılardan hansılar işsizliyin növüdür? 1. Friksion 2. Funksional 3. Struktur 4. Dövri 5. Mərhələli (Sürət 08.09.2015 14:56:22)

- A) 1,3,4**

- B) 2,3,4
- C) 3,4,5
- D) 1,2,5
- E) 2,4,5

**492) Sual:** Aşağıdakılardan hansı dövlətin mühüm funksiyalarından biridir? (Sürət 08.09.2015 14:56:18)

- A) Milli təhlükəsizlik tələbi
- B) Informasiya sisteminin təhlükəsizliyini təmin etmək
- C) Rəqabətin müdafiəsi**
- D) Keyfiyyətli idarəetmə qərarları qəbul etmək
- E) Düzgün cavab yoxdur

**493) Sual:** Aşağıdakılardan biri bazar iqtisadiyyatında əsas tənzimləyici alətlərdən biridir: (Sürət 08.09.2015 14:56:15)

- A) Infilyasiya
- B) rəqabət**
- C) Milli gəlir
- D) Büdcə kəsiri
- E) Düzgün cavab yoxdur

**494) Sual:** Sahibkarlıq fəaliyyətində ləğv eidlməsi qaydaları

- A) müəssisə ləğv edildikdə**
- B) əmlak məcburi qaydada qiymətləndirilməsi
- C) dövlət əmlakının dəyərinin özəlləşdirilməsi
- D) dövlət və bələdiyyə əmlakının girov qoyulması
- E) dövlət və bələdiyyə əmlakı satıldıqda

**495) Sual:** Sahibkarlıq fəaliyyətində müəssisələrin bölüşdürülməsi

- A) sərmayə qoyuluşunda**
- B) əmlak nizamnamə kapitalına pay şəklində qoyulduqda
- C) müəssisələrin briləşməsində
- D) müəssisələrin bölünməsində

E) müəssisənin əsas fondları yenidən qiymətləndirildikdə

**496) Sual:** Səhmdar cəmiyyəti formasında təşkil olunmuş firmanın rəhbərliyinin əsas səlahiyyətlərinə nə daxildir?

- A) firmanın rəhbərliyini təsdiq etmək
- B) səhmlərin buraxılışı üzrə qərarların qəbul edilməsi
- C) firmanın nizamnaməsini təsdiq etmək**
- D) nizamnamə kapitalının səviyyəsinin və ora vəsaitlərin daixl olması qaydasını müəyyənləşdirmək
- E) derektorlar şurasının heyətini təsdiq etmək və onların səlahiyyətlərini müəyyənləşdirmək

**497) Sual:** Xidmətlər piştaxtası arxasından əmtəə satışının yerinə yetirilməsinə hansı əməliyyatlar daxildir?

- A) alıcıının qarşılanması və onun məqsədinin müəyyənləşdirilməsi
- B) əmtəələrin təklif olunması və göstərilməsi**
- C) əmtəə seçimində kömək və məslətin verilməsi
- D) yeni əmtəələrin və köməkçi əmtəələrin təklif edilməsi
- E) hesablaşma əməliyyatları

**498) Sual:** Özünə xidmət mağazalarında, alıcılara göstərilən xidmət növləri hansılardır?

- A) alıcıının qarşılanması və satılan əmtəələr, göstərilən xidmətlər və s. haqda ona lazım olan məlumatların təqdim olunması
- B) əmtəələrin seçilməsi üçün alıcıya inventar zənbilinin və ya o arabasının verilməsi
- C) alınmış əmtəələrin dəyyərinin ödənilməsi**
- D) əmtəələrin alıcı tərəfindən sərbəsy seçilməsi və hesablaşmaq üçün kassaya gətirilməsi
- E) alınmış əmtəələrin qablaşdırılması və alıcıının çantasına yerləşdirilməsi

**499) Sual:** Pərakəndə ticarətdə əmtəə satışına təsir edən amillər?

- A) özünə xidmət
- B) xidmət piştaxtası atxasından
- C) nümunələr üzrə
- D) malların açıq nümayışı və alıcıların əmtəələri sərbəst seçmək yolu ilə**
- E) əvvəlcədən verilmiş sifarişlər üzrə

**500) Sual:** əmtəələrin pərakəndə satış üzrə kommersiya mərhələləri nədən ibarətdir?

- A) mağazalarda satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və proqnozlaşdırılması
- B) mağazalarda əmtəələrin optimal çeşidinin formalasdırılması
- C) pərakəndə ticarət müəssisələrinin reklam-informasiya fəaliyyəti
- D) əmtəələrin pərakəndə satışının daha səmərəli metodlarının seçilməsi**
- E) Alıcılara ticarət xidmətləri göstərilməsinin təşkili

**501) Sual:** Bazar elementi nədir? (Sürət 08.09.2015 14:57:47)

- A) subyekt və rəqabət
- B) qiymət və təklif**
- C) tələb və firmalar
- D) rəqabət və dövlət
- E) subyekt və qiymət

**502) Sual:** Nə üçün bazar mexanizmi cəmiyyətin ümumi tələbatını ödəyə bilməz? (Sürət 08.09.2015 14:57:39)

- A) Gəlirin sosial ədalət prinsipi əsasında bölgüsünü təmin etmir
- B) Xalqın gün gündən artmaqdə olan tələblətini və maddi rifahını təmin etmir
- C) İstehsalçı və istehlakçıların hüquqlarının qorunmasını təmin edə bilmir
- D) Daxili və beynəlxalq təsərrüfat əlaqələrini tam nizamlaya bilmir
- E) Düzgün cavab yoxdur

**503) Sual:** Qiymət nəyi müəyyənləşdirir? 1. İstehsalın strukturunu və həcmini 2. Material resurslarının hərəkətini 3. Elmi-texniki tərəqqini 4. Maliyyə kredit siyasetini 5. əhalinin həyat tərzini (Sürət 08.09.2015 14:57:35)

- A) 1,2,3
- B) 1,2,5**
- C) 2,3,4
- D) 3,4,5
- E) 1,4,5

**504) Sual:** Sahibkarlığa dövlət köməyinin hüquqi əsasları hansı qanunla tənzimlənir? (Sürət 08.09.2015 15:40:56)

- A) "Dövlət yardımı haqqında" Qanunun 7-ci maddəsilə;
- B) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin" 44-cü maddəsilə;

- C) "Sahibkarlığa kömək haqqında" Qanunun 7-ci maddəsilə;
- D) "Sahibkarlı fəaliyyəti haqqında" Qanunun 9-cu maddəsilə;**
- E) Biznesmenlər haqqında" Qanunun 5-cu maddəsilə;

**505) Sual:** Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilən və icrası imperativ qaydada təmin olunan metod hansıdır (Sürət 08.09.2015 15:40:47)

- A) pozitiv metod
- B) tövsiyyə metodu
- C) məcburi göstəriş metodu**
- D) razılaşdırma metodu
- E) qadaga metodu

**506) Sual:** Iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca məqsədi nədir? (Sürət 08.09.2015 14:57:31)

- A) Müasir iqtisadi fəaliyyət miqyasının genişlənməsi
- B) Daxili və beynəlxalq təsərrüfat əlaqələrinin çətinləşməsi
- C) Gəlirin sosial ədalət prinsipi əsasında bölgüsünü təmin etmir
- D) dövlətin cəmiyyətin və əhalinin mənafeyini müdafiə etməkdir**
- E) Düzgün cavab yoxdur

**507) Sual:** dəyər nə ilə ölçülür? (Sürət 08.09.2015 14:57:27)

- A) Son qiymət ilə
- B) Xüsusi zəruri əməklə, xüsusi iş vaxtı ilə
- C) ictimai zəruri əməklə, ictimai iş vaxtı ilə**
- D) Ticarət əlavəsi həcminin son həddi ilə
- E) düzgün cavab yoxdur

**508) Sual:** Aşağıdakılardan biri Makroiqtisadi göstəricilərə aid deyil? (Sürət 08.09.2015 14:57:22)

- A) Milli gəlir
- B) Inflyasiya
- C) İşsizlik səviyyəsi**
- D) Büdcə kəsiri

**E) Rəqabət mühütü**

**509) Sual:** Rəqabət istehsalçını nəyə sövq edir? (Sürət 08.09.2015 14:57:17)

- A) ətraf mühitin mühafizəsi və resurslardan istifadəyə
- B) Ən yeni texnika və mütərəqqi texnologiyani tətbiq etməyə, məhsulun keyfiyyətini yüksəltməyə**
- C) Bazar elementlərini daim diqqətdə saxlamağa
- D) Maddi və maliyyə resurslarından səmərəli istifadə etməyə
- E) Düzgün cavab yoxdur

**510) Sual:** Təşkil etmək bu və ya digər fəaliyyət növünün yerinə yetirilməsinə ... ,həmçinin bunları ,bütün müəssisə çərçivəsində birləşdirmək deməkdir (Sürət 08.09.2015 14:58:10)

- A) xüsusi diqqət yetirmək
- B) vacib funksiyaları və hərəkətləri müəyyənləşdirmək və planlaşdırmaq**
- C) vacib funksional vəzifələri və səlahiyyətləri müəyyənləşdirmək
- D) idarəetmə və nəzarəti həyata keçirmək
- E) düzgün cavab yoxdur

**511) Sual:** Nə vaxt hazırlanmış biznes plana uyğun işin təşkili vacibdir? (Sürət 08.09.2015 14:58:05)

- A) müəssisənin təsis edilməsindən sonra
- B) dövlət qeydiyyatından kecdikdən sonra
- C) lazımi resursların cəlb olunmasından sonra
- D) tədarükçülər seçildikdən,müəssisənin yerinin müəyyənləşdirilməsindən sonra**
- E) butun cavablar doğrudur

**512) Sual:** Qiymət siyasetində istifadə edərək dövlət hansı proseslərə müsbət təsir göstərir? (Sürət 08.09.2015 14:58:01)

- A) antinfilasiya
- B) tələb və təklifə
- C) gəlirin və resursların yenidən bölüşdürülməsinə**
- D) əhalinin mümkün yaşayış səviyyəsinin təmin olunması
- E) butun cavablar doğrudur

**513) Sual:** Heyətin motivasiyasını gücləndirmək üçün ... yaxşı fikirləşmək lazımdır (Sürət 08.09.2015 14:57:56)

- A) əməkdaşların vəzifə və səlahiyyətlərini
- B) əməyin ödənilməsi və stimullaşdırılması**
- C) vacib funksiya və hərəkətləri
- D) müəssisənin təşkilati strukturunu
- E) doğru cavab yoxdur

**514) Sual:** Bu metod sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilir və belə göstərişlərin icrası imperativ qaydada təmin olunur (Sürət 08.09.2015 15:41:24)

- A) tövsiyyə metodu
- B) məcburi göstəriş metodu**
- C) razılaşdırma metodu
- D) qadaga metodu
- E) heç biri

**515) Sual:** Bəzi müasir iqtisadçıların fikrincə qiymət nələrdən asılı olaraq dəyişir? (Sürət 08.09.2015 14:59:07)

- A) Tələb-təklifin miqyasından, strategiyanın növündən, əmtəənin miqdarından
- B) alıcıının sayından, əmtəənin miqdarından, bazarın müxtəlifliyindən**
- C) bazarın müxtəlifliyindən, əlverişli mühitdən, alıcıının sayından
- D) müəssənin məqsədindən, tələb-təklifin miqyasından
- E) düzgün cavab yoxdur

**516) Sual:** Aşağıdakılardan biri Makroiqtisadi göstəricilərə aid deyil? (Sürət 08.09.2015 14:59:03)

- A) Sosial iqtisadi**
- B) Milli gəlir
- C) İşsizlik səviyyəsi
- D) Büdcə kəsiri
- E) Milli gəlir

**517) Sual:** Effektiv iş üçün .... müəyyənləşdirmək lazımdır (Sürət 08.09.2015 14:57:53)

- A) əməkdaşların funksional vəzifələrini və səlahiyyətlərini

- B) müəssisənin maliyyə resurslarını
- C) işçilərin ixtisas səviyyəsini
- D) müəssisənin məqsəd və vəzifələrini
- E) Düzgün cavab yoxdur

**518) Sual:** İqtisadi artımın neçə tipi mövcuddur?

- A) 7
- B) 2**
- C) 3
- D) 5
- E) 10

**519) Sual:** İnflyasiyanın neçə növü mövcuddur?

- A) 5
- B) 8
- C) 10
- D) 3**
- E) 6

**520) Sual:** Amortazasiya ayırmaları çıxıldıqdan sonra ümumi daxili məhsulun hissəsi necə adlanır?

- A) təmiz mənfəət
- B) milli məhsul
- C) təmiz milli məhsul**
- D) Milli mənfəət
- E) Ümumi milli məhsul

**521) Sual:** Xarici məsrəflər çıxmagaqla məhsulun satışından əldə ediləni mənfəətə necə adlanır?

- A) normal mənfəət
- B) iqtisadi mənfəət
- C) təmiz mənfəət
- D) sabit mənfəət

E) mühasibat mənfəəti

**522) Sual:** Tələb və təklifin bərabərliyinə müvafiq olan qiymət necə adlanır?

- A) bazar qiyməti
- B) cari qiymət
- C) tondan staş qiyməti
- D) bərabər qiymət**
- E) elastik qiymət

**523) Sual:** İl ərzində həyata keçirilmiş mal və xidmətlər cəmi nə ilə ifadə edilir?

- A) makroiqtisadi xeyir
- B) ümumi milli məhsul**
- C) Təmiz mənfəət
- D) Sahibkarlıq mənfəəti
- E) Təmiz məhsul

**524) Sual:** Texnologiya və əmtəə nişanına dair lisenziya satış sistemi necə adlanır?

- A) lizinq
- B) vencur
- C) marketinq
- D) faktorinq
- E) françayzinq**

**525) Sual:** Bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində eks etdirən qiymət necə adlanır?

- A) marj
- B) qiymət yaradılması
- C) valyuta kursu**
- D) Devalvasiya
- E) Valyuta klirinqi

**526) Sual:** Təcrübəyə yönələn və üç növü olan istehsalın idarə edilməsi elmlərindən biri?

- A) laud
- B) lot
- C) loktin
- D) loqistika**
- E) Lololayd

**527) Sual:** Xüsusi maliyyə və digər çirkətlər tərəfindən aparılan qısa müddətli və uzun müddətli icəernin xüsusi növü necə adlanır?

- A) ekvidlik (alış qabiliyyəti)
- B) lider
- C) liveris
- D) lizinq**
- E) Libor

**528) Sual:** Fond birjası iştirakçılara aid deyil?

- A) marklar
- B) menecer**
- C) Broker
- D) Diller
- E) Agent

**529) Sual:** Sahibkarlıqda müəssisənin mirkomühitinə nə aiddir?

- A) xarici partnyorlar, dövlət orqanları, banklar
- B) rəqiblər, dövlət orqanları, istehlakçı cəmiyyətləri
- C) alıcılar, banklar, vasitəçilər
- D) alıcılar, xarici partnyorlar vasitəçilər
- E) alıcılar, rəqiblər**

**530) Sual:** Sahibkarlıqda fərdi istehlakçının seqçentləşdirilməsi hansı amillər üzrə həyata keçirilir?

- A) makro-iqtsiadi, hüquqi, inzibati
- B) hüquqi, inzibati, psixoloji
- C) inzibati, mülkiyyət növü, hüquqi

**D)** coğrafi, sosial-demoqrafik, psixoloji

E) Mülkiyyət növü fəaliyyət təcrübəsi idarə etmə forması

**531) Sual:** Sahibkarlıqda müəssisənin makromühitinə nə aiddri?

A) tədarükçü, istehlakçı, xarici partyorlar

B) rəqiblər, vasitəçilər, dövlət orqanları

C) xarici partnyorlar, mədəni, iqtisadi, daxili sahibkarlıq mühiti

**D)** iqtisadi, təbii, elmi- texniki, siyasi, mədəni mühit

E) Mədəni, istehlakçı, fərdi, istehsal

**532) Sual:** Qeyd edilən amillərdən hansı sahibkarlığın makro mühitinə aid deyil?

A) coğrafi mühit

B) demoqrafik mühit

C) texnoloji mühit

**D)** mikro-mühit

E) Sosial-mədəni mühit

**533) Sual:** Sahibkarlıqda faktorlardan hansı xarici mühit faktoru deyil?

A) istehlakçılar

B) təchizatçılar

**C)** texnologiya

D) Rəqiblər

E) Dövlət

**534) Sual:** Müasir maliyyə sahibkarlığının quruluşuna nə daxil etmək olar?

**A)** iqtisadi problemlərin idarə edilməsi

B) sahibkarlıqda öhdəlikləri və vasitəçilər

C) maliyyə vasitəçiləri

D) borc öhdəliklər bazası

E) mülkiyyət bazası

**535) Sual:** Qiymətli kağızlar bazarı hansılardır

- A) qiymətli kağızlar
- B) Bütün əməliyyatlar hansı sənədlər əsasında rəsmiləşdirilir
- C) maliyyə bazarı
- D) əvvəller buraxılmış qiymətli kağızlar
- E) iqtisadiyyat üçün qiymətli kağızlar bazarı

**536) Sual:** Maliyyə sahibkarlığının fəaliyyəti sahəsinə hansı bank lazımı aid etmək olar?

- A) kommersiya bankları
- B) Sahibkarlıq fəaliyyətində passiv aktivlərin yerləşdirilməsi
- C) fond birjaları
- D) passiv (cəlb olunmuş vəsait)
- E) aktiv (vəsaitlərin yerləşdirilməsi)

**537) Sual:** Birbaşa və dolayı yolla bilərəldən və ya bilməyərəkdən yayılması müəssisə və ya özəl zərə gətirə bilən məlumatı təyin edin?

- A) sənaye şipionajı
- B) sahibkarlığın təhlükəsizliyi
- C) bençmalkinq
- D) kommersiya sirri
- E) françayzinq

**538) Sual:** Hansı cavab kommersiya fəaliyyətinin təşkilati struktur quruluşu prinsipinə aid deyil?

- A) fəaliyyətin koordinasiyası, mobillik
- B) məhsulun irəliləyiş prinsipi, büdcə üsulunun istifadəsi
- C) Az pilləlik, mobillik
- D) Az pilləlik, mobillik
- E) Məqsədin foamalaşması, funksiyalarının aydın bölüşdürülməsi

**539) Sual:** Sahibkarlıq fəaliyyətinin güzəştli kreditlərin verilməsi qaydaları

- A) maliyyə təminatların verilməsi
- B) iqtisadiyyata dövlət tərəfindən maliyyə- kredit yardımı

- C) güzəştli vergi sistemi
- D) məqsədli subsidiyalar
- E) dotasiyalar

**540) Sual:** Sahibkarlıqda yeni texnologiyadan istifadə edilməsi qaydaları

- A) innovasiyalı yönümlü layihələrin hazırlanması
- B) büdcədən ayrılan vəsaitinlərin düzgün istiqamətlənməsi
- C) iqtisadiyyatın inkişafı ilə bağlı hökumətin məqsədli proqramları
- D) yerli və gətirilmə xammaldan istifadə etməklə məhsulların istehsalı
- E) yeni texnologiya əsaslanan ixrac qabiliyyətli məhsulların istehsalı

**541) Sual:** Sahibkarlıqda istehsalın düzgün bölüşdürülməsi

- A) dəqiqlik
- B) istehsalın düzgün təşkili və prinsipləri
- C) ixtisaslaşma
- D) proporsionalıq
- E) paralellik

**542) Sual:** Sahibkarlıq fəaliyyətində məhsulların hazırlanması və bölüşdürülməsi

- A) mürəkkəblik dərəcəsinə görə analitik istehsal prosesini təşkil edir.
- B) sahibkarlıqda istehsal prosesləri bəzi əlamətlərinə görə təsnifləşdirilir.
- C) məhsulun hazırlanmasında köməkçi rolunu oynayır
- D) məhsulun hazırlanmasında xidmətedici rolunu oynayır
- E) mürəkkəblik dərəcəsinə görə sintetik istehsal prosesini təşkil edir.

**543) Sual:** Sahibkarlıq fəaliyyətində əmək alətləridən istifadə edilməsi qaydaları

- A) əmək alətləri. İnsanların əmək cisimlərinə təsir göstərib öz tələbatına uyğun şəkilə salmaq üçün istifadə etdiyi mexaniki əmək vasitələridir.
- B) əmək cisimləri. əmək prosesində dəyişikliklərə məruz qalan və istehlak dəyərinə çevrilən təbiət məhsuludur.
- C) istehsal prosesi sahibkarlıqda əmək fəaliyyətini müəyyən edir.
- D) əmək, insanın məqsədə uyqun fəaliyyətidir.
- E) əməyin məzmunu-tətbiq edilən texnika, texnologiya və istehsalın təşkilinin növü ilə müəyyən edilir.

**544) Sual:** Sahibkarlıq fəlaiyyətində inandırma və xahiş etmə yolları

- A) xahiş etmə yolu ilə
- B) inandırma yolu ilə
- C) yamsılama üsulu ilə
- D) emosional təsir etmə yolu ilə
- E) menecərlər öz işində komandanın yaradılması üçün kadr seçməyi bacarmalıdır

**545) Sual:** Sahibkarlıq fəlaiyyətində təsir etmə yollarının həyata keçirilməsi

- A) tabeçilikdə olanların davranışları, birgə hakimiyyət halları da nəzərə alınmalıdır
- B) təsir etmədə bir neçə yollarla həyata keçirilir
- C) qorxutma yolu ilə
- D) satinalma, ələ alma yolu ilə**
- E) əmrlər, gözlənilməz qərar yolu ilə

**546) Sual:** sahibkarlıq fəlaiyyətində menecərlərin seçilməsi

- A) menecərlərin həm peşəkarlığı və həmdə idarəcilik istedadı olmalıdır
- B) menecərlər öz gücünə inanmalı
- C) menecərlərin yüksək inkişaf səviyyəsi olmalıdır
- D) menecərləri əmək resurslarından istifadə etməyi bacarmalıdır
- E) düzgün cavab yoxdur

**547) Sual:** İqtisadi riskin tərkibinə nə daxil edilmir?

- A) texniki riski
- B) valyuta riski
- C) kommersiya riski
- D) istehsal riski
- E) inflyasiya riski

**548) Sual:** Hansı mərhələ kommersiya (beynəlxalq) sazişin həyata keçirilməsinə daxil edilmir?

- A) satıcı tərəfindən sifarişin həyata keçirilməsi

- B) aięcə sıfarişi rəsmiləşdirir
- C) müqavilənin imzalanması
- D) Təchizat şərtləri və onun icrasına görə hesablaşma
- E) Partnyorlarla işgüzar münasibətlərin qurulması

**549) Sual:** Overdraft anlayışı necə izah edilir?

- A) orta müddətli kredit
- B) müştəriyə cari hesab üzrə bank tərəfindən qalıqdan artıq kreditin təqdim edilməsi**
- C) müştəriyə borc verilməsi
- D) uzun müddətli kredit
- E) qısa müddətli kredit

**550) Sual:** Hansı funksiya idarəetmə funksiyasına daxil deyil?

- A) əməliyyatın təşkili
- B) planlaşdırma
- C) qeydiyyat, nəzarət təhlili
- D) planlaşdırma**
- E) müqavilənin bağlanması

**551) Sual:** Sahibkarlıqda iqtisadi riskin tərkibinə nə daxil edilmir?

- A) inflyasiya riski
- B) texniki riski**
- C) istehsal riski
- D) valyuta riski
- E) kommersiya riski

**552) Sual:** Transaksiya məsrəfləri?

- A) xammal xərcləri
- B) reklam xərcləri
- C) elektrik enerjisi xərcləri
- D) bazar müqavilələrinin bağlanması üzrə xərclər**

E) nəqliyyat xərcləri

**553) Sual:** İslam banklarının (İslam İnkışaf Bankı) əsas xüsusiyyətləri nədən ibarətdir?

- A) onlar kreditlərə görə faizlər almır
- B) Onlar yalnız müsəlmanlara kredit verir
- C) Onlar heç bir xüsusiyyəti yoxdur
- D) Onlar dini obyeklərin yaradılmasına yardım edir
- E) Onlar müəssisələrin işlərinə qarışır

**554) Sual:** Ödəmə balansı hansı hissələrdən ibarətdir?

- A) xidmət balansı, hesablaşma balansı, valyuta balansı
- B) ticarət balansı, hesablaşma balansı, xidmət balansı
- C) ticarət balansı, xidmət və qeyri kommersiya ödənişləri balansı, kapital və kreditin irəliləmə balansı
- D) Ticarət balansı, hesablaşma balansı, mal balansı
- E) Ticarət balansı, hesablaşma balansı, kapital və kreditin irəliləmə balansı

**555) Sual:** Dünya (Ümumdünya) bankının xüsusiyyəti nədədir?

- A) inkişaf etməkdə olan ölkələrdə lazımi həyat səviyyəsinin dəstəklənməsi
- B) Bank müəssisələrin işlərinə qarışır
- C) Hər bir xüsusiyyət yoxdur
- D) Bank kreditə görə faiz götürmür
- E) Bank yalnız beynəlxalq valyuta fondu (BVF) üzvləri ölkələrinə borc verir.

**556) Sual:** Müəssisənin aktivlərinə nə aid edilir?

- A) əsas vəsaitlər, inventar, kreditor borcları
- B) əsas və dövriyyə vəsaitlərin, qeyri maddi aktivlər, kapital qoyuluşu
- C) Kreditor borcları, qeyri maddi aktivlər, kapital qoyuluşları, hazır məhsul
- D) Yığma avadanlıq, kapital qoyuluşları, hazır məhsul
- E) əsas vəsaitlər, cəzb edilmiş vəsaitlər, inventar

**557) Sual:** Təşkiların fəaliyyətində əsas hansı məsələ durur?

- A) ümumi bazar
- B) azad iqtisadi zonaların yaradılması
- C) siyaset
- D) d) Ölkələr arasında iqtisadi əlaqələrin
- E) Iqtisadiyyat

**558) Sual:** Təsəvvür edək ki, hər hansı firma xaricdə investisiya həyata keçirmək istəyir. Bu investisiyaları həyata keçirməzdən öncə nə etmək lazımdır?

- A) ölkənin özündə alıcıların mövcud olan alış qabiliyyətini müəyyən etmək lazımdır.
- B) Birbaşa investisiya qoyuluşlarının həyata keçirilməsi haqqında qərar qəbul etmək lazımdır.
- C) Ölkədə inflasiyanın səviyyəsini müəyyən etmək lazımdır?
- D) iqtisadiyyat, sənaye və ölkənin özünü təhlil etmək lazımdır.**
- E) Investisiya qoyuluşları üçün nəzərdə sahə tələbatını müəyyən etmək

**559) Sual:** Repo anlayışı altında nə nəzərdə tutulur?

- A) mütləq yenidən satılması ilə qiymətli kağızların alıştı
- B) müəyyən zaman ərzində və ya əvvəlcədən müəyyən edilmiş qiymət üzrə, qiymətli kağızın satışı və ya alışma hüquq verən müqavilə
- C) gələcəkdə mütləq geri alınması ilə qiymətli kağızların satışı**
- D) açıq bazarda səhmlər satışı
- E) əvvəlcədən müəyyən edilmiş zaman ərzində və müəyyən edilmiş qiymət üzrə müəyyən mal növünün alıştı və ya satışına görə şəxsin üzərinə məsuliyyət daşıması qoyan müqavilə

**560) Sual:** Sahibkarlıqda maliyyə sisteminə nə aid eidlir?

- A) sosial sığorta, dövlət krediti, vergi
- B) gözəl müəssisələrin maliyyəsi, pensiya fondu, məşgulluq fondu
- C) özəl müəssisələrin maliyyəsi, dövlət büdcəsi, büdcədən kənar fondlar
- D) mülkiyyətin siğortalanması, dövlət büdcəsi, büdcədən kənar fondlar
- E) müəssisə, idarə və təşkilatların maliyyəsi, dövlət maliyyəsi, sığorta**

**561) Sual:** Rəhbərlik metodunu nə xarakterizə edir?

- A) liberallıq avtoritarlıq

- B)** avtoritarlıq, liberallıq, demokratiya
- C) Avtoritarlıq, liberallıq, adekvatlıq
- D) Avtoritarlıq, liberallıq
- E) Avtoritarlıq, demokratiya

**562) Sual:** Menecer haqqında göstərilmiş rəylərdən hansı düzgün deyil?

- A) məsuliyyəti öz üzərində götürmək qabiliyyətinə malik olmalıdır
- B)** firmanın bütün öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürməlidir
- C) öz fəaliyyəti sahəsinə biliklər malik olmalıdır
- D) bütün öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürməməlidir.

**563) Sual:** Sahibkarlıqda iqtisadi risklərə nə aid edilmir?

- A) maliyyə riski
- B)** kooperativ riski
- C) Birja riski
- D) Kommersiya riski
- E) Istehsal riski

**564) Sual:** Nəzarət formalarına nə aid edilir?

- A) funksional, xalq, ictimai nəzarət
- B) xalq ictimai, funksional nəzarət
- C)** dövlət, xalq, ictimai nəzarət
- D) Dövlət, ictimia, funksional nəzarət
- E) Dövlət xalq, funksional nəzarət

**565) Sual:** Qiymətin müəyyən edilməsi prosesində hansı əsas amillər nəzərə alınır?

- A) maya dəyəri, rəqiblərin qiyməti, bölüşdürmə kanallarının strukturu
- B) maya dəyəri rəqiblərin qiyməti, malın çeşidi
- C) istehlakçıların malın rəqabət, qiyməti haqqında təsəvvürü, satış üzrə heyətin təcrübəsi və maya dəyəri
- D) rəqiblərin qiyməti, istehlakçıların malın rəqabət qiyməti haqqında təsəvvürü, satış üzrə heyətin təcrübəsi
- E)** maya dəyəri, rəqiblərin qiyməti istehlakçıların malın rəqabət qiyməti haqqında təsəvvürü

**566) Sual:** Rəqabətdə uğur əldə edilməsi üçün daxili bazarla müqaisədə dünya bazarında malların ucuz qiymətə satışı necə adlanır?

- A) klirinq
- B) mal dempinqi**
- C) Mal dövriyyəsi
- D) Dempler
- E) Rentinq

**567) Sual:** Düzgün cavabı seçin. Diversifikasiya nədir?

- A) milli valyuta kursunun xarici valyutaya nisbətdə düşməsi
- B) məsrəflər madəsi ilə məhsulun vahid dəyərinin hesablanması
- C) sahibinə gəlir gətirən dəyər
- D) kapitalın toplanması forması**
- E) biri ilə bağlı olmayan məhsul istehsal həcminin artması

**568) Sual:** Qeyd edilənlərdən hansı qiymətli kağızdır?

- A) istiqraz**
- B) Pul
- C) Kapital
- D) Xarici valyuta
- E) Emitent

**569) Sual:** Beynəlxalq hesablaşmalarda istifadə edilən güzəstlər necə adlanır?

- A) frakt
- B) traktat
- C) diskaynt
- D) satanq
- E) diskont**

**570) Sual:** Neçənci ildə Qiymətli kağızlar haqqında AR-nın Qanunu qəbul edilmişdir?

- A) 1995**

- B) 2000
- C) 2002
- D) 1999
- E) 1998**

**571) Sual:** Qeyd edilənlərin hansı maliyyə bazarı funksiyalarında aid deyil?

- A) investisiya proseslərin maliyyə təminatı
- B) istehlakçıya maliyyə aktivlərinin çatdırılması
- C) ölkənin pul balansına təsiri
- D) istehlakçı dəyərinin həyata keçirilməsi
- E) mülkiyyətə təsir**

**572) Sual:** Qiymətli kağızların böyük partiyasının alış zamanı qiymətli kağızlar bazarında yaranmış qeyri-sabit vəziyyət necə adlanır?

- A) oktran
- B) onlayn
- C) overbot**
- D) oversold
- E) overdraft

**573) Sual:** Müharibə və ya iqtisadi canlanma zamanı varlanan insan necə adlanır?

- A) nostro
- B) nou-hau
- C) notifikasiya
- D) nüvoriş**
- E) Notis

**574) Sual:** Ticarət aparan və böyük məbləğində digər tərəflərlə müqabilələr bağlayan insan necə adlanır?

- A) dividend
- B) səhm
- C) ajur
- D) brakeraj

E) neqosiant

**575) Sual:** sahibkarlıq fəlaiyyətində reklamların güclü tətbiq edilməsi

- A) nəzarətdən keçən françayzi üstünlük'ləri
- B) reklamın güclü olması
- C) ictimaiyyət tərəfindən, tanınması**
- D) əməkdaşların təhsil hazırlığı
- E) başlanqıç mərhələdə köməklik göstərmək

**576) Sual:** Sahibkarlıq fəlaiyyətində rəhbərlərin müsbət xüsusiyyətləri

- A) insanları sevməsi
- B) özlərinə əminlik
- C) onlara cavabdehlik
- D) obyektiv müzakirə aparmaq qabiliyyəti
- E) bütün cavablar düzgündür**

**577) Sual:** Sahibkarlıq fəaliyyətində iş üslubunun yüksəldilməsi

- A) işdə, şəxsi mütəşəkkilik göstərmək**
- B) işçilərin işə geniş cəlb olunması
- C) işçilərin işdə işgüzarlıq göstərməsi
- D) işdə yüksək mədəniyyət göstərmək
- E) işdə əmək intizamını yüksətmək

**578) Sual:** Sahibkarlıq fəaliyyətində rəhbərlərin iş üslubunun təşkili

- A) rəhbər işçinin iş üslubunu elmi nəzəriyyətni dərindən öyrənmək**
- B) rəhbər işçinin iş stilli onun idarəetmə fəaliyyətində istifadə etdiyi metodlar
- C) iş stilli onun idarəetmə fəaliyyətində xeyli dərəcədə işçinin fərdi xüsusiyyətləri
- D) iş üslubunu yenilik və təşəbbüskarlıq, məsuliyyətlilik göstərmək
- E) iş üslubunda kütlələrlə sıx əlaqələr yaratmaq

**579) Sual:** Qeyd edilənlənlərin hansı pərkaəndə ticarət müəssisəsi deyil?

- A) bazarlar
- B) Univermaqlar
- C) Ticarət mərkəzi
- D) Paylaşma ticarəti
- E) Universamlar

**580) Sual:** Sahibkarlıq fəaliyyətində fərdi mülkiyyətin qorunması

- A) bank və ya investisiya fondlarından alınan kreditlər
- B) Sahibkarlıq kapitalının mənbələri
- C) əvvəlki iqtisadi fəaliyyətin maliyyə nəticələri
- D) sahibkarlıqda şəxsi mülkiyyət
- E) alıcıların ödənilməyən tələbatları

**581) Sual:** sahibkarlıq fəaliyyətində yeni nailiyyətlərin əldə edilməsi hansı faktorlardan asılıdır?

- A) elmi və texnikanın yeni nailiyyətləri
- B) Sahibkarlıq ideyalarının mənbələrinə nəyi aid etmək olar
- C) Sahibkarın özü
- D) əmtəə bazarının strukturu
- E) ictimai istehsalda struktur və coğrafi boşluqlar

**582) Sual:** Sahibkarlıq fəaliyyətində ideyaların həyata keçirilməsi

- A) sahibkarlığın ideyası
- B) Sahibkarlığın həyata keçirilməsi elementləri
- C) sahibkarlıq ideyasına uyğun istehsal texnologiyası
- D) istehsal texnologiyadan istifadə üçün tələb olunan texniki elementlər
- E) işçi qüvvəsinin əldə edilməsi üçün lazım olan sahibkarın kapitalı

**583) Sual:** Sahibkarlıq fəaliyyətində struktur formalarının təhlil edilməsi

- A) Sahibkarlıqda struktur formalarının təhlil edilməsi
- B) sahibkarlıqda konkret məhsul istehsalının prosesi
- C) məhsulun istehsalçıdan, istehlakçıya çatdırılması metodları

- D) məhsulun istehlakçıya verilməsinin formaları
- E) məhsulun istehlakçıya verilməsinin vasitələri

**584) Sual:** Xarici informasiya hanslar daxildir?

- A) ölkə, region, sahə, istehlakçılar, tədarükçülər, rəqiblər haqqında məlumatlar
- B) İstehlakçılar, xammal istehsal, zərər, müştəri keyfiyyət haqqında məlumatlar
- C) Lisenziyalar struktur, keyfiyyət, region sorğu idarə etmə haqqında məlumatlar
- D) Patentlər, texnologiya məhsul, kadr rentabellik lisenziya haqqında məlumatlar
- E) Rəqiblər, patent bülleten, texnologiya, avadanlıq, rejim haqqında məlumatlar

**585) Sual:** Sahibkarlıqda informasiya biznesinin sahələri hansılardır?

- A) məlumatların elektron emali sistemləri kütləvi kompyuterləşmə
- B) Program məhsulları, rəqəmli informasiya, kütləvi informasiya
- C) informasiya məhsulları və xidmətləri, məlumatların elektron emali sistemləri, telekomunikasiya
- D) Texniki-tərəqqi telekomunikasiya, informasiya sistemi
- E) Sintez, infrastruktur, telekomunikasiya

**586) Sual:** Sahibkarlıqda biznesin uğurlu aparılması üçün avtomatlaşdırılmış informasiya sistemi neçə sinifə bölünür?

- A) 5 (beş)
- B) 3 (üç)**
- C) 2 (iki)
- D) 4 (dörd)
- E) 1 (bir)

**587) Sual:** İnformasiya texnologiyaları neçə əsas istiqamətə bölünür?

- A) 5 (beş)**
- B) 3 (üç)
- C) 2 (iki)
- D) 4 (dörd)
- E) 1 (bir)

**588) Sual:** Əhatə səviyyəsinə görə kompyuter şəbəkəsini necə təsnifləşdirmək olar?

- A) qlobal, Ais, regional
- B)** lokal, korporativ, qlobal
- C) Idarəetmə, uçot, ekspert
- D) Korporativ, magistral, moderin
- E) Istehsal, daixli, elektron, ekspert

**589) Sual:** İnformasiya hansı məlumatlar aid edilir?

- A) hadisə qanun, emal, səhih, elm
- B) materiya, proses, yenilik, innovasiya, insan
- C)** əşya , şəxs, fakt, hadisə, proses
- D) Fakt, proses, siqnal, təhlil, dərkətmə
- E) Şəxs, insan, bilik, elm, texnika

**590) Sual:** İnformasiyanın məzmunu neçə cəhətdən izah olunur?

- A) 3 (üç)]
- B) 2 (iki)
- C)** 4 (dörd)
- D) 1 (bir)
- E) 5 (beş)

**591) Sual:** İnformasiya sistemlərinin elementlərinin məzmunu və reallaşdırılması əlamərinə görə hansı idarəetmə sistemlərinə ayrıılır?

- A) iqtisadi, daxili, ketləvi, seriyalı
- B) sosial, xarici, operativ, iqtisadi
- C) texniki, işgüzar, cari, relevant
- D) bioloji, analitik, xüsusi, elmi
- E)** iqtisadi, texniki, sosial, bioloji

**592) Sual:** Qeyd edilənlərin hansı müasir informasiyası texnologiyalarına daxil deyil?

- A) qarşılıqlı təsirə qabiliyyət
- B)** keyfiyyətli idarəetmə qərarlarının qəbulu

- C) Aralıq bəndin ləğv eidlməsi
- D) Qloballaşdırma və konverqensiya
- E) Informasiya məhsulunun inkişafı

**593) Sual:** Hansı siyaset kadr siyasəti növünə aid deyil?

- A) aktiv
- B) reaktiv
- C) səmərəli**
- D) Passiv
- E) Preventiv

**594) Sual:** Müəssisənin kadrlarda olan tələbatının planlaşdırılmasının tərkib hissəsinin göstərir: 1) kadrlar siyasəti 2) kadrların məqsədi 3) kadr problemi 4) kadrlarla tədbirlər 5) kadr vəzifəsi 6) kadr siyasəti

- A) 6,5,1,2
- B) 1,2,4,6
- C) 6,4,3,2
- D) 1,2,5,4
- E) 1,2,3,4**

**595) Sual:** Sahələrarası dövlət birliyinə hansı aiddir?

- A) konkret təsərrüfat məsələsinin həllinə yönəlmış aliqopolistik tipli firmaların idrə birliyi
- B) dövlətə məxsus və hüquqi sərbəstliyə malik olmayan firmaların könüllü birliyi
- C) iqtisadi cəhətdən sərbəst, hüquqlara malik və ölkənin təsərrüfat komplekslərindən birinə daixl olan təşkilat və müəssisələrin idarədən kanar təsərrüfat birliyi
- D) konkret təsərrüfat məsələsinin həllinə yönəlmış korporativ tipli dövlət müəssisələrinin könüllü birliyi**
- E) Dövlətə məxsus, hüquqi sərbəstliyə malik olmayan və ölkənin təsərrüfat kompleksi olan təşkilat və müəssisələrin idarə təsərrüfat birliyi

**596) Sual:** Ödəmə balansı nə deməkdir?

- A) idxal eidlən malların istehsala nisbəti
- B) kommersiya ödənişlərin, ixrac eidlən malların onların ümumi dəyərinə nisbəti
- C) daxil olmuş pul hesablamalarının, kommersiya hesablamalarına

**D)** müsbət və mənfi saldo arasında fərq

**E)** Müəyyən zaman ərzində bir ölkənin daixl olmuş və göndərilmiş pul ödənişlərinin nisbəti

**597) Sual:** Karyera növlərini gösərin? 1) təşkilatdaxili 2) təşkilatarası 3) ixtisaslanmış 4) ixtisaslanmamış 5) şaquli 6) üfüqi 7) pilləli 8) gizli 9) psixoloji sosial

**A)** 1,2,8,6,5

**B)** 9,2,6,8,3

**C)** 1,2,3,4,5

**D)** 5,9,2,1,4

**E)** 7,8,10,9,1

**598) Sual:** Düzgün cavab variantını seçin- təmiz cari dəyər göstəricisi-hansıdır?

**A)** sahibkarlıq layihəsinin həyata keçirilməsindən əldə edilən dickontlaşdırılmış təmiz mənfəət

**B)** müəyyən dövr ərzində satışdan daxil olan gəlirləri və bütün növ xərclər arasında fərq

**C)** Mənfəətin kapital qoyuluşua nisbəti

**D)** Annitet üsulu ilə hesablanmış səmərəli

**E)** Gəlirin cari xərclərə nisbəti

**599) Sual:** Hansı ifadə düzdür?

**A)** mütləq göstəricilərin hesbalanması üçün-astanalı rentabellik üsulu

**B)** mütləq göstəricilərin hesbalanması üçün-satış qabiliyyəti üsulu

**C)** mütləq göstəricilərin hesbalanması üçün-rentabellik üsulu

**D)** zaman göstəricilərinin hesbalanması üçün-satış qabiliyyəti üsulu

**E)** Zaman göstəricilərinin hesbalanması üçün-gətirilmiş dəyər üsulu

**600) Sual:** Reklamın keyfiyyətinə nə aid edilmir?

**A)** mütləqlik

**B)** Ödənişlik

**C)** Vasitəçilik

**D)** Nəğdlik

**E)** Bir istiqamətlilik

**601) Sual:** Qeyd edilən məhsulların hansı alıcı sayının azalması üsuluna aiddir?

- A) konversiya
- B) mal hərəkətinin sərbəst azad kanallarının ayırd edilməsi**
- C) Yeni inşaat yolu ilə rəqabətli istehsalatların yaradılması
- D) Qraşlıqlı əvəz edən malların idxalı
- E) Diversifikasiya

**602) Sual:** Düzgün cavab variantını seçin. Marketinq sistemi bazar təsiri alətlərinin özünə daxil etmir?

- A) reklam
- B) mal
- C) qiymət
- D) proqnozlaşdırma**
- E) Satış kanalları

**603) Sual:** SC çatışmazlıqları

- A) səhmdarların məhdud məsuliyyəti
- B) birjalar vasitəsi ilə səhmlərin tez özgələnkiləşdirilməsi və əldə edilməsi
- C) bütün səhm sahiblərinin SC idarə edilməsində iştirak etmə imkanının olmaması**
- D) İlk önce çox sayıda kiçik əmanətçilər arasında bölüşdürülmüş böyük kapitalın konsentrasiyası
- E) Kapitalın bir fəaliyyət sahəsindən digərinə sürətlə yönəldilməsi

**604) Sual:** Heyətin seçimi qeyd edilən istiqaməti özünə daxil etmir?

- A) kadrlara rəhbərlik
- B) fəaliyyət qabiliyyəti olmayan qrupların formalasdırılması**
- C) Kadrların seçimi və işə qəbul
- D) Heyətin iş keyfiyyətinin qiymətləndirilməsi
- E) Tələbatların qiymətləndirilməsi və amillərin təyini

**605) Sual:** Qrupun işinin səmərəliliyinə təsir etməyən amillər?

- A) qarşılıqlı xoşa gəlməzlik**

- B) Ölçü
- C) Tərkib
- D) münaqişəlik
- E) birlək

**606) Sual:** İnsan faktorunun nəzərə alınması gətirə bilər?

- A) əmək nəticələrinin artmasına
- B) işdə dayanmaların azalmasına
- C) mənfəətin artmasına
- D) istehsal münaqişələrinin azalmasına
- E) kadr axıcılığına**

**607) Sual:** Heyətin təlimi keçirilmir?

- A) iş prosesində qısa məsləhətlər
- B) evdə təlimi**
- C) İş yerində
- D) İş yerində istehsalatdan ayrılaraq qısa müddətli kurslar
- E) Hər hansı zaman ərzində təşkil edilmiş kurslar

**608) Sual:** Kadrların seçimi üsullarına aid deyil?

- A) radio və televiziya üzrə elan
- B) qəzetlərdə elanlar
- C) işə düzəltmə agentliyi vasitəsilə yardım
- D) attestasiya**
- E) Dost və qohumlar vasitəsilə

**609) Sual:** Qeyd edilənlərin zayom mənbələrinə aid edilmir?

- A) vençur kapitalı
- B) debtor borcu**
- C) Bank krediti
- D) Yarımaktivlər kreditləri

E) Təchizatçıların kreditləri

**610) Sual:** Firma tərəfindən mövcud bazar payının qorunması və bazarda öz paylarının saxlanması nəzərdə tutan sahibkarlıq strategiyası?

- A) azalma strategiyası
- B) sahibkarlıq dzyondosu”
- C) Sahibkarlıq növlərinin dəyişmə strategiyası
- D) Sahibkarlıq növlərinin dəyişməsinin hücum strategiyası
- E) “Müdafiəvi strategiya

**611) Sual:** Strategiyanın səmərəliliyi aşağıda qeyd edilən göstərici ilə qiymətləndirilmir

- A) ekoloji, səmərə
- B) texniki səmər
- C) sosial səmərə
- D) Iqtisadi səmərə
- E) strateji, səmərə

**612) Sual:** Qeyd edilənlərdən hansı şəxsi maliyyələşdirmə mənbələrinə aid edilmir?

- A) səhmlərin satışı
- B) bank krediti**
- C) Aktivlərin satışı
- D) Amortizasiya
- E) Partnyorların vəsaitləri

**613) Sual:** Qeyd edilənlərin hansı françayzinq növü deyil?

- A) korporativ françayzinq
- B) Mal françayzinqi
- C) İstehsal françayzinqi
- D) Servis françayzinqi
- E) Biznes format françayzinqi

**614) Sual:** Qeyd edilənlərin hansı lizinq növlərinə aid edilmir?

- A) maliyyə lizinqi
- B) qaytarma lizinqi
- C) şəxsi lizinqi**
- D) əməliyyat lizinqi
- E) mal lizinqi

**615) Sual:** Sahibkarlıq strategiyasının yekun mərhələsi hansıdır?

- A) firmanın maliyyə imkanlarının araşdırılması
- B) yeni texnologiyaların tətbiqi
- C) məhsul portfelinin təhlili
- D) onun qiymətləndirilməsi**
- E) Müvəqqəti amilin nəzərə alınması

**616) Sual:** Seçiminə təsir edən amillərə aid edilmir?

- A) işçilərin ixtisası**
- B) işgüzar tsikli
- C) firma rəhbərliyinin maraqları
- D) sahə və firmanın güclü tərəfləri
- E) firmanın maliyyə imkanları

**617) Sual:** Təssərüfat birlilikləri və cəmiyyətləri aşağıda qeyd eidlən ümumi cəhətə malik deyirlər?

- A) onların hamısı kommersiya təşkilatlarıdır
- B) cəmiyyət və birliliklər hüquqi şəxslər kimi digər birlik və cəmiyyətlərin iştirakçısı ola bilər
- C) onları hamısı şəxslərin birliyi olduğu kimi birlikdirlər**
- D) Onların hamısı ümumi hüquq qabiliyyətinə malikdir
- E) fəaliyyət prosesində yaradılmış və edilmiş əmlak və mülkiyyət hüququ onlara məxsusdur

**618) Sual:** Birliyin mənfəəti və zərəri tam yoldaşlıqlar arasında necə bölünür?

- A) səhmdarlar
- B) rəhbər şəxslər
- C) ayrı-ayrı iştirakçılar

D) istehsalat kooperativ üzvləri

E) onun bütün iştirakçıları

**619) Sual:** Qeyd edilənlərin hansı P.Dyurkeyim ayırd etdiyi hücüm strategiyasına aid deyil?

A) ekoloji nişanın axtarışı və zəbt edilməsi

**B) fəaliyyətdə olan biznesin diversifikasiyası**

C) Birinci atılmaq və güclü zərbə endirmək

D) Bazar və ya sahə məhsulunun iqtisadi xarakteristikasının dəyişməsi

E) Tez və gözlənilmədən hücüm etmək

**620) Sual:** Fəaliyyət sahəsi üzrə sahibkarlıq növünə aid deyil?

A) konsalting

B) kommersiya

C) maliyyə

**D) kiçik**

E) Istehsalat

**621) Sual:** Françayzinq növlərini göstərin

A) istehsal, bölgə, kommersiya

B) mal, istehsal, kommersiya, işgüzar

**C) mal, istehsal, bölgə, işgüzar**

D) Kommersiya, qlobal, bölgə

E) Mal, işgüzar, qlobal, kommersiya

**622) Sual:** Əmək haqqına təsir edən amilləri göstərin?

A) əmək fəaliyyətinin müddəti

B) əmək iştirakının dərəcəsi

C) faktiki iş vaxtı

D) ixtisas səviyyəsi

**E) fasılə**

**623) Sual:** Qeyd edilənlərdən hansı birgə sahibkarlıq tipinə aid deyil?

- A) podrat istehsalı
- B) ticarət evi**
- C) Müqavilə üzrə idarəetmə
- D) Lisenziyalı istehsal
- E) Birgə investisiya əsasında müəssisə

**624) Sual:** Hansı siyaset AR-nın əsas xarici iqtisadiyyat istiqamətlərinə aid deyil?

- A) kadr siyaset**
- B) Xarici yardım siyasəti
- C) Ödəniş balansı siyasəti
- D) Xarici ticarət siyasəti
- E) Xarici investisiyalar siyasəti

**625) Sual:** əmək haqqı formalarını göstərir? 1) sabit 2) qeyri-sabit 3) vaxt hesabı 4) işəmuzd

- A) 1,2
- B) 2,4
- C) 3,2
- D) 1,3
- E) 3,4**

**626) Sual:** İnvestisiya qoyuluşlarının qiymətləndirilməsi üsullarını göstərin:

- A) planlaşdırma üsulu, investisiya rentabelliyyinin orta səviyyə üsulu, ödəmə üsulu.
- B) Ödəmə üsulu, proqnozlaşdırma üsulu, həyata keçirmənin alternativ üsulları
- C) Dördbucaqlı diaqram üsulu, iqtisadi – riyazi üsullar
- D) ödəmə üsulu, investisiya rentabelliyyinin orta səviyyə üsulu, vəsaitlərin diskont üsulu**
- E) Proqnozlaşdırma üsulu kompyuter texnikasının istifadə üsulları, həyata keçirmənin alternativ üsulları

**627) Sual:** Qeyd edilənlərdən hansı planlaşdırma üsuluna aid deyil

- A) siyasi**
- B) Normativ

C) Iqtisadi-riyazi

D) Ekspert

E) Balans

**628) Sual:** Kommersiya işlərinin tənzimlənməsi və planlaşdırılması

A) Kommersiya işlərinin programına nələr daxildir

B) ticarət-vasitəçi xidmətlərin həyata keçirilməsi üçün tələb olunan muzdlu işçilər

C) işləri maliyyələşdirmək üçün kreditlə pul vəsaitlərinin alınması

D) vasitəçi funksiyaları yerinə yetirmək üçün kənar təşkilatların və onların əməyinin pulla ödənilməsi

E) kommersiya işlərinin planlaşdırılması, tərtibi və tənzimlənməsi üçün tələb olunan məlumatın alınması

**629) Sual:** Sahibkarlıqda əmtəə birjalarının funksiyaları və xidmətləri hansılardır

A) ticarət əməliyyatlarının tənzimlənməsi

B) Sahibkarlıqda əmtəə birjalarının hansı funksiyaları vardır

C) ticarət müqavilələrin bağlanmasında vasitəçi xidmətlər

D) qiymətlər haqqında məlumatların toplanması

E) qiymətlərə təsir edən istehsalın vəziyyəti

**630) Sual:** Müəssisələrin istehsal fondları və onların reallaşdırılması

A) istehsal edilmiş məhsulların reallaşması baş verər

B) Müəssisənin istehsal fondları, digər formalara çevriləməsi hansı halda baş verir

C) istehsal fondlarının pul formasından məhsulda formasına çevriləməsi baş verir

D) istehsal prosesindən, məhsuldar formadan əmtəə formasına keçməsi

E) əsas istehsal fondlarına nələri daixl etmək mümkündür

**631) Sual:** Azərbaycan sahibkarlıq fəaliyyətinin müasir formaları hansılardan ibarətdir

A) səhmdar cəmiyyətləri

B) sindikatlar

C) kartellər

**D) ictimai birliklər**

E) kooperativlər

**632) Sual:** Qeyd edilənlərin hansı marketinqə aid deyil?

- A) rəqiblər
- B) Stimullaşdırma
- C) Mal
- D) qiymət
- E) Bölüşdürmə

**633) Sual:** Sahibkarlıqda biznesdə reinjinirinq nə deməkdir?

- A) sahibkarlıqda biznes-strukturların müflisliyi
- B) sahibkarlıqda bazarların seqmentasiyası
- C) bazarın kompleksöyrənilməsi
- D) heyətin idarə edilməsi
- E) biznes-proseslərinin radikal dəyişməsi

**634) Sual:** Oliqopoliya nədir?

- A) sahibkarlıq forması
- B) istehsal forması
- C) məşğulluq tipi
- D) rəqabət qabiliyyətlik və inhisar üzrə bazar modeli**
- E) Inflyasiya forması

**635) Sual:** Qeyd edilənlərin hansı iqtisadi sistem formalarına aid edilmir?

- A) bazar sistemi
- B) qarışışq sistem
- C) kapitalistik sistem**
- D) ənənəvi sistem
- E) inzibati – komanda sistemi

**636) Sual:** Qeyd edilənlərdən hansı təsərüfat iplərinə aid deyil?

- A) ənənəvi təsərrüfat**

- B) Planlı mal təsərrüfat
- C) Kapitalistlik mal təsərrüfatı
- D) Sadə mal təsərrüfatı
- E) Natural təsərrüfat

**637) Sual:** Qeyd edilənlərdən hansı təkrar istehsal prosesinin forması deyil?

- A) istehsal
- B) bölgü
- C) mal**
- D) mübadilə
- E) Istehlak

**638) Sual:** Sahibkarlıq və biznes anlayışlarını birləşdirən bir neçə cəhət mövcuddur. Qeyd edilənlərdən hansını ümumi cəhətlərə aid etmək olmaz?

- A) bazar vasitəsi ilə hər ikisinin həyata keçirilməsi
- B) hər ikisinin məqsədi mənfəətin əldə edilməsidir
- C) iqtisadi azadlıq tələblərinə riayət edilməsi**
- D) Malların istehsal və xidmətlərin göstərilməsi ilə bağlı şəxsi maddi maraqların təmin edilməsi məqsədi ilə
- E) Onların fəaliyyət göstərilməsi üçün zəruri iqtisadi mühitin mövcudluğu

**639) Sual:** Göstərilmiş rəylərdən hansı müasir şəraitdə menecmentə aid edilmir?

- A) keyfiyyət yanaşması**
- B) Kəmiyyət yanaşması
- C) Sistemli yanaşma
- D) Prosesual yanaşma
- E) Situasiya yanaşma

**640) Sual:** Sahibkarlıqda mal göstəricilərinə nə aiddir?

- A) çeşid, kefiyyət, qutunun dizaynı**
- B) Reklam büdcəsi, ixrac imkanları
- C) Bölüşdürmə kanallarının gücü
- D) Seçilmiş seqment ixrac imkanları, malların boşaldılması

E) Reklam bütçesi, bölüşdürmə kanallarının gücü, stimullaşdırma üzrə tədbirin davamlılığı

**641) Sual:** SWOT anlayışı nə deməkdir

- A) rentabellik, marketinq araşdırılmaları, maliyyələşdirmə nəticələri
- B) marketinq kompleks
- C) maya dəyəri, renətibllik, mənfiət göstəriciləri
- D) promous tədbirlərinin səmərəliliyi
- E) müəssisənin güclü və zif tərəfləri, imkanlar və təhlükələr**

**642) Sual:** Sahibkarlıq və biznes strategiyasının seçimi nəyin əsasında həyat keçirilir?

- A) infrastrukturun qurulması
- B) firmanın daxili tərkii və xarici mühitin xarakterizə edən əsas amillərin analizi**
- C) Təşkilati strukturun qurulması
- D) Strateji planın həyata keçirilməsi
- E) Sahibkarlığın təhlükəsizliyinin təmin edilməsi

**643) Sual:** Firmanın formallaşması və inkişafı ideologiyasını xarakterizə edən biznes hərəkəti xətti necə adlanır

- A) konsepsiya
- B) Strategiya
- C) Struktur
- D) Qanun
- E) Taktika**

**644) Sual:** Firmanın məqsədlərinə nail olunması üçün zəruri olan hərəkətlərin ümumiləşdirilmiş modeli adlanır?

- A) konsepsiya
- B) missiya
- C) taktika
- D) strategiya**
- E) Motivasiya

**645) Sual:** Qeyd edilənlərin hansı biznes konsepsiyasını əsaslandıran amillərə aid deyil?

- A) təşkilatı-hüquqi
- B) Rəqabətli üstünlük
- C) Hasil edilən məhsul
- D) Təmin edilən məhsul
- E) İstehlakçıların məcmusu

**646) Sual:** Sahibkarlıq konsepsiyasının işlənməsi nəzərdə tutur?

- A) təşkilatın strukturlarının yaradılması
- B) infrastrukturunun formallaşması
- C) onun məqsədlərinin formallaşması
- D) Təşkilatı-hüquqi formaların seçimi
- E) Hüquqi bazanın yaradılması

**647) Sual:** Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıkış edir? (Sürət 08.09.2015 15:39:07)

- A) Qanunlar
- B) Məcəllələr
- C) Beynəlxalq hüququn princip və normları
- D) İşgüzar adətlər
- E) hamısı

**648) Sual:** Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıkış edir? (Sürət 08.09.2015 15:39:03)

- A) Milli Məclisin qanunları
- B) Prezidentin fərmanları
- C) Nazirlər Kabinetinin qərarları
- D) Konstitusiya
- E) hamısı

**649) Sual:** Sahibkarlıqda infrastruktur neçə bazardan ibarətdir?

- A) 15
- B) 18
- C) 20

D) 17

E) 10

**650) Sual:** Kommutantın innovasiya strategiyası nədən ibarətdir?

- A) riskin azalması
- B) heyət üçün rahat iş şəraitinin yaradılması
- C) gələcək yeniliklərin proqnozlaşdırılması
- D) məhsul hasilatı tsiklərin düşmə mərhələsində iş**
- E) İstehsal edilən məhsulun keyfiyyətinin artımı

**651) Sual:** Sahibkarlıqda vergi qoyma prinsiplərini göstərir?

- A) ədalət, fiskal, sosial
- B) neytrallıq, sosial, ədalət
- C) paralellik, mütənasiblik, fiksal
- D) neytrallıq, ədalət, sadlık**
- E) Vasisəçilik, fasıləsizlik, paralelik

**652) Sual:** Sahibkarlıqda maliyyələndirməsinin borc mənbəyini göstərin?

- A) mənfəət
- B) debitor borcları
- C) hökumət proqramları**
- D) Amortizasiya
- E) Şəxsi vəsaitlər

**653) Sual:** Sahibkarlıqda Vergilərin hansı funksiyaları mövcuddur?

- A) fiskal və stimullaşdırıcı**
- B) Stimullaşdırıcı və bölüşdürücü
- C) Bölüşdürücü və nəzarət edici
- D) Fiskal və bölüşdürücü
- E) Koordinasiya və nəzarət

**654) Sual:** Qeyd edilənlərdən hansı qanunvericiliklə müəyyən edilmiş sahibkarlıq məsələlərinə aid edilmir?

- A) qeyri-düzgün rəqabət üsulunun tətbiq edilməsi
- B) İstehsal edilən məhsulların markalanması
- C) Vergilərin verilməsi
- D) İşçilərlə müqavilələrin bağlanması

**655) Sual:** Sahibkarlıq hüququ ilə əlaqədar qeyd edilənlərdən biri düzgün deyil?

- A) hazır məhsulun dəyərinin təyini
- B) inhəsar fəaliyyətinə dair hüquq**
- C) Mənfəətə dair tapşırıq
- D) Sahibkarlıq fəaliyyəti işçi programının təyin edilməsi
- E) İstənilən müəssisələrin yaradılması

**656) Sual:** Qaymarmalı və faizləri ödənməli olan pul və mal formasında verilən borc necə adlanır?

- A) subsidiya
- B) qrant
- C) maliyyə yardımı
- D) kredit**
- E) vergi

**657) Sual:** Maliyyə-sənaye qruplarının yaradılması hansı yolla həyata keçirilir?

- A) innovasiya layihələrinin müəyyənləşdirilməsi
- B) kartel şirkətlərinin yaradılması
- C) şirkətlər qrupunun dövlət tənzimlənməsi
- D) şirkətlərin qovuşması və udulması**
- E) Inhisarçı şirkətlərin müqaviləsi

**658) Sual:** Maliyyə-sənaye qrupunun fəaliyyətinin tənzimlənməsi hansı formanı qəbul edə bilər?

- A) sindikat
- B) kooperativ
- C) pul

D) kartel

E) holding

**659) Sual:** Düzgün cavabı seçin. Maliyyə-sənaye qrupuna hansı bənd aiddir?

- A) firmalararası ittifaqlaş əsasında transmilli şirkətlər qruplarının birliyi
- B) böyük məqsədli layihələrin həyata keçirilməsi üçün dövlət müəssisələrin birliyi
- C) iqtisadi və maliyyə əlaqələri münasibətlər əməyin bölünməsi və onun kooperasiyası əsasında olikopolistik tipli böyük firmaların birliyi**
- D) əməkdaşlıq və rəqabət münasibətləri əsasında inhisar tipli böyük bank və sənaye müəssisələri birliyi
- E) sənaye integrasiyası və kooperasiya əsasında inhisar tipli böyük firmaların birliyi

**660) Sual:** Qudvil nədir?

- A) işgüzar nüfuzun dəyərləri
- B) Müəssisənin imici
- C) Müəssisənin sabit obrazı
- D) Firmanın işgüzar nüfuzu
- E) Müəssisənin firma stili

**661) Sual:** hansı cavab kommersiya fəaliyyətinin təşkilatı struktur quruluşu prinsipinə aid deyil?

- A) fəaliyyətin koordinasiyası, mobillik
- B) məhsulun irəliləyiş prinsipi, büdcə üsulunun istifadəsi**
- C) Az pilləlik, mobillik
- D) Məqsədin formallaşması, funksiyaların aydın bölüşdürülməsi
- E) Səmərli əlaqə sistemi, tabeçilik prinsipi

**662) Sual:** Bunlardan biri haqsız rəqabətin üsullarına aid deyil?

- A) sənaye cəsusluğu
- B) vətəndaş nəzarəti**
- C) Dempinq siyaseti
- D) Informasiya müharibələri
- E) Rəqiblər haqqında məxfi məlumatın toplanması

**663) Sual:** İdarəetmənin funksional strukturunun üstünlüyü nədədir?

- A) nəzarətin mürəkkəbliyi
- B) əlaqəli funksiyaların bölüşdürülməsinin mürəkkəbliyi
- C) ziddiyətli tapşırıqların alınması imkanı
- D) rəhbərlərin fəaliyyətinin ixtisaslaşması**
- E) İdarəetmənin kifayət qədər elastik olmaması

**664) Sual:** Qərb iqtisadçılarından hansı ilk dəfə sahibkarlıq terminin istifadə etmişdir?

- A) A.Smit
- B) Yşumpert
- C) A.Marşal
- D) J.B.Sey
- E) Kantilon**

**665) Sual:** Hansı ifadə düzgündür?

- A) korporasiya trast tipli səhmar cəmiyyəti şəklində təşkil oluna bilər
- B) xoldinq səhmlərin nəzarət paketinə malik deyil
- C) maliyyə-sənaye-qrupu-konsersiumum hissəsidir
- D) korporativ birlək öz iştiraklarının məhdud məsuliyyətini nəzərdə tutur.**
- E) Konsorsium xoldinqin filialıdır

**666) Sual:** Qeyd edilən ifadələrdən bu fikrin səhv sonluğunu tapın: planlaşdırmanın olmaması firmanız pis vəziyyətə salır?

- A) gələcək məsələlərin başa düşülməməsi
- B) təsərrüfat dünyasında oriyentasiyanı itirir.
- C) yaranmış problemləri aydınlaşdırır**
- D) Bazarın topdan satış təlabatını müəyyən etməyə qadir deyil
- E) Təsərrüfatçılığı fasıləsiz prose kimi nəzərdən keçirə bilmir

**667) Sual:** Hansı əks əlaqələrin təsiri altında bazar qurulur

- A) istehsal-xidmətlər – bazar-istehlakçı
- B) istehlakçı-bazar-istehsal**

- C) İstehsal-pul-bazar
- D) İstehsal-bazar-istehlakçı
- E) İstehlakçı-bazar – istehsal xidmətlər

**668) Sual:** Sahibkarlıqda bazar strukturu nə adlanır?

- A) bazarın birbaşa və əks əlaqələrinin uyğunlaşması
- B) bazarın yaranma və inkişaf şəratinin cəmi
- C) bazarın ayrı-ayrı elemətlərinin daxili quruluşu, yerləşməsi**
- D) Bazarın funksiya və subyektlərinin cəmi

**669) Sual:** Qudvil nədir?

- A) işgüzar nüfuzun dəyərləri
- B) Firmanın işgüzar nüfuzu
- C) Müəssisənin imici
- D) Müəssisənin firma stili
- E) Müəssisənin sabit obrazı

**670) Sual:** Sahibkarlıqda bazar elementi nədir?

- A) rəqabət və dövlət
- B) subyekt və qiymət
- C) qiymət və təklif**
- D) tələb və firmalar
- E) subyekt və rəqabət

**671) Sual:** Dyupoliya bazarda neçə istehsalçının olmasına?

- A) 8
- B) 4
- C) 2**
- D) 1
- E) 5

**672) Sual:** Qeyd edilənlərdən hansı beynəlxalq ticarət əməliyyatlarının tərtibi texnikasına aid edilmir?

- A) alıcıların stimullaşdırılması
- B) Danışıqlarda iştirak**
- C) Oferin verilməsi
- D) Müqavilələrin tərtib eidlməsi və bağlanması
- E) Sifarişçi və ya alıcı tərəfindən sifarişin təsdiq edilməsi

**673) Sual:** Müştəriyə böyük mal partiyalarının satışı zamanı faiz güzəsti necə adlanır?

- A) rayts
- B) rayter
- C) ralli
- D) ramburs
- E) rabat**

**674) Sual:** Marketinqin idarə edilməsində nəzarətin gücləndirilməsi

- A) marketinqin nəzarətin təşkili**
- B) idarəetmə və nəzarət funksiyası
- C) müəssisədə operativ və struktur planların təşkili
- D) marketinqin idarə edilməsinin informasiya təminatı
- E) marketinqin kommunikativ funksiyası

**675) Sual:** sahibkarlıq fəaliyyətində qiymət siyasətinin həyata keçirilməsi

- A) məqsədə uyğun qiymət siyasətinin həyata keçirilməsi**
- B) satış funksiyası
- C) əmtəənin hərəkət sisteminin təşkili
- D) servisin təşkili
- E) tələbin formallaşması və satışın stimullaşdırılması sisteminin təşkili

**676) Sual:** Müasir bazar sisteminin funksiyaları və öyrədilməsi

- A) bazarın öyrənilməsi**
- B) müasir marketinqin funksiyaları

- C) istehlakçıların öyrənilməsi
- D) firma struktularının öyrənilməsi
- E) əmtəələrin öyrənilməsi

**677) Sual:** Kim ilk dəfə novatorluq anlayışını daixl etmişlər?

- A) Y.Şumpeter
- B) A.Smit
- C) Robertson
- D) T.Keş
- E) K.Konq

**678) Sual:** İşgüzar söhbətin aparılması məntiqinin elementlərinə aid edilmir?

- A) əsas mərhələ
- B)** danışıqların boykotlanması
- C) Yekun mərhələ
- D) Debyut
- E) Danışıqların qparılması üsuluun istifadəsi

**679) Sual:** Sahibkarlıq və biznes anlayışını birləşdirən ümumi xarakterik sizgilər mövcuddur? Qeyd edilmişlərin hansı bir xarakterik cəhətlərə aid edilmir?

- A) onların hər birinin məqsədi mənfəətin əldə edilməsidir
- B) şəxsi tələbatların təmin edilməsi mal və xidmətlərin istehsalı arasında qarşılıqlı əlaqə
- C)** azad iqtisadiyyat şərtlərini tələb etmir
- D) Onların hər biri bazar şəraitində həyata keçirilir
- E) İşçi heyəti ilə elektron korporativlik heyətinin

**680) Sual:** İñformasiyanın məzmunu neçə cəhətdən izah olunur?

- A) 5 (beş)
- B) 3 (üç)
- C) 2 (iki)
- D)** 4 (dörd)

E) 1 (bir)

**681) Sual:** İnformasiya sistemlərinin elementlərinin məzmunu və reallaşdırılması əlamərinə görə hansı idarəetmə sistemlərinə ayrıılır?

- A) iqtisadi, daxili, ketləvi, seriyalı
- B) sosial, xarici, operativ, iqtisadi
- C) texniki, işgüzar, cari, relevant
- D) bioloji, analitik, xüsusi, elmi
- E) iqtisadi, texniki, sosial, bioloji**

**682) Sual:** Qeyd edilənlərin hansı müasir informasiyası texnologiyalarına daxil deyil?

- A) qarşılıqlı təsirə qabiliyyət
- B) keyfiyyətli idarəetmə qərarının qəbulu**
- C) Aralıq bəndin ləğv eidlməsi
- D) Qloballaşdırma və konverqensiya
- E) İnformasiya məhsulunun inkişafı

**683) Sual:** Sahibkarlıqda infrastrukturun yaranma mühiti

- A) coğrafi mühit**
- B) sahibkarlıq mühitində sərbəstlik dərəcəsi
- C) infrastruktur mühiti
- D) sosial mədəni mühiti
- E) bazar mühiti

**684) Sual:** sahibkarlıq fəaliyyətində hansı mühitlər vardır

- A) siyasi mühit**
- B) Sahibkarlıq mühitinin qiymətləndirilməsi
- C) iqtisadi mühit
- D) hüquqi mühit
- E) texnoloji mühit

**685) Sual:** Sahibkarlıqda dövlətin siyaasəti hansılardır

- A) iqtisadi siyasət
- B) Sahibkarlığın xarici mühitinə nələr daxildir
- C) siyasi sabitlik
- D) dövlətin inamlı siyasəti
- E) beynəlxalq siyasət

**686) Sual:** Sahibkarlıqda özəlləşdirmənin alıcılar arasında düzgün bölüşdürülməsi qaydaları

- A) özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması
- B) Sahibkarlıq kömək məqsədilə hazırlanan kompleks programının strukturu
- C) bazar ifrastrukturunun iqtisadi və mühitin formalasdırılması
- D) iqtisadiyyatın özəl bölməsin inkiaş etdirməklə, bazarı əhalinin tələbatını ödəyən məhsullarla təmin etmək
- E) ərazidə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmək

**687) Sual:** Sahibkarlıqda informasiya biznesinin sahələri hansılardır?

- A) məlumatların elektron emali sistemləri kütləvi kompyuterləşmə
- B) Program məhsulları, rəqəmli informasiya, kütləvi informasiya
- C) informasiya məhsulları və xidmətləri, məlumatların elektron emali sistemləri, telekomunikasiya
- D) Texniki-tərəqqi telekomunikasiya, informasiya sistemi
- E) Sintez, infrastruktur, telekomunikasiya

**688) Sual:** Sahibkarlıqda biznesin uğurlu aparılması üçün avtomatlaşdırılmış informasiya sistemi neçə sinifə bölünür?

- A) 5 (beş)
- B) 3 (üç)**
- C) 2 (iki)
- D) 4 (dörd)
- E) 1 (bir)

**689) Sual:** İformasiya texnologiyaları neçə əsas istiqamətə bölünür?

- A) 5 (beş)
- B) 3 (üç)
- C) 2 (iki)

D) 4 (dörd)

E) 1 (bir)

**690) Sual:** Əhatə səviyyəsinə görə kompyuter şəbəkəsini necə təsnifləşdirmək olar?

- A) qlobal, Ais, regional
- B) lokal, korporativ, qlobal**
- C) Idarəetmə, uçot, ekspert
- D) Korporativ, magistral, moderin
- E) Istehsal, daixli, elektron, ekspert

**691) Sual:** İnformasiya hansı məlumatlar aid edilir?

- A) hadisə qanun, emal, səhih, elm
- B) materiya, proses, yenilik, innovasiya, insan
- C) əşya , şəxs, fakt, hadisə, proses**
- D) Fakt, proses, siqnal, təhlil, dərkətmə
- E) Şəxs, insan, bilik, elm, texnika

**692) Sual:** sahibkarlıqda maliyyənin əldə edilmiş əsas mənbələri hansılardır?

- A) bank kreditləri
- B) malgöndərənlərin krediti**
- C) vençur kapitalı
- D) qohumlar və dostlar
- E) düzgün cavab yoxdur

**693) Sual:** sahibkarlıqda maliyyənin xüsusi mənbələri hansılardır?

- A) şəxsi vəsait**
- B) aktivlərin satışı
- C) səhmlərin satışı
- D) debitor borcları
- E) düzgün cavab yoxdur

**694) Sual:** Sahibkarlıq fəlaiyyətində maliyyə asılılıq əmsali

- A) sahibkarlıqda firmanın maliyyə vəziyyəti və sabitlik göstəriciləri
- B) xüsusiyyətçilik əmsalı**
- C) borc kapitalının əmsalı
- D) maliyyə asılılıq əmsalı
- E) ödəmə əmsalı

**695) Sual:** sahibkarlıqda işçilərin qiymətləndirmə metodları hansılardır?

- A) proqnoz metodu
- B) əməli metod
- C) sinama metodu**
- D) qiymətləndirmə metodu
- E) düzgün cavab yoxdur

**696) Sual:** sahibkarlıq fəlaiyyətində istehsalat təcrübəsi

- A) sahibkarlıqda əməkdaşların qiymətləndirmə meyarları hansılardır
- B) təhsili və istehsal təcrübəsi
- C) danışçıq tərzi**
- D) xüsusiyyətləri
- E) peşəkarlığı

**697) Sual:** Sahibkarlıq fəlaiyyətində inzibati metodları

- A) sahibkarlıqda kadrların idarə olunması funksiyaları və metodları
- B) təşkilati metodlar**
- C) inzibati metodlar
- D) iqtisadi metodlar
- E) sosial-psixoloji metodlar

**698) Sual:** sahibkarlıq fəaliyyətində icarədən gələn gəlirlər

- A) Gəlir metodunda alınmış obyekt alıcıya gəlirlərin əldə edilməsinə şərait yaradır
- B) cari pul daxil olmaları

- C) vergilərlə müqayisədə qənaət
- D) gələcəkdə icarədən gələn gəlir
- E) alqı-satqı ilə əlaqədar vergilərdən qənaət

**699) Sual:** biznesin bazar dəyərinin qiymətləndirilməsinin metodları hansılardır?

- A) kapital bazarı metodu
- B)** sövdələşmə metodu
- C) sahə spesifik metodu
- D) mövcud müəssisənin dəyəri
- E) düzgün cavab yoxdur

**700) Sual:** Sahibkarlıq fəaliyyətində sığortalanmaların hesablanması qaydası

- A) sahibkarlıqda xərc metodundan istifadə qaydaları
- B) vergi ödəmələri hesablaşdırıldıqda
- C) sığortalanma hesablaşdırıldıqda
- D)** təbii fəlakətin nəticəsi qiymətləndirildikdə
- E) xüsusi təyinatlı bina və qurğular qiymətləndirildikdə